

0713_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0713 Transmilli korporasiyalar

1 TMK-ların müəyyənləşdirilməsi parametrlərinə aid deyil:

- ☒ Daxildə satışın ümumi həcmi
- ☐ Ölkə xaricində işləyən əcnəbilərin sayı
- ☐ Xarici dövlətlərdə dövr edən pul həcmi
- ☐ TMK-ların fəaliyyət göstərdiyi ölkə sayı

2 İqtisadi təhlilin metodologiyası ... əsaslanır.

- ☐ Layihənin həyat dövrü boyunca Marjinal Gəlir – Marjinal Xərc əmsalının müqayisəsi fundamental konsepsiyasına
- ☐ Layihənin həyat dövrü boyunca Gəlir-Xərc əmsalının müqayisəsi fundamental konsepsiyasına
- ☐ XCD-nin maksimumlaşdırılmasının fundamental konsepsiyasına
- ☒ iqtisadi rifahın hesablanması (istehlakçı üçün iqtisadi dəyər, istehsalçı üçün resurs xərcinin iqtisadi dəyəri və məcmu qazancın müəyyənləşdirilməsi) fundamental konsepsiyasına

3 Marks ölkədən kapital ixracını ... ilə izah edirdi.

- ☐ mənfi ticarət saldosu
- ☐ tədiyyə balansındakı tarazsızlıqlar
- ☐ mənfəət norması fərqi
- ☒ ölkədəki kapital artıqlığı

4 Aşağıdakılardan biri dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil:

- ☐ İqtisadi inkişaf nəzəriyyələri
- ☐ Sənaye cəmiyyəti nəzəriyyələri
- ☐ Vahid sivilizasiya nəzəriyyəsi
- ☒ kapitalın qaçışı nəzəriyyəsi

5 Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- ☐ daxili rəqabətin zəifləməsi
- ☐ istehsal amillərinin pisləşməsi
- ☒ ölkədə güclü bank sektorunun olmaması

6 Hansı xüsusiyyət firmanın çoxmillətli korporasiya adlanmasına səbəb olur.

- ☐ müxtəlif millətlərdən olan işçilərdən istifadə edilməsi
- ☐ xarici ölkələrdə marketing tədqiqatı aparılması
- ☐ xarici ölkələrdə əmtəə satışı
- ☒ xarici ölkələrdə əmtəə istehsalı

7 “Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi” beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur:

- ☐ Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi
- ☐ Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi
- ☐ Ən çox himayə edilən ölkə prinsipi
- ☒ Milli rəftar prinsipi

8 Eklektik Yanaşma Paradigması (OLI Paradigması) ... tərəfindən xarici kapital nəzəriyyələrinə qazandırılmışdır.

- ☐ C. Keyns-Ohlin

- ☐ Heckscher-Ohlin
- ☐ Hymer
- ☒ J. Dunning

9 C.Danninqin eklektik modelinin əsas xüsusiyyətləri

- ☐ Beynəlmiləl üstünlük
- ☐ Yerləşdirmə üstünlüyü
- ☐ Şirkətin müqayisə üstünlüklərinə malik olması
- ☒ Deyilənlərin hamısı doğrudur

10 İnvestisiya multiplikator əmsalı ... həcmnin dəyişməsindən asılı olaraq, ... dəyişilməsini göstərən əmsaldır.

- ☐ yığımın; investisiyanın
- ☐ milli gəlirin; investisiyanın
- ☐ investisiyanın; məşğulluğun
- ☒ investisiyanın; ÜDM-nin

11 “Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtəələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir”-ifadəsi:

- ☐ H.Xaberler nəzəriyyəsinə aiddir
- ☐ Lyeontyev “Paradoksu”-na aiddir
- ☐ Smitin mütləq üstünlüklər nəzəriyyəsinə aiddir
- ☒ E. Hekşer və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir İstehsal amilləri nəzəriyyəsinə aiddir

12 R.Kouzun ideyalarından bəhrələnərək ingilis iqtisadçıları P.Bakli, M.Kesson və J.Makmanusun yaratdıqları model hansıdır:

- ☐ inhisarçı(unikal) üstünlüklər modeli
- ☐ məhsulun həyat dövrü modeli
- ☐ eklektik model
- ☒ beynəlmiləl model

13 Aşağıdakılardan biri texnoloji mübadilənin kommersiya formalarına aid deyil:

- ☐ ixtisaslı işçi qüvvəsinin hazırlanması
- ☐ idarəetmə müqavilələri
- ☐ incinirinq xidmətləri
- ☒ mütəxəssislərin miqrasiyası

14 İstehsalın miqyas effekti nəzəriyyəsinin nümayəndələri hansılardır:

- ☐ R. Vernon, L. Uels
- ☐ A.Smit, D. Rikardo
- ☐ E. Hekşer, J.Kravis
- ☒ B.Olin, R. Drize

15 Aşağıdakılardan yalnız biri kooperasiya əlaqələrinin qurulması zamanı istifadə olunan əsas metodlardan deyil:

- ☐ müştərək müəssisələrin yaradılması
- ☐ müqavilə qaylasında ixtisaslaşma
- ☐ podrat istehsal kooperasiyası
- ☒ beynəlxalq istehsal-texniki kooperasiyalaşma

16 Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır:

- ☐ M.Porter, B.Olin
- ☐ A.Smit, D.Rikardo
- ☐ E.Xekşer, Q.Xaberler
- ☒ R.Vernon, J.Kravis

17 İstehsal imkanları ayrısı nəyi ifadə edir:

- ☐ müəyyən məbləğə alına biləcək istənilən iki resursun həcmi
- ☐ əmtəyə olan tələbatın onun qiymətindən asılılığını
- ☐ müəyyən məhsulun istehsalı ilə onun alınması üçün mövcud olan resurslar arasında asılılığı
- ☒ bir məhsulun istehsalının digər məhsulun istehsalının azaldılması hesabına artırılması imkanları

18 Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həcmi daha sürətlə artır:

- ☐ yüngül sənaye sahəsi
- ☐ kənd təsərrüfatı sahəsi
- ☐ hasiledici sənaye sahəsi
- ☒ emaledici sənaye sahəsi

19 Əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir:

- ☐ istənilən ölkədə
- ☐ əmtəənin ilk tətbiq edildiyi ölkələrdə
- ☐ anjaq yüksək inkişaf etmiş sənaye ölkələrində
- ☒ əsasən inkişaf etməkdə olan ölkələrdə

20 Aşağıdakıların hansı Hymerin “İnhisarçı üstünlüklər” nəzəriyyəsinə aid deyildir?

- ☐ Əmtəənin yaşam dövrü nəzəriyyəsi də bu nəzəriyyə çərçivəsində baxılan nəzəriyyələrdən biridir
- ☐ Nəzəriyyə yerli şirkətlərlə müqayisədə xarici şirkətlərin malik olduğu üstünlükləri təhlil edir
- ☐ Nəzəriyyə çərçivəsində fəaliyyətin üfqi və şaquli integrasiyasını nəzərdə tutan bir neçə nəzəriyyəyə toxunulur
- ☒ Nəzəriyyənin digər adı “Eklektik Paradigma”dır

21 Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxil deyil:

- ☐ Neoklassik nəzəriyyə
- ☐ Neokeyns nəzəriyyəsi
- ☐ Marksist nəzəriyyəsi
- ☒ İnhisarçı üstünlüklər nəzəriyyəsi

22 Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxildir:

- ☐ Marksist nəzəriyyəsi
- ☐ Neokeyns nəzəriyyəsi
- ☐ Neoklassik nəzəriyyə
- ☒ Hamısı

23 ... nəzəriyyəsinə əsasən kapital ölkələr arasında mənfəət norması arasındakı mövcud fərq səbəbiylə hərəkət edir.

- ☐ Maksist
- ☐ Neokeyns
- ☐ Keynes-Olin
- ☒ Neoklassik

24 «Tələb və təklif qanununa görə mübadilənin qiyməti elə səviyyədə müəyyənləşdirilir ki, hər bir ölkənin ixracının məcmusu onun idxalının məcmusunu ödəməyə imkan verir» ifadəsi hansı nəzəriyyənin əsasını təşkil edir:

- ☐ B.Leontyev «təzadının»
- ☐ Q.Xaberler nəzəriyyəsinin
- ☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinin
- ☒ J.S.Millin beynəlxalq dəyər nəzəriyyəsinin

25 «Şuman planına» daxil deyildir:

- ☐ Avropada kömür və polad istehsalının vahid rəhbərlik altında birləşdirilməsi
- ☐ Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
- ☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
- ☒ BENİLUKS gömrük ittifaqının yaradılması təklifi

26 «Marşall planı» həyata keçirilmişdi:

- ☐ 1946-1955-ci illərdə
- ☐ 1951-1970-ci illərdə
- ☐ 1950-1960-cı illərdə
- ☒ 1945-1950-ci illərdə

27 «Marşall planı» əlaqədar idi:

- ☐ Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
- ☐ Ümumi bazarın yaradılması ilə
- ☐ Avroatomun yaranması ilə
- ☒ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə

28 TMK-rin Dünya iqtisadiyyatına müsbət təsiri, dünyanın siyasi təşkilatlarına mənfi təsir göstərir “ belə fikri aşağıda ki alimlər irəli sürüblər

- ☐ C.Damning və R.Vernon
- ☐ E. Hekşer və O.Olin
- ☐ V. Leontyev və J Samuelson
- ☒ A. Toynbi və P. Parkinson

29 Neokeyns nəzəriyyəsinə əsasən kapital ölkələr arasında ... səbəbiylə hərəkət edir.

- ☐ mənfəət norması arasındakı mövcud fərq
- ☐ mövcud kapital artıqlığı fərqi
- ☐ faiz dərəcəsində mövcud fərq
- ☒ tədiyyə balansındakı tarazsızlıqlar

30nəzəriyyəsinə əsasən kapital ölkədən tədiyyə balansındakı tarazsızlıqlar səbəbiylə ixrac edilir.

- ☐ Neoklassik
- ☐ Keynes-Olin
- ☐ Maksist
- ☒ Neokeyns

31 Neoklassik nəzəriyyəsinə əsasən kapital ölkələr arasında ... səbəbiylə hərəkət edir.

- ☐ müsbət ticarət saldosu
- ☐ mövcud kapital artıqlığı fərqi
- ☐ tədiyyə balansındakı tarazsızlıqlar
- ☒ mənfəət norması arasındakı mövcud fərq

32 «ABŞ-ın Jeneral Motors» şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- ☐ energetika
- ☒ avtomobil və raket istehsalı

- ☐ pərakəndə satış
☐ neft email

33 “Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtəələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir”-ifadəsi:

- ☐ İstehsal amilləri nəzəriyyəsinə aiddir
☒ E. Hekşer və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir
☐ Lyeontyev “Paradoksu”-na aiddir
☐ Smitin mütləq üstünlüklər nəzəriyyəsinə aiddir

34 “İstehsal amillərinin eynicinsli, texnikanın eyni olduğu, ideal rəqabət şəraitində və məhsulların tam hərəkətli vəziyyətdə olduğu halda beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini tarazlaşdırır” ifadəsi aiddir:

- ☐ İstehsal amilləri nəzəriyyəsinə
☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinə
☐ Lyeontyev «Paradoksu»-na
☒ E.Hekşer B.Olin-Samuelson teoreminə

35 “Əgər hər hansı bir yad ölkə biri özümüzdə hazırlayacağımız qiymətdən daha ucuz qiymətlə hər hansı bir əmtəə ilə təmin edə bilərsə, onda həmin əmtəəni bizim müəyyən üstünlüyə malik olduğumuz sənaye əməyi məhsulunun bir hissəsinin əvəzinə almağımız daha yaxşı olardı” ifadəsi aiddir:

- ☐ Müqayisəli üstünlüklər nəzəriyyəsinə
☒ Mütləq üstünlüklər nəzəriyyəsinə
☐ H.Xaberler nəzəriyyəsinə
☐ İstehsal amilləri nəzəriyyəsinə

36 Xarici investisiya cəlbə ilə keçid iqtisadiyyatlı ölkələr qrupunda TOP 5-ə daxil olmayan ölkə

- ☐ Azərbaycan
☐ Rusiya
☐ Qazaxıstan
☒ Tacikistan

37 Əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir:

- ☐ Ancaq yüksək inkişaf etmiş sənaye ölkələrində
☒ əsasən inkişaf etməkdə olan ölkələrdə
☐ istənilən ölkədə
☐ əmtəənin ilk tətbiq edildiyi ölkələrdə

38 Əsas beynəlxalq ticarət əməliyyatlarının tərkibinə nə daxildir:

- ☐ Yükün nəqli
☐ Gömrük rəsmiləşdirməsi
☐ Sığorta
☒ İdxal

39 Əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir:

- ☐ Ancaq yüksək inkişaf etmiş sənaye ölkələrində
☒ əsasən inkişaf etməkdə olan ölkələrdə
☐ istənilən ölkədə
☐ əmtəənin ilk tətbiq edildiyi ölkələrdə

40 «Məhsulun pay bölgüsü» sövdələşməsində, bu sövdələşmə üzrə görülmə işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir:

- ☐ Podrat təşkilatlara
- ☒ Dövlətə
- ☐ Sərmayəçinin özünə
- ☐ Mədənlərin sahibinə

41 «Məhsulun pay bölgüsü» sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nədir:

- ☒ Gəlirin bir hissəsinə
- ☐ Əldə olunan bütün gəlirə
- ☐ Bütün satılan məhsula
- ☐ Bütün istehsal olunmuş məhsula

42 Dərc olunan qiymətlərin tərkibinə daxil deyil:

- ☒ firma qiymətləri
- ☐ hərrac qiymətləri
- ☐ birja kotirovkaları
- ☐ arayış qiymətləri

43 Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır?

- ☒ Moskva
- ☐ Tokio
- ☐ Sinqapur
- ☐ London

44 “ABŞ-ın Ceneral Motors” şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- ☒ avtomobil və raket istehsalı
- ☐ energetika
- ☐ neft emalı
- ☐ pərakəndə satış

45 “Production Sharing” müqaviləsinin məğzi nədən ibarətdir?

- ☒ məhsul bölgüsü üzrə razılaşma müqavilələri
- ☐ mənfəətin müstəqil şəkildə bölüşdürülməsini nəzərdə tutur
- ☐ məhsulun daxili bazarda satılmasını nəzərdə tutur
- ☐ mənfəətin birgə bölüşdürülməsini nəzərdə tutur

46 Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır?

- ☒ Moskva
- ☐ Nyu-York
- ☐ Tokio
- ☐ London

47 TMK-lar dünya sənaye məhsulunun neçə faizini istehsal edir?

- ☒ 70%-ni
- ☐ 30%-ni
- ☐ 80%-ni
- ☐ 25%-ni

48 İnkişaf etmiş ölkələrdəki TMB inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitlərini növbəti səbəbə ona görə təqdim edirdi:

- ☐ borc alan ölkələrin dayanıqlı iqtisadi inkişafı;
- ☒ yüksək faiz qoyuluşları.
- ☐ inkişaf etmiş ölkələrin işgüzar aktivliyinin zəifləməsinə;
- ☐ yanacaq və xammal əmtəələri qiymətlərinin artımı nəticəsində inkişaf etməkdə olan ölkələrin ödəmə qabiliyyətinin güclənməsi;

49 Adaptasiyalı (uyğunlaşma) idarəetmə strukturuna aid edilmir:

- ☐ Kross-funksional idarəetmə strukturu
- ☒ İyerarxiyalı idarəetmə strukturu
- ☐ Layihəli idarəetmə strukturu
- ☐ Briqada-funksional idarəetmə strukturu (keyretsu)

50 Dərc olunan qiymətlərin tərkibinə daxil deyil:

- ☐ arayış qiymətləri
- ☐ faktiki sövdələşmə və kontraktların qiymətləri
- ☐ hərrac qiymətləri
- ☒ firma qiymətləri

51 İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

- ☐ İxracın və ixrac kreditlərinin dövlət sığortası
- ☐ İxracın birbaşa subsidiyalaşdırılması
- ☐ İxracın lisenziyalaşdırılması
- ☒ İxracın dövlət tərəfindən kreditləşdirilməsi

52 Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- ☒ Milli məcmu məhsulun ölçüsünə görə
- ☐ coğrafi mövqeyinə görə
- ☐ əhalisinin sayına görə
- ☐ ərazisinin ölçüsünə görə

53 İri altı Keyresu şirkətlərinə aid deyil

- ☒ De Benedetti
- ☐ Sumitomo
- ☐ Dayiti-Kenqin
- ☐ Sanva

54 Xətli-funksional idarəetmə sisteminə aid olunmur:

- ☒ şəbəkəli idarəetmə strukturu
- ☐ beynəlxalq divizion-reqional strukturu
- ☐ qarışıq divizion strukturu
- ☐ beynəlxalq divizion-məhsul strukturu

55 Kreditor-ölkələr üçün borc böhranının yaxın nəticələri aşağıdakılarla əlaqədar olmuşdur:

- ☐ TMB-lərin maliyyə ehtiyatlarının bir hissəsinin donması;
- ☒ maliyyə ehtiyatlarının inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə axımı
- ☐ inkişaf etməkdə olan ölkələr tərəfindən tələbin azalması;
- ☐ TMB-lər iflası uğraması;

56 Aşağıda göstərilən şirkətlərdən hansı Yaponiyanın TMK-rına aid deyil?

- ☐ HSBC Holdings Plc
- ☒ Eli Lilly And Corp
- ☐ BP Plc

☐ Vodafone Group Plc

57 Təşkilatı strukturların qurulmasına təsir edən spesifik amillərə aid edilmir:

- ☐ TMK-rın iqtisadi sistemlərin açıqlığı, funksiyaların inteqrasiyası və çarpazlaşması;
- ☐ Qloballaşma Modelləşdirmə;
- ☐ Görülən işlərin keyfiyyəti və izafi dəyərin yaranması;
- ☒ Ölkənin xarici borcunun xidmət edilməsi

58 TMK-rın idarəetmə sisteminə tələb olunan sistemli tələblərinə aid edilmir:

- ☐ Dəyişkən mühitə adaptasiya qabiliyyəti
- ☐ Sistemin dağılmasına təsir edən meyllərin aradan qaldırılması qabiliyyəti;
- ☐ Müəyyən mühitə görə sistemin proqnozlaşdırılmasının mümkünlüyü;
- ☒ Ölkənin regionların sosial-iqtisadi rayonlaşmasının planlaşdırılması;

59 Bu TMK-dan hansı ABŞ-ın deyil?

- ☐ İBM
- ☐ Ceneral Elektriks
- ☐ Motorola
- ☒ Bayer

60 Royalti anlayışının məğzi aşağıda göstərilən cavablardan hansına uyğun gəlir?

- ☐ İncinirinq xidmətinə görə ödənişlər
- ☐ Françayzinq xidmətinə görə ödənişlər
- ☐ İcarə haqqının ödənilməsi
- ☒ Lisenziya müqaviləsinin reallaşması zamanı alıcının satıcıya ödədiyi ödənişi

61 Aşağıda göstərilən mallardan hansı beynəlxalq hərraclarda satılmır?

- ☐ xəz-dəri məhsulları
- ☐ çay
- ☐ yuyulmamış yun
- ☒ texnologiya

62 Milyarderlərinin sayı ən çox olan ölkə hansıdır?

- ☐ Böyük Britaniya
- ☐ Səudiyyə Ərəbistanı
- ☐ Yaponiya
- ☒ ABŞ

63 «Məhsulun pay bölgüsü» sövdələşməsində, bu sövdələşmə üzrə görülmə işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir:

- ☐ Podrat təşkilatlara
- ☐ Mədənlərin sahibinə
- ☐ Sərmayəçinin özünə
- ☒ Dövlətə

64 «Məhsulun pay bölgüsü» sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nədir:

- ☐ Sərmayə qoyulmuş obyektin bütün ərazi və resurslarına
- ☐ Əldə olunan bütün gəlirə
- ☐ Bütün istehsal olunmuş məhsula
- ☒ Gəlirin bir hissəsinə

65 Bizim ölkədə kim xarici sərmayəçi sayılır:

- ☐ Milli müəssisələrin xarici filialları
- ☐ Səhmdar cəmiyyətlər
- ☐ Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
- ☒ Xarici fiziki və hüquqi şəxslər

66 Azərbaycan Respublikasında xarici investisiya sayılır:

- ☐ torpaq
- ☐ idarəetmə təcrübəsi
- ☐ əmək
- ☒ sahibkarlıq fəaliyyəti obyektinə qoyulan xarici capital

67 Sənaye məqsədləri üçün iri kreditlərin verilməsi:

- ☐ Səhmlərin alınması deməkdir
- ☐ Portfel investisiyası deməkdir
- ☐ Uzunmüddətli borc deməkdir
- ☒ Layihə maliyyələşdirilməsi deməkdir

68 Texnologiyaların ötürülməsinin ən mühüm forması hansıdır:

- ☐ Forfeyting
- ☐ françayzing müqavilələri
- ☐ inciniring müqavilələri
- ☒ lisenziya müqavilələri

69 R.Kouzun ideyalarından bəhrələnərək ingilis iqtisadçıları P.Bakli, M.Kesson və C.Makmanusun yaratdıqları model hansıdır:

- ☐ inhisarçı(unikal) üstünlüklər modeli
- ☐ məhsulun həyat dövrü modeli
- ☐ eklektik model
- ☒ beynəlmiləl model

70 Aşağıdakılardan biri TMK-ın istehsal sferasında meyl etdikləri əsas sahələr sırasına daxil deyil:

- ☐ avtomobilqayırma sənayesi
- ☐ elektronika sənayesi
- ☐ kimya sənayesi
- ☒ metallurgiya sənayesi

71 Aşağıdakılardan biri texnologi mübadilənin kommersiya formalarına aid deyil:

- ☐ ixtisaslı işçi qüvvəsinin hazırlanması
- ☐ idarəetmə müqavilələri
- ☐ inciniring xidmətləri
- ☒ mütəxəssislərin miqrasiyası

72 Aşağıdakılardan biri ölkənin kapital axınını tənzimləməsinin maliyyə metodlarından asılı deyil:

- ☐ vergi güzəştləri
- ☐ kreditlərin sığortası və təminatı
- ☐ sürətli amortizasiya
- ☒ texniki köməliyin göstərilməsi

73 Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran aimllərdəndir:

- ☐ rüsumların orta səviyyəsinin 40% və daha çox olması
- ☐ qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması

- ☐ xarici ticarət dövryyəsinin 40%-ə qədərinin qeyri-tarif məhdudiyyətlərə məruz qalması
- ☒ milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi

74 İstehsalın miqyas effekti nəzəriyyəsinin nümayəndələri hansılardır:

- ☐ R. Vernon, L. Uels
- ☐ A. Smit, D. Rikardo
- ☐ E. Hekşer, C. Kravis
- ☒ B. Olin, R. Drize

75 İnhisarçı (unikal) üstünlüklər modelinin müəllifi kimidir:

- ☐ P. Bakli
- ☐ R. Vernon
- ☐ C. Qelbreyt
- ☒ S. Xaymer

76 General Motors Corporation kompaniyasının əsası nə vaxt qoyulmuşdur?

- ☐ II dünya müharibəsindən sonra
- ☐ 1930-cu illərdə
- ☐ XIX əsrin sonlarında
- ☒ I dünya müharibəsi illərində

77 Aşağıdakı TMK-dan hansı Almaniyaya məxsus deyildir?

- ☐ Basf
- ☐ Bayer
- ☐ Siemens
- ☒ Yünilever

78 Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılır?

- ☐ Almaniya
- ☐ Böyük Britaniya
- ☐ Yaponiya
- ☒ Norveç

79 Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

- ☐ kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
- ☐ kapitalın "nisbi" artıqlığı
- ☐ xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- ☒ vətənpərvərlik hisslərinin aşağı olması

80 Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir?

- ☐ bazar iqtisadiyyatının prinsiplərinin yayılması
- ☐ inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
- ☐ beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi
- ☒ mənfəətin maksimumlaşdırılması

81 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- ☐ kapitalın texnologiya formasında ixrac edilməsi
- ☐ xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- ☐ Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
- ☒ ixrac olunan kapitalın üzərində nəzarətin təmin olunması

82 Konyunktura dedikdə nəzərdə tutulur:

- ☐ azalan
- ☐ artan
- ☐ sahəvi
- ☒ əmtəə bazarları

83 Texnoloqiyların ötürülməsinin mühüm forması hansıdır:

- ☐ forfeyting
- ☐ franşayzing müqavilələri
- ☐ inciniring müqavilələri
- ☒ lisenziya müqavilələri

84 Satış üçün istehsal olunmuş əmtəələr istehsalçı tərəfindən ölkə həddlərində reallaşdırılırsa, bu cür təsərrüfat münasibətlərinin forması hansı sayılır:

- ☐ Milli ticarət
- ☐ Milli bazar
- ☐ Xarici bazar
- ☒ Daxili bazar

85 İnhisarcı rəqabət bazarı aşağıdakı əlamətlərlə xarakterizə edilir:

- ☐ Konkret məhsul istehsalı üzrə rəqabət aparan çoxlu istehsalçılar mövcuddur
- ☐ İnhisarçılar tərəfindən qiymətlər süni şəkildə şişirdilir
- ☐ Bazarda bir neçə iri inhisarçı və xeyli xırda firma vardır
- ☒ Konkret məhsulun istehsalı üzrə iri inhisarcının olması ilə

86 Təmiz inhisar bazarına xas deyil:

- ☐ İstehsal həcmnin seçilməsində optimal variant mövcuddur
- ☐ Əmtəə göndərənlərin sayı çoxdur
- ☐ Əmtəə göndərənlərin sayı birdir
- ☒ “Qiymət ayrı seçkiliyi” mövcuddur

87 Təmiz rəqabət bazarına xas deyil:

- ☐ İxracatçının uduşu mal göndərilməsi həcmnin artması hesabına başa gəlir
- ☐ Əmtəələrin qiymətləri bir-birinə yaxınlaşmağa meyl edir
- ☐ Xarici ticarət subyektlərinin çoxsaylı olması
- ☒ Yeni xarakterli əmtəələrin qiymətləri bir-birindən ciddi fərqlənir

88 Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölkələr qruplarına aiddir?

- ☐ Yaponiya və Avstraliya
- ☐ ABŞ və Latın Amerikası
- ☐ Avropa İttifaqı və MDB
- ☒ ABŞ, Yaponiya və Avropa İttifaqı

89 Aşağıda adı çəkilən banklardan hansı dünya «foreks» bazarında lider bank kimi sayılır?

- ☐ Shase Munhatten
- ☐ Deytçe bank
- ☐ Sitibank
- ☒ Nikoyl

90 Dünya maliyyə bazarında transmilli şirkətlərin hökumranlığının əsasını nə təşkil edir:

- ☐ Portfel investisiyaları
- ☐ Kreditlər

- ☐ Borc kapitalı
- ☒ Birbaşa investisiyalar

91 Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir:

- ☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi
- ☐ 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
- ☐ Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər
- ☒ Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi

92 Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- ☐ Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
- ☐ Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- ☐ Ölkədə həddən artıq kapital yığılması
- ☒ Pulların yuyulması

93 İri şirkətin mövcud fəaliyyət sahəsi ilə birbaşa istehsal əlaqəsi olmaya şəhərlərə daxil olması necə adlanır:

- ☐ İxtisaslaşma
- ☐ üfği inteqrasiya
- ☐ İnhisarlaşma
- ☒ Diversifikasiya

94 Müasir dövrdə AIZ (Azad İqtisadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür:

- ☐ Ciddi gömrük nəzarətinin aparılması
- ☐ Milli inkişaf layihələrinin həyata keçirilməsi
- ☐ Milli sahibkarlar üçün xüsusi rejimin yaradılması
- ☒ Tarifsiz ticarət və xarici sərmayəçilərin təsərrüfat fəaliyyəti üçün güzəştli şəraitin yaradılması

95 Nəqliyyat xidmətlərini təklif edən və həmin məxsusi növ əmtəələrə tələbatı olan tərəf arasında olan müqavilələr dairəsi aşağıdakıdır

- ☐ Dünya səmşin nəqliyyatı bazarı
- ☐ Dünya xidmət bazarı
- ☐ Dünya nəqliyyat xidməti bazarı
- ☒ Dünya fraxt xidməti bazarı

96 İstehsal prosesinin təşkili, texnologiyanın tətbiqi və obyektlərin istismarı üzrə beynəlxalq xidmətlər:

- ☐ icarə adlanır
- ☐ lizinq adlanır
- ☐ pablisiti adlanır
- ☒ incinirinq adlanır

97 Müştərinin sifarişləri ilə təsərrüfat fəaliyyətinin təşkili və idarə olunması üzrə məsləhətlər necə adlanır?

- ☐ incinirinq
- ☐ Imicmeykerlik
- ☐ Monitoring
- ☒ Konsalting

98 Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi hansıdır:

- ☐ Müxtəlif ölkə hökumətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti
- ☐ Milli iqtisadiyyatın strukturundakı xüsusiyyətlər
- ☐ Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər

- ☒ Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər

99 Sahibkarlıq kapitalına aşağıdakılar aiddir:

- ☐ fərdi investisiyalar
☐ ssudalar
☐ dövlət investisiyaları
☒ birbaşa investisiyalar

100 İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində xarici investisiyalar yatırmaq üçün imkanlar:

- ☐ faktiki olaraq yox dərəcəsindədir
☐ getdikcə artır
☐ hüdudsuzdur
☒ nisbətən azalır

101 Müxtəlif risklərin sığortalanması üzrə xidmətlər kompleksi necə adlanır:

- ☐ bank xidmətləri
☐ marketing xidmətləri
☐ maliyyə xidmətləri
☒ sığorta xidmətləri

102 Birbaşa xarici investisiya dedikdə başa düşülür:

- ☐ yerli firmanın səhmlərinin alınması
☐ xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
☐ yerli firmaya borc verilməsi
☒ xaricdə öz istehsalının yaradılması

103 Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- ☐ rüsumsuz ticarət zonası
☐ müəyyən ölkənin muxtar ərazisi
☐ gömrük tarifləri tətbiq olunmayan ərazi
☒ xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi

104 Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır:

- ☐ qlobal hüquq
☐ çoxtərəfli sazişlər
☐ ikitərəfli sazişlər
☒ milli və beynəlxalq hüquq

105 Borc kapitalı anlayışına aid deyil:

- ☐ satılan əmtəə və xidmətlərə görə ödənişlər
☐ uzunmüddətli kreditlər
☐ qısamüddətli kreditlər
☒ faktoring

106 Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil:

- ☐ kommersiya bankları
☐ hökumət təşkilatları
☐ korporasiyalar
☒ ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər

107 Portfel investisiyalar nə cür həyata keçirilir:

- ☐ elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
- ☐ ixtisaslı kadrların göndərilməsi yolu ilə
- ☐ texnologiyanın ötürülməsi yolu ilə
- ☒ pul formasında kapitalın ötürülməsi yolu ilə

108 Hansı xüsusiyyət firmanın çoxmillətli korporasiya adlanmasına səbəb olur.

- ☐ müxtəlif millətlərdən olan işçilərdən istifadə edilməsi
- ☐ xarici ölkələrdə əmtəə istehsalı
- ☐ xarici ölkələrdə əmtəə satışı
- ☒ xarici ölkələrdə marketing tədqiqatı aparılması

109 Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir:

- ☐ iqtisadi kömək
- ☐ borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- ☐ birbaşa investisiyalar
- ☒ incinirinq xidmətləri

110 Aşağıda göstərilən dünyanın ən çox təbii gaz ehtiyatları hansı ölkələrdə mövcuddur:

- ☐ Norvec, Azərbaycan, Kazaxstan
- ☐ ABŞ, BƏE, Səudi Ərəbistan
- ☐ Rusiya, Kanada, ABŞ
- ☒ Rusiya, İran, Katar

111 Aşağıda göstərilən hansı ölkələrdə idxal nefti istifadə olunur

- ☐ Çin, Yaponiya, Türkmənistan
- ☐ Yaponiya, CAR, Fransa
- ☐ CAR, Norvec, Yaponiya
- ☒ Yaponiya, İtaliya, Böyük Britaniya

112 Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həcminə görə ilk beşliyə daxil deyildir?

- ☐ Sitigroup
- ☐ Miruho Financial Group
- ☐ P.MorganChase&Co
- ☒ Sumitomobank

113 Qiymətli kağızların kursu dedikdə başa düşülür:

- ☐ Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların 1 həftə ərzindəki orta bazar qiyməti
- ☐ Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların 1 ay ərzindəki orta bazar qiyməti
- ☐ Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün həmin qiymətli kağızların 1 il ərzindəki orta bazar qiyməti
- ☒ Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların müəyyən zaman anındakı bazar qiyməti

114 Səhmlərin nəzarət paketi dedikdə başa düşülür:

- ☐ investorun müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən rəsmi sənədlər toplusu
- ☐ korporasiyanın buraxdığı yalnız imtiyazlı səhmlərin miqdarı
- ☐ korporasiyanın buraxdığı bütün səhmlərinin miqdarı
- ☒ investora müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən səhmlərin miqdarı

115 Fond bazarının kapitallaşması hansı göstərici ilə müəyyənləşdirilir?

- ☐ dövriyyədə olan xarici korporasiyaların səhmlərinin məcmu bazar dəyəri göstəricisi ilə
- ☐ dövriyyədə olan dövlət imtiyazlarının məcmu bazar dəyəri göstəricisi ilə
- ☐ dövriyyədə olan imtiyazlı səhmlərin məcmu bazar dəyəri göstəricisi ilə

- ☒ dövriyyədə olan qiymətli kağızların məcmu bazar dəyəri göstəricisi ilə

116 Səhmdar cəmiyyətin kapitallaşması dedikdə nə başa düşülür?

- ☐ 1 ay ərzində korporasiyanın imtiyazlı səhmlərinin orta bazar dəyəri
☐ 1 il ərzində korporasiyanın imtiyazlı səhmlərinin orta bazar dəyəri
☐ müəyyən zamanda korporasiyanın adi səhmlərinin məcmu nominal dəyəri
☒ müəyyən zamanda korporasiyanın adi səhmlərinin məcmu bazar dəyəri

117 BXİ-lərin idxal indeksi ölkənin nəyə olan qabiliyyətini müəyyənləşdirməyə imkan verir?

- ☐ ölkənin BXİ-nin ən mənfəətli sahələrə yatırılması qabiliyyətini
☐ BXİ-lərin ixrac olunma qabiliyyətini;
☐ BXİ-lərin həm idxalı həm ixracı qabiliyyətini;
☒ BXİ-lərin cəlb olunması qabiliyyətini;

118 Birbaşa xarici investisiyaların(BXİ) idxal indeksinə neçə əmsalın orta ölçüsü kimi götürülür?

- ☐ 6.0
☐ 4.0
☐ 5.0
☒ 3.0

119 “Kapitallaşma” dedikdə başa düşülür:

- ☐ şirkətin gəlirlərinin bir hissəsinin yenidən əsas fəaliyyət sahəsinə yatırılması
☐ şirkətin vəsaitlərinin yalnız xarici ölkələrdə kapitalla çevrilməsi
☐ dövlət büdcələri vasitəsi ilə korporativ vəsaitlərin qovuşaraq kapitalla çevrilməsi
☒ şirkətin vəsaitlərinin (xalis gəlirin bir hissəsinin dividendlərin və s.) kapitalla çevrilməsi, hansıki nəticə etibarilə şirkətin xüsusi vəsaitlərinin həcmi artırır

120 “Transmilliləşmə” indeksi nəyi göstərir?

- ☐ Şirkətin əsas fəaliyyət sahəsindən fərqli sahələrə xarici ölkələrdə investisiya qoyuluşlarının artımını
☐ Şirkətin xarici ölkə bazarlarındakı satış həcmi
☐ Şirkətin kapital ixracının həcmi
☒ Şirkətin beynəlxalq biznesə cəlb olunma dərəcəsi

121 “İnvestisiya fondu” dedikdə başa düşülür:

- ☐ yalnız qiymətli kağızlar bazarında fəaliyyətin həyata keçirən qeyri-büdcə fondları
☐ bütün iqtisadi fəaliyyət sahələrinə kapital qoyuluşunu təşkil edən təşkilat;
☐ istehsal sahələrinə kapital qoyuluşunu təşkil edən təşkilat;
☒ yalnız qiymətli kağızlar bazarında fəaliyyətini həyata keçirən və səhmdar cəmiyyəti formasında fəaliyyət göstərən təşkilat;

122 İnvestisiya bazarı dedikdə başa düşülür:

- ☐ istehsalı təşkil etmək üçün lazım olan avadanlıqların satış bazarı;
☐ investisiya resurslarının alqı-satqısının daxili və xarici bazarı
☐ investisiya üçün lazım olan resursların satış bazarı
☒ istehsalı və mal daşınmasını təşkil etmək üçün lazım olan avadanlıqların və nəqliyyat vasitələrinin alqı-satqı bazarı

123 İnvestisiya riski dedikdə başa düşülür:

- ☐ investisiya rejiminin pisləşməsi şəraitində yalnız gözlənilən gəlirin itirilməsi
☐ investisiya rejiminin pisləşməsi şəraitində işə qoyulmuş kapitalın bütövlüdə itirilməsi
☐ investisiya fəaliyyətinin müəyyənliyi ilə bağlı olaraq yalnız gəlirin itirilməsi ehtimalı
☒ investisiya fəaliyyəti şəraitinin qeyri-müəyyənliyi ilə bağlı olaraq kapital və yaxud gəlir formasında maliyyə itgilərinin yaranması ehtimalı

124 İnvestisiya portfeli dedikdə başa düşülür:

- ☐ Şirkətin eyni zamanda bir neçə sahibkarlıq obyektlərinə edilən investisiyaların məcmusu
- ☐ müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış yalnız mikro səviyyədə və yalnız istehsal sahələrinə edilən kapital qoyuluşu
- ☐ Müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış makro səviyyədə həyata keçirilən kapital qoyuluşunun məcmusu
- ☒ müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış investisiya obyektlərinə kapital qoyuluşu məcmusu

125 Qiymətli kağızların investisiya keyfiyyəti dedikdə nə başa düşülür.

- ☐ Qiymətli kağızların yalnız likvidlik baxımından ümumilliləşdirilmiş xarakteristikası
- ☐ Qiymətli kağızların yalnız risk baxımından ümumilliləşdirilmiş xarakteristikası
- ☐ Qiymətli kağızların yalnız gəlirliliyi baxımından ümumilliləşdirilmiş xarakteristikası
- ☒ Qiymətli kağızların gəlirliliyi, riski və likvidliyi baxımından ümumilliləşdirilmiş xarakteristikası

126 İnvestisiya dedikdə başa düşülür

- ☐ yalnız emal sənayesi sahələrinə gəlir əldə etmək məqsədilə xarici ölkələrin hasilat sənayesinə qoyulan kapital
- ☐ yalnız istehsal sahələrinə gəlir əldə etmək məqsədilə sahibkarlıq obyektlərinə qoyulan kapital
- ☐ yalnız xarici ölkələrdə gəlir əldə etmək məqsədilə sahibkarlıq obyektlərinə qoyulan kapital
- ☒ Mənfəət əldə etmək məqsədilə sahibkarlıq obyektlərinə qoyulan kapital

127 İnvestisiyaların diversifikasiyası dedikdə nə başa düşülür?

- ☐ investisiya fəaliyyətinin xarici ölkələrin iqtisadiyyatında genişləndirilməsi
- ☐ şirkətin digər şirkətlərdə birgə investisiya fəaliyyətinin həyata keçirilməsi
- ☐ ancaq yeni sənaye gillələrinin korporasiyaların əsas olan investisiya strategiyası növü
- ☒ investisiya fəaliyyətinin genişləndirilməsi və yaxud dəyişdirilməsi ilə əlaqədar olan investisiya strateji növü

128 Vençur maliyyələşməsi deyəndə nə başa düşülür.

- ☐ ən aşağı risklə səciyyələnən yeni fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- ☐ ən aşağı risklə səciyyələnən ənəvi fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- ☐ Böyük risklə səciyyələnən ənənvi fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi
- ☒ böyük risklə səciyyələnən yeni fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi

129 Anderrayting dedikdə nə başa düşülür .

- ☐ Sonradan ayrı-ayrı aktivlərdə yerləşdirmək məqsədilə əvvəllərəmissiya olunmuş qiymətli kağızların alqı-satqısı ilə əlaqədar aparılan əməliyyatlar
- ☐ Qiymətli kağızların xarici fond bazarlarında alqı satqısı ilə bağlı olan əməliyyatlar
- ☐ Dövlət istiqrazlarının fond bazarlarından alınması üzrə əməliyyatlar
- ☒ Sonradan ayrı-ayrı aktivlərdə yerləşdirmək məqsədilə yeni emissiya olunmuş qiymətli kağızların alınması ilə əlaqədar aparılan əməliyyatlar

130 Səhm anlayışı altında başa düşülür:

- ☐ Korporasiyanın sahibkarlığının təsdiqləyən və ona mütəmadi imkan verən hüquqi sənəd
- ☐ Dövlətin maliyyə maliyyə dövryyəsinə buraxdığı istiqrazlar
- ☐ Səhmdar cəmiyyətinin idarə heyətində üzvlüyünü təsdiqləyən hüquqi sənəd
- ☒ Səhmdar cəmiyyətinin kapitalında sahibkarın iştirakını təsdiqləyən qiymətli kağız

131 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- ☐ Kapitalın pul formasında ixrac edilməsi
- ☐ Kapitalın pul formasında ixrac pul formasında ixrac edilməsi yolu ilə xammal və digər iqtisadi resurslara çıxışın əldə verilməsi
- ☐ Kapitalın ixrac edilməsi yolu ilə mənfəətin faiz formasında mənimsənilməsi
- ☒ Kapitalın ixrac edilməsi yolu ilə yaradılmış bir neçə nəzarətin təmin edilməsi və mənfəətin dividend formasında mənimsənilməsi

132 Kapitalın beynəlxalq hərəkəti neoklassik nəzəriyyəsinin banisi kimdir?

- ☐ E.Hekşer
- ☐ David Rikardo
- ☐ Adam Smit
- ☒ Con Stüart Mill

133 Kapital ixracı dedikdə nə başa düşülür?

- ☐ Zəif ölkələrin iqtisadiyyatına kapital qoyuluşu həyata keçirirək həmin ölkələrin təbii resurslarına nəzarətin təmin olunması
- ☐ Maksimum pul ixracı edərək maksimum gəlirin əldə edilməsi
- ☐ Maksimum əmtəə ixrac edərək maksimum gəlirin əldə edilməsi
- ☒ Öz ölkəsindən kənarda investisiya qoyuluşu həyata keçərək maksimum gəlir əldə edilməsi və onun uzunmüddətlinin təmin edilməsi

134 Avropa İttifaqında kapitalın sərbəst hərəkəti prinsipi hansı müqavilədə təsbit edilmişdir?

- ☐ Amstrdam müqaviləsində
- ☐ Paris müqaviləsində
- ☐ London müqaviləsində
- ☒ Roma müqaviləsində

135 Aşağıda göstərilənlərdən hansı bölmə ikitərəfli investisiya razılaşmalarında olmur?

- ☐ investora münasibətdə investisiya rejimi şərtləri
- ☐ investisiya qəbul edən ölkənin investisiyanı qəbul etmə şərtləri
- ☐ razılaşmanın predmeti və onun fəaliyyət müddəti
- ☒ razılaşmanın fəaliyyət müddəti ərzində investor tərəfindən investisiyanı qəbul edən ölkənin dövlət büdcəsinə köçürüləcək vergilərin həcmi

136 Korporativ biznesin “Çebal” adlandırılan modeli hansı ölkəyə aid edilir?

- ☐ Malayziya
- ☐ Sinqapur
- ☐ Yaponiya
- ☒ Cənubi Koreya

137 Aşağıda göstərilənlərdən hansı investisiya rejimləri növünə aid deyil?

- ☐ ədalətli və bərabər hüquqlu rejim
- ☐ milli rejim
- ☐ daha əlverişli şəraitin yaradılması rejimi
- ☒ qarşılıqlı faydalılıq prinsipinə əsaslanan rejim

138 BXİ nöqteyi nəzərindən ölkənin investisiya cəlbədiciliyi nəzəriyyəsinin əsasında hansı konsepsiya dayanır?

- ☐ internalizasiya nəzəriyyəsi;
- ☐ “duma qabarı” konsepsiyası;
- ☐ nisbi üstünlüklər konsepsiyası;
- ☒ OLİ konsepsiyası;

139 “İnvestisiyanın qocalması” deyiləndə başa düşülür:

- ☐ uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin kənd təsərrüfatı sahəsinə kapitalın yatırılması və əldə edilən gəlirlərin həmin ölkənin iqtisadiyyatına reinvestisiya edilməsi
- ☐ uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin hasilat sənayesinə kapitalın yatırılması
- ☐ uzunmüddətli perspektivdə BXİ-lərdən əldə edilən gəlirlər investisiya qəbul edən ölkənin iqtisadiyyatına yenidən mərhələ-mərhələ yatırılın.

- ☒ uzunmüddətli perspektivdə BXİ-lər xərclərin artmasına gətirib çıxarır, ola bilər ki, gəlirlər formasında ölkədən çıxarılan resursların həcmi yatırılan BXİ-lərin həcmi üstələsin

140 Ölkənin kapital resurslarının artma effekti dedikdə başa düşülür:

- ☐ birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə korporativləşmə prosesinin güclənməsi
- ☐ birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı portfel investisiyaların artması
- ☐ birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı yerli rezidentlərin kapital ixracına meylinin güclənməsi
- ☒ birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə məcmu kapital fondunun həcmi artması

141 İnvestisiya iqlimi dedikdə başa düşülür:

- ☐ xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən siyasi amillərin məcmusu
- ☐ xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən iqtisadi amillərin məcmusu
- ☐ xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi amillərin məcmusu
- ☒ xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi, iqtisadi siyasi və sosial amillərin məcmusu

142 İdxalı əvəz edən sahələrin inkişaf etdirilməsi siyasətinin əsas vəzifəsi aşağıda göstərilənlərdən hansıdır?

- ☐ milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə idxal olunan məhsulların 50 %-dən çoxuna embarqo qoyulması
- ☐ ölkənin milli istehsalının inkişaf etdirilməsi üçün idxal olunan texnologiya və avadanlıqlara qoyulan rüsumların götürülməsi
- ☐ idxal olunan kənd təsərrüfatı məhsullarına kvotaların qoyulması
- ☒ yeni və yaxud zəif inkişaf etmiş sahələrin müdafiəsi

143 Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə “digər investisiyalara” aid edilən investisiyalar sonda kapital ixracının hansı formasına aid edilir?

- ☐ həm məhsuldar kapitala, həm də ssuda kapitalına
- ☐ birinci il ssuda kapitalına, sonrakı illərdə məhsuldar kapitala
- ☐ məhsuldar kapitala
- ☒ ssuda (maliyyə) kapitalına

144 Derivativlər dedikdə nə başa düşülür?

- ☐ müddəti 1 ildən çox olan sertifikatlar və depozitlər
- ☐ yalnız forward kontraktları
- ☐ yalnız opsiyonlar
- ☒ opsiyonlar, forward kontraktları və svop əqdlər

145 Portfel investisiya formasında kapital nələrə və hansı sahələrə yatırılır?

- ☐ yalnız qiymətli kağızlara
- ☐ istehsal sahələrinə və qiymətli kağızlara
- ☐ Bank sektoruna və qiymətli kağızlara
- ☒ səhmlərə və qiymətli kağızlara

146 Qeyri-maddi aktivlərə aid edilmir:

- ☐ idarəetmə təcrübəsi
- ☐ nou-hoular
- ☐ Şirkətin əldə etdiyi lisenziyalar
- ☒ reinvestisiya olunmuş gəlirlər

147 Birbaşa xarici investisiyalar ibarətdir:

- ☐ kapital resurslarından və dividend formasında gözlənilən gəlirlərdən
- ☐ qeyri-maddi aktivlərdən və gözlənilən gəlirlərdən
- ☐ yalnız kapital resurslarından

- ☒ kapital resurslarından və qeyri-maddi aktivlərdən

148 Maliyyə və yaxud ssuda kapitalı formasında həyata keçirilən beynəlxalq investisiya sahibinə hansı formada gəlir gətirir?

- ☐ investisiya qəbul edən ölkənin büdcəsindən investisiya sahibinə verilən mükafat formasında
☐ həm faiz, həm də dividend formasında
☐ dividend formasında
☒ faiz formasında

149 Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə beynəlxalq investisiyalar neçə qrupda təsnifləşdirilir?

- ☐ 6 qrupda
☐ 5 qrupda
☐ 4 qrupda
☒ 3 qrupda

150 İnzibati amirlik sistemi dağıldıqdan sonra, yəni XX əsrin 90-cı illərində Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar praktiki olaraq:

- ☐ kəskin şəkildə azalmışdır
☐ ilk illərdə artmış, sonrakı mərhələlərdə dinamik şəkildə azalmışdır
☐ ilk illərdə artmış, sonrakı mərhələlərdə kəskin şəkildə azalmışdır
☒ artmışdır

151 İnvestisiya fəaliyyətinin tənzimlənməsində dövlətin funksiyaları aşağıdakılardır?

- ☐ Stimullaşdırıcı
☐ Nəzrətedici
☐ Tənzimləyici
☒ Hamısı

152 Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin (MİGA) məqsədi ...

- ☐ xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməkdir
☐ xarici investorlarla dövlətlər arasında yaranan mübahisələri həll etməkdir
☐ xarici investisiyaları kommersial risklərə qarşı qorumaqdır
☒ xarici investisiyaları qeyri-kommersial risklərə qarşı qorumaqdır

153 Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan “Ən çox himayə edilən ölkə prinsipi”ndə ... ifadə olunur

- ☐ Yerli investora ən çox himayə edilən xarici investorun tabe olduğu rəftarın tətbiq edilməsi
☐ Milli qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi
☐ Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi
☒ Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi

154 «Məhsulun pay bölgüsü» sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu:

- ☐ İstehsal olunmuş məhsula vergidir
☐ Aksiz rüsumudur
☐ ƏDV-dir
☒ Bonusdur

155 Transmilli strateji alyanslar dedikdə.... başa düşülür?

- ☐ Müvəqqəti razılaşmalar əsasında birgə layihələrin reallaşdırılması məqsədilə iqtisadi subyektlərin spesifik bilik forması

- ☐ Hüquqi və təsərrüfat müstəqilliklərinin qoruduğu müxtəlif sahə şirkətlərinin birliyi
- ☐ İstehsal müstəqilliyini saxlayan lakin ticarət fəaliyyəti müstəqilliyini itirən şirkətlər birliyi
- ☒ İqtisadi fəaliyyətin uzun müddətli koordinasiyasının həyata keçirildiyi TMK sazişlərinin müxtəlif formaları

156 Konsorsium dedikdəbaşə düşülür?

- ☐ Gəlirlərin ortaq fonda akkumulyasiya olunduğu və onların fəaliyyət nəticələrinə əsasən bölüşdürülməsinin həyata keçirildiyi inhisar birliyi
- ☐ Razılıq əsasən fəaliyyət göstərən, istehsal və ticarət fəaliyyət müstəqilliyini qoruyan şirkətlər birliyi
- ☐ İqtisadi fəaliyyətin uzun müddətli koordinasiyasının həyata keçirildiyi TMK sazişlərinin müxtəlif formaları
- ☒ Müvəqqəti razılaşmalar əsasında birgə layihələrin reallaşdırılması məqsədilə iqtisadi subyektlərin spesifik bilik forması

157 Trest dedikdə.....başə düşülür?

- ☐ Razılıq əsasən fəaliyyət göstərən, istehsal və ticarət fəaliyyət müstəqilliyini qoruyan şirkətlər birliyi
- ☐ Hüquqi və təsərrüfat müstəqilliklərinin qoruduğu müxtəlif sahə şirkətlərinin birliyi
- ☐ İstehsal müstəqilliyini saxlayan lakin ticarət fəaliyyəti müstəqilliyini itirən şirkətlər birliyi
- ☒ İştirakçılarının istehsal, ticarət fəaliyyəti və hüquqi müstəqilliklərini itirdikləri birlik forması

158 Konsern dedikdə.....başə düşülür?

- ☐ İştirakçılarının istehsal, ticarət fəaliyyəti və hüquqi müstəqilliklərini itirdikləri birlik forması
- ☒ Hüquqi və təsərrüfat müstəqilliklərinin qoruduğu müxtəlif sahə şirkətlərinin birliyi
- ☐ Gəlirlərin ortaq fonda akkumulyasiya olunduğu və onların fəaliyyət nəticələrinə əsasən bölüşdürülməsinin həyata keçirildiyi inhisar birliyi
- ☐ Razılıq əsasən fəaliyyət göstərən, istehsal və ticarət fəaliyyət müstəqilliyini qoruyan şirkətlər birliyi

159 Pul dedikdə..... başə düşülür?

- ☐ İştirakçılarının istehsal, ticarət fəaliyyəti və hüquqi müstəqilliklərini itirdikləri birlik forması
- ☐ Razılıq əsasən fəaliyyət göstərən, istehsal və ticarət fəaliyyət müstəqilliyini qoruyan şirkətlər birliyi
- ☐ Hüquqi və təsərrüfat müstəqilliklərinin qoruduğu müxtəlif sahə şirkətlərinin birliyi
- ☒ Gəlirlərin ortaq fonda akkumulyasiya olunduğu və onların fəaliyyət nəticələrinə əsasən bölüşdürülməsinin həyata keçirildiyi inhisar birliyi

160 Sindikat dedikdə.... başə düşülür?

- ☐ Razılıq əsasən fəaliyyət göstərən, istehsal və ticarət fəaliyyət müstəqilliyini qoruyan şirkətlər birliyi
- ☐ Hüquqi və təsərrüfat müstəqilliklərinin qoruduğu müxtəlif sahə şirkətlərinin birliyi
- ☒ İstehsal müstəqilliyini saxlayan lakin ticarət fəaliyyəti müstəqilliyini itirən şirkətlər birliyi
- ☐ Gəlirlərin ortaq fonda akkumulyasiya olunduğu və onların fəaliyyət nəticələrinə əsasən bölüşdürülməsinin həyata keçirildiyi inhisar birliyi

161 Kartel dedikdə.....başə düşülür?

- ☐ Hüquqi və təsərrüfat müstəqilliklərinin qoruduğu müxtəlif sahə şirkətlərinin birliyi
- ☒ Razılıq əsasən fəaliyyət göstərən, istehsal və ticarət fəaliyyət müstəqilliyini qoruyan şirkətlər birliyi
- ☐ İstehsal müstəqilliyini saxlayan, lakin ticarət fəaliyyəti müstəqilliyini itirən şirkətlər birliyi
- ☐ Gəlirlərin ortaq fonda akkumulyasiya olunduğu və onların fəaliyyət nəticələrinə əsasən bölüşdürülməsinin həyata keçirildiyi inhisar birliyi

162 Yüksək mənfəət əldə etmək üçün TMK nə edir:

- ☐ Dünyanın müxtəlif yerlərində istehsalın diversifikasiyası
- ☒ BƏB istifadə etməsi
- ☐ ölkələrin mütləq üstünlükdən istifadə etməsi
- ☐ daxili bazarlara xüsusi yanaşması

163 TMK-rin beynəlxalq bazarlara çıxmasının əsas şərti:

- ☐ Vergi bonusları
- ☒ yüksək rəqabətqabiliyyəti
- ☐ yüksək səviyyəli kadr siyasəti
- ☐ məşqulluğun yüksək səviyyəsi

164 Aşağıda göstərilən səbəblərdən hansı kapital ixrajını şərtləndirən səbəblərə aid edilmir?

- ☒ vətənpərvərlik hisslərinin aşağı olması
- ☐ kapital ixraj edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdıran antiinhisar qanunlarının fəaliyyəti
- ☐ xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- ☐ kapitalın "nisbi" artıqlığı

165 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- ☐ kapitalın texnologiya formasında ixraj edilməsi
- ☐ xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- ☐ Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
- ☒ ixraj olunan kapitalın üzərində nəzarətin təmin olunması

166 Dünya maliyyə bazarında transmilli şirkətlərin hökmranlığının əsasını nə təşkil edir:

- ☐ Kapital ixraçı
- ☐ Kreditlər
- ☐ Borc kapitalı
- ☒ Birbaşa investisiyalar

167 Birbaşa xarici investisiya dedikdə başa düşülür:

- ☐ yerli firmanın səhmlərinin alınması
- ☐ xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
- ☐ yerli firmaya borc verilməsi
- ☒ xaricdə öz istehsalının yaradılması

168 Sahibkarlıq kapitalına aşağıdakılar aiddir:

- ☐ fərdi kreditlər
- ☐ fərdi investisiyalar
- ☐ dövlət investisiyaları
- ☒ birbaşa investisiyalar

169 2014-cü ildə dünya birbaşa xarici investisiya qoyuluşlarının neçə faizi keçid iqtisadiyyatlı ölkələrin payına düşür?

- ☐ 0.15
- ☐ 0.25
- ☐ 0.2
- ☒ 0.1

170 2014-cü ildə dünya birbaşa xarici investisiya qoyuluşlarının neçə faizi inkişaf etmiş ölkələrin payına düşür?

- ☐ 0.2
- ☐ 0.65
- ☐ 0.55
- ☒ 0.35

171 Birbaşa xarici investisiyaların neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür?

- ☐ 0.5

- ☐ 0.6
☐ 0.35
☒ 0.55

172 Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

- ☐ kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
☐ xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
☐ kapitalın «nisbi» artıqlığı
☒ vətənpərvərlik hisslərinin aşağı olması

173 Kapital ixracının müasir meylləri:

- ☐ portfel investisiyalarının azalması
☐ birbaşa investisiyaların üstün surətdə artması
☐ birbaşa investisiyaların azalması
☒ portfel investisiyalarının üstün surətdə artması

174 Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir?

- ☐ bazar iqtisadiyyatının prinsiplərinin yayılması
☐ inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
☐ beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi
☒ mənfəətin maksimumlaşdırılması

175 Transmilliləşmə indeksi nədir:

- ☐ ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi işçi-lərin həcmində xaricdə işləyənlərin sayı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir.
☐ ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir.
☐ ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.
☒ ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.

176 İnvestisiya prosesinin ... mərhələsində İnvestisiya layihələrinin həyata keçirilməsi üçün şirkətlərin öz dövriyyə vəsaitindən yoxsa borc kapitalından istifadə edəcəyi qərarının verilməsi həyata keçirilir.

- ☐ Mənfəətə keçid
☐ Təhlil
☐ Maliyyə vəsaitlərinin formalaşdırılması
☒ İnvestisiya mənbələrinin müəyyən edilməsi

177 İnvestisiya prosesinin ... mərhələsində investisiya layihəsinin dəyəri və həcmnin hesablanması , yerli və xarici bazarların araşdırılması, istehsal olunacaq və satılacaq məhsulun həcmnin proqnozlaşdırılması həyata keçirilir.

- ☐ Maliyyə vəsaitlərinin formalaşdırılması
☐ İnvestisiya mənbələrinin müəyyən edilməsi
☐ Qərar qəbulu
☒ Təhlil

178 60-70-ci illərdə Dünya bazarının neft hasilatı sektorunun konyunktura üzrə OPEK-in mübarizə etdiyi Qərbin TMK-rı necə adlanır?

- ☐ üç mərkəz
☐ yeddi nəhəng
☐ neft əjdahaları
☒ yeddi baci

179 ... hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin əlverişliliyini xarakterizə edir.

- ☐ İnvestisiya qanunverciliyi
- ☐ Dövlətin investisiya siyasəti
- ☐ Biznes infrastruktur
- ☒ İnvestisiya mühiti

180 İnvestisiya prosesinin ... mərhələsində kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması həyata keçirilir.

- ☐ İnvestisiya mənbələrinin müəyyən edilməsi
- ☐ Danışqlar və rəsmiyyət
- ☐ Təhlil
- ☒ Araşdırma

181 Kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması investisiya prosesinin ... mərhələsinə təsadüf edir.

- ☐ İnvestisiya mənbələrinin müəyyən edilməsi
- ☐ Danışqlar və rəsmiyyət
- ☐ Təhlil
- ☒ Araşdırma

182 Aşağıda göstərilən dünyanın ən çox neft ehtiyatları hansı ölkələrdə mövcuddur:

- ☐ Norvec, Azərbaycan, Kazaxstan
- ☐ Çin, İran, Kuveyt
- ☐ Rusiya, ABŞ, Çin
- ☒ Səudi Ərəbistan, İran, Kuveyt

183 Müəssisənin riski deyəndə nə başa düşülür?

- ☐ mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- ☐ müəssisənin itirilməsi
- ☐ tam müflisləşmə
- ☒ mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi

184 Hansı siyasi amil bazar konyunkturuna təsir etmir

- ☐ dünyada siyasi vəziyyət
- ☐ dövlət çevrilişi
- ☐ terror aktı
- ☒ ayrı-ayrı ölkələr arasındakı danışqlar

185 Əmtəənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir?

- ☐ C.Damning
- ☐ E.Xekşer
- ☐ V.Leontyev
- ☒ R.Vernon

186 Aşağıda göstərilən hansı transmilli bank kapitalın həcmi göstəricisinə görə ilk beşliyə daxil deyildir?

- ☐ Bank of America Corporation
- ☐ Miruho Financial Group
- ☐ Sitigroup
- ☒ Bank of China

187 Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

- ☐ Daymler-Kraysler
- ☐ Ceneral-Elektriks
- ☐ Bayer
- ☒ Wail-Mart-Stores

188 AIZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin:

- ☐ Yüksək ixtisaslı və təhsilli işçi qüvvəsinin mövcudluğu
- ☐ Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
- ☐ İşçi qüvvəsi ilə təminat
- ☒ Beynəlxalq hava limanlarının mövcudluğu

189 “ABŞ-ın Jeneral Motors” şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- ☐ çoxsahəli
- ☐ neft emalı
- ☐ pərakəndə satış
- ☒ avtomobil və raket istehsalı

190 Texnoloqiyların ötürülməsinin mühüm forması hansıdır:

- ☐ forfeyting
- ☐ françayzing müqavilələri
- ☐ inciniring müqavilələri
- ☒ lisenziya müqavilələri

191 Aşağıdakılardan biri TMK-ın istehsal sferasında meyl etdikləri əsas sahələr sırasına daxil deyil:

- ☐ əczaçılıq sənayesi
- ☐ kimya sənayesi
- ☐ avtomobilqayırma sənayesi
- ☒ metallurgiya sənayesi

192 Aşağıdakılardan biri ölkənin kapital axınını tənzimləməsinin maliyyə metodlarından asılı deyil:

- ☐ vergi güzəştləri
- ☐ kreditlərin sığortası və təminatı
- ☐ sürətli amortizasiya
- ☒ texniki köməkliyin göstərilməsi

193 İnhisarçı (unikal) üstünlüklər modelinin müəllifi kimidir:

- ☐ P.Bakli
- ☐ R.Vernon
- ☐ J.Qelbreyt
- ☒ S.Xaymer

194 Texnologiyaların ötürülməsinin ən mühüm forması hansıdır:

- ☐ forfeyting
- ☐ françayzing müqavilələri
- ☐ inciniring müqavilələri
- ☒ lisenziya müqavilələri

195 Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini səbəblən-dirən amillərdən deyil:

- ☐ kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu
- ☐ yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması

- ☐ dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələblə onun təklifinin üst-üstə düşməməsi
- ☒ rüsumların orta səviyyəsinin 40% və daha çox olması

196 Portfel investisiyalar nə cür həyata keçirilir:

- ☐ elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
- ☐ ixtisaslı kadrların göndərilməsi yolu ilə
- ☐ texnologiyanın ötürülməsi yolu ilə
- ☒ pul formasında kapitalın ötürülməsi yolu ilə

197 Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
- ☐ daxili rəqabətin zəifləməsi
- ☐ istehsal amillərinin pisləşməsi
- ☒ ölkədə güclü bank sektorunun olmaması

198 Aşağıdagöstərilənhansı transmillibankkapitalinhəcmigöstəricisinə görə ilkbeşliyə daxildeyildir?

- ☐ Bank of America Corporation
- ☐ P.Morgan Chase&Co
- ☐ Citigroup
- ☒ Bank of China

199 Əmtəənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir?

- ☐ O.Olin
- ☐ E.Xekşer
- ☐ V.Leontyev
- ☒ R.Vernon

200 Aşağıdagöstərilənhansı transmillibankaktivlərininhəcminə görə ilkbeşliyə daxildeyildir?

- ☐ Deutsche Bank
- ☐ Citigroup
- ☐ Miruho Financial Group
- ☒ Sumitomo Bank

201 Kreditor-ölkələr üçün borc böhranının yaxın nəticələrinə aşağıdakılarla əlaqədar olmuşdur:

- ☐ TMB-nin vəziyyətinin möhkəmlənməsi;
- ☒ TMB-lər iflası uğraması;
- ☐ inkişaf etməkdə olan ölkələr tərəfindən tələbin azalması;
- ☐ TMB-lərin maliyyə ehtiyatlarının bir hissəsinin donması;

202 TMK-rın tiplərinə aid edilmir:

- ☐ Etnosentrik;
- ☒ Taksonometrik;
- ☐ Reqlionsentrik;
- ☐ Polisentrik;

203 Transmilliləşmə indeksi nədir:

- ☒ ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.
- ☐ ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir
- ☐ ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir.

- ☐ ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.

204 Hansı siyasi amil bazar konyunkturuna təsir etmir:

- ☐ dünyada siyasi vəziyyət
☐ lokal müharibə
☒ terror aktı
☐ dövlət çevrilişi

205 İstehsalın beynəlxalq kooperasiyası nədir?

- ☐ Ayrıca məhsul istehsalına biri-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsidir
☒ Hissələrin bir ölkədən gətirilərək digər ölkədə hazır məhsulun yığılmasıdır
☐ Məhsul istehsalının birgə müəssisələrdə təşkilidir
☐ Müəyyən növ məhsul istehsalının müəyyən ölkənin bir sahə və ya müəssisəsində cəmləşdirilməsidir

206 Aşağıda göstərilənlərdən hansı motiv biznesin beynəlmilləşməsinə təsir etmir

- ☒ Ölkənin xarici borcunun xidmət edilməsi
☐ Ölkənin tədiyyə balansının kəsirli olması
☐ Transmilləşməni və ixrac fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi
☐ Daxili bazarın doyurulması

207 Hindistanın TMK göstərin?

- ☐ SABIC
☐ Companhia Cervejaria Brahma
☐ Agility Public Warehousing Company
☒ Tata Motors Ltd

208 Müəssisənin riski deyəndə nə başa düşülür?

- ☐ tam müflisləşmə
☒ mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi
☐ mülkiyyətin xarici şirkətin əlinə keçməsi
☐ müəssisənin itirilməsi

209 Cənubi Koreya təsərrüfat sisteminin istehsal əlaqələrinə əsaslanmaqla iri şirkətlərin kiçik və orta şirkətlərlə birliyindən ibarət qrupların adını göstərin

- ☐ MSG
☐ Südan
☐ Kartel
☒ Çebol

210 Yapon təsərrüfat sisteminin nadir xüsusiyyətlərindən biri müxtəlif əlaqələrə, əsasən istehsal əlaqələrinə əsaslanmaqla iri şirkətlərin kiçik və orta şirkətlərlə birliyindən ibarət qrupların adını göstərin

- ☐ MSG
☒ Keyretsu
☐ Çebol
☐ Kartel

211 Aşağıda göstərilən variantlardan əsas ticarət yolu kimi hesab olunmur

- ☐ Roma ticarət yolu
☐ Afrika ticarət yolu
☐ İpək yolu
☒ Yunan ticarət yolu

212 Aşağıda göstərilən şirkətlərdən hansı Singapurun TMK-rına aid deyil

- ☐ Want Want Holdings
- ☒ San Miguel Corp
- ☐ Keppel Corporation, Limited
- ☐ Fraser & Neave, Limited

213 Aşağıda göstərilən şirkətlərdən hansı Braziliyanın TMK-rına aid deyil?

- ☒ Saudi Basic Industries Corp
- ☐ Companhia Cervejaria Brahma
- ☐ Petroleo Brasileiro
- ☐ Souza Cruz

214 Venesuelanın əmiri TMK hansı sahələr üzrə ixtisaslaşmışlar:

- ☒ Neft
- ☐ Ərzaq və yeyinti məhsulları
- ☐ Elektronika
- ☐ Farmateftika

215 İpək yolu nə vaxtyaradılmışdır?

- ☒ 2 E. Ə.
- ☐ 50 E. Ə.
- ☐ 10 E. Ə.
- ☐ 5 E. Ə.

216 Aşağıda göstərilən şirkətlərdən hansı Meksikanın TMK-rına aid deyil?

- ☒ YPF
- ☐ Cemex
- ☐ Vitro
- ☐ Gruma

217 İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi çərçivə ölkədəki ... ilə müəyyənləşdirilir.

- ☒ İnvestisiya qanunveriliyi
- ☐ Biznes infrastruktur
- ☐ İnvestisiya mühiti
- ☐ Dövlətin investisiya siyasəti

218 Aşağıda adı çəkilən banklardan hansı dünya «foreks» bazarında lider bank kimi sayılır?

- ☒ Nikoyl
- ☐ Sitibank
- ☐ Deytçe bank
- ☐ Shase Munhatten

219 Nə üçün kənd təsərrüfatı maşınqayırması əsasən, dünyanın əsas kənd təsərrüfatı regionlarında mərkəzləşmişdir?

- ☐ ətraf ələmə həddən artıq ziyan verdiyi üçün
- ☐ İxracın stimullaşdırılması üçün
- ☐ işçi qüvvəsi ucuz olduğu üçün
- ☒ istehlak yerlərinə meylli olduğu üçün

220 Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran aimllərdəndir:

- ☐ rüsumların orta səviyyəsinin 40% və daha çox olması

- ☒ milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi
- ☐ xarici ticarət dövryyəsinin 40%-ə qədərinin qeyri-tarif məhdudiyyət-lərə məruz qalması
- ☐ qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması

221 Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir:

- ☒ incinirinq xidmətləri
- ☐ iqtisadi kömək
- ☐ borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- ☐ birbaşa investisiyalar

222 Müxtəlif risklərin sığortalanması üzrə xidmətlər kompleksi necə adlanır:

- ☐ konsaltinq xidmətləri
- ☒ sığorta xidmətləri
- ☐ maliyyə xidmətləri
- ☐ bank xidmətləri

223 Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- ☐ gömrük tarifləri tətbiq olunmayan ərazi
- ☒ xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi
- ☐ rüsumsuz ticarət zonası
- ☐ müəyyən ölkənin muxtar ərazisi

224 Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır:

- ☐ dövlət
- ☐ çoxtərəfli sazişlər
- ☒ ikitərəfli sazişlər
- ☐ milli və beynəlxalq hüquq

225 Borc kapitalı anlayışına aid deyil:

- ☐ ortamüddətli kreditlər
- ☒ satılan əmtəə və xidmətlərə görə ödənişlər
- ☐ faktoring
- ☐ qısamüddətli kreditlər

226 Kapital ixracının müasir meyilləri:

- ☒ portfel investisiyalarının üstün surətdə artması
- ☐ birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması
- ☐ birbaşa investisiyaların üstün surətdə artması
- ☐ birbaşa investisiyaların azalması

227 İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində xarici investisiyalar yatırmaq üçün imkanlar:

- ☐ məhdudlaşdırılır
- ☒ getdikcə artır
- ☐ Hüdudsuzdur
- ☐ nisbətən azalır

228 İnvestisiya xərclərinin multiplikator effekti dedikdə başa düşülür :

- ☐ investisiya ölçülərinin sabit qalması şərti daxilində gəlirin iki dəfə artması;
- ☒ investisiya ölçülərinin ilkin dəyişməsi şərti daxilində gəlirin dəfələrlə artması;
- ☐ investisiya ölçülərinin sabit qalması şərti daxilində gəlirin iki dəfə artması;
- ☐ investisiya ölçülərinin ədədi sildilə ilə artması şərti daxilində gəlirin həndəsi silsilə ilə artması;

229 Balanslaşdırılmış investisiya portfeli dedikdə başa düşülür:

- ☐ istehsalə və satışa qoyulan kapitalın balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli;
- ☒ ayrı-ayrı investisiya obyektlərindən ibarət olaraq gəlirlərini, risklərini və linkvidliyini balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli;
- ☐ iki korporasiya arasında bağlanmış müqaviləyə əsasən investisiya portfellerinin bərabərləşdirilməsi;
- ☐ iki dövlət arasında əldə edilmiş szişə əsasən investisiya portfellerinin bərabərləşdirilməsi;

230 Qiymətli kağızlar portfeli dedikdə başa düşülür:

- ☐ yalnız dövlət istiqrazlarından ibarət olan investisiya portfeli
- ☐ yalnız bir iqtisadi sahədə fəaliyyət göstərən korporasiyaların səhmlərinin alınaraq investisiya portfelinin formalaşdırılması;
- ☐ qiymətli kağızlar saxlanılan portfel(çanta);
- ☒ əldə edilmiş qiymətli kağızlardan ibarət investisiya portfeli;

231 Beynəlxalq investisiya qoyuluşu dedikdə başa düşülür:

- ☐ regional iqtisadi integrasiya blokuna daxil olan ölkələr arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti prosesi;
- ☐ iki və yaxud bir neçə ölkə arasındakı müqaviləyə əsasən investisiyaların qarşılıqlı hərəkəti prosesi;
- ☐ kapitalın bir qitədən başqa qitəyə keçərək mənfəətli sahələrdə yerləşdirilməsi;
- ☒ kapitalın sərhədləri keçərək digər ölkələrin iqtisadiyyatına qoyuluşu prosesi, beynəlxalq investisiya əmtəələrinin alqı-satqısı;

232 İnvestisiya münasibətlərinin tənzimlənməsi üzrə TRIMs sözləşməsi hansı beynəlxalq iqtisadi təşkilatın çoxtərəfli sözləşməsindən biridir?

- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ Dünya Bankı Qrupu
- ☒ Ümumdünya Ticarət Təşkilatı

233 Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən 2 əsas prinsip (Milli rəftar və Ən çox himayə edilən ölkə prinsipləri) hansı beynəlxalq iqtisadi təşkilatın normativ sistemində daxildir?

- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ Dünya Bankı Qrupu
- ☐ Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı
- ☒ Ümumdünya Ticarət Təşkilatı

234 ICSID-in (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) həll etdiyi beynəlxalq investisiya mübahisələrinin tərəfləri:

- ☐ Dövlət – Beynəlxalq təşkilat
- ☐ Xarici şirkət – xarici şirkət
- ☐ Yerli şirkət- xarici şirkət
- ☒ Dövlət-xarici şirkət

235 ICSID (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) hansı beynəlxalq təşkilatın 5 qurumundan biridir?

- ☐ Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı
- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☒ Dünya Bankı Qrupu

236 ICSID beynəlxalq investisiya münasibətləri üzrə sözləşməsi bu münasibətləri hansı aspektdən tənzimləyir?

- ☐ İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri
- ☐ İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri
- ☐ İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri
- ☒ İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri

237 MIGA beynəlxalq investisiya münasibətləri üzrə sözləşməsi bu münasibətləri hansı aspektdən tənzimləyir?

- ☐ İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri
- ☐ İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri
- ☐ İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri
- ☒ İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri

238 Ümumdünya Ticarət Təşkilatının investisiya münasibətləri üzrə TRIMs sözləşməsi bu münasibətləri hansı aspektdən tənzimləyir?

- ☐ İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri
- ☐ İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri
- ☐ İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi ilə əlaqədar aspektləri
- ☒ İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri

239 MIGA (Çoxtərəfli İnvestisiya Qoyuluşları Təminat Agentliyi) hansı beynəlxalq təşkilatın 5 qurumundan biridir?

- ☐ Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı
- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☒ Dünya Bankı Qrupu

240 Beynəlxalq investisiya münasibətlərinin tənzimlənməsi üzrə sözləşmələrə əsasən hansı beynəlxalq iqtisadi təşkilat(lar) tərəfindən nəzarət edilir?

- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Dünya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı
- ☐ Dünya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu
- ☒ Dünya Bankı Qrupu, Ümumdünya Ticarət Təşkilatı

241 Ümumdünya Ticarət Təşkilatının investisiya münasibətlərini tənzimləyən sözləşməsi:

- ☐ ICSID
- ☐ MIGA
- ☐ TRIPs
- ☒ TRIMs

242 Beynəlxalq investisiya münasibətlərini tənzimləyən beynəlxalq sözləşmələrə daxil deyildir:

- ☐ IFC, MIGA, ICSID
- ☐ MIGA, ICSID, TRIMs
- ☐ GATT, GATS, TRIMs
- ☒ IFC, GATT, GATS

243 Beynəlxalq investisiya münasibətlərini tənzimləyən beynəlxalq sözləşmələrə daxildir:

- ☐ IFC, GATT, GATS
- ☐ IFC, MIGA, ICSID
- ☐ GATT, GATS, TRIMs
- ☒ MIGA, ICSID, TRIMs

244 Dünya Bankı qrupunun aşağıdakı qurumu(ları) beynəlxalq investisiya münasibətlərini tənzimləyir:

- ☐ TRIMs
- ☐ MIGA
- ☐ ICSID
- ☒ MIGA və ICSID

245 İnvestisiya kateqoriyasını izahında əsas götürülməlidir:

- ☐ Hər biri
- ☐ Birgə sahibkarlıq
- ☐ Resurslara yönəlmə
- ☒ Mənfəət və sosial səmərə əldə edilməsi

246 Ölkənin investisiya iqlimi necə xarakterizə oluna bilər?

- ☐ Milli sənayenin üstünlüyü
- ☐ Daxili bazarın qorunması və yüksək gömrük tarifləri
- ☐ Xammal resursları ilə zənginlik
- ☒ Kapitalın müxtəlif sahələrə yönəldilməsi üçün şərait

247 Ölkənin investisiya iqliminin əsas amillərinə aiddir:

- ☐ İnfrastruktura
- ☐ İnsan resursları
- ☐ İqtisadi konyuktura
- ☒ Hər biri

248 Birbaşa investisiyaları qəbul edən ölkələr üçün müsbət nəticələr aid edilir:

- ☐ Texnologiyalara çıxış
- ☐ Yeni iş yerlərinin yaradılması
- ☐ İqtisadi artıma təsir
- ☒ Hər biri

249 Qeyri-maddi investisiyalara aid edilir?

- ☐ Heç biri
- ☐ Qiymətli kağızlar
- ☐ Texnologiyalar
- ☒ know-how

250 Birbaşa xarici investisiyaların müasir xüsusiyyətinə aiddir:

- ☐ Kapitalın milli mənsubiyyətin aradan qalxması
- ☐ Elm tutumlu sahələrə yönəlmə
- ☐ Milli və beynəlxalq qaydada tənzimləmə
- ☒ Hər biri

251 İnvestisiya anlayışına daxil edilir:

- ☐ Məhsul ixracı (3)
- ☐ Texnologiyalar (2)
- ☐ Mal nişanlarından istifadə (1)
- ☒ 1 və 2

252 Dünyada birbaşa investisiyaların həcmi 2008-ci ildən sonra necə dəyişmişdir:

- ☐ Cüzi dəyişməklə davam etmişdir
- ☒ Qlobal böhranın təsiri ilə kəskin azalmışdır
- ☐ Artmışdır

☐ Dəyişməmişdir

253 Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir.

- ☐ qlobal
- ☐ iqtisadi
- ☐ siyasi
- ☒ sosial-mədəni

254 İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir.

- ☐ siyasi
- ☐ sosial-mədəni
- ☐ qlobal
- ☒ iqtisadi

255 İnvestisiya layihələrinin həyata keçirilməsi üçün şirkətlərin öz dövrüyyə vəsaitindən yoxsa borc kapitalından istifadə edəcəyi qərarının verilməsi investisiya prosesinin ... mərhələsinə təsadüf edir.

- ☐ Mənfəətə keçid
- ☐ Təhlil
- ☐ Maliyyə vəsaitlərinin formalaşdırılması
- ☒ İnvestisiya mənbələrinin müəyyən edilməsi

256 ... investisiya fəaliyyətində tənzimləyici, nəzarət və stimül yaradan funksiyaları ilə bu prosesə fəal surətdə müdaxilə edir.

- ☐ MIGA
- ☐ Yerli investorlar
- ☐ Xarici investorlar
- ☒ Dövlət

257 Ticari mövzularındakı investisiya tədbirlərini əhatə edərək bu məsələlərlə məşğul olan TRIMs ... çərçivəsində fəaliyyət göstərir.

- ☐ Beynəlxalq Valyuta Fondu
- ☐ Dünya Bankı Qrupu
- ☐ Birləşmiş Millətlər Təşkilatı
- ☒ Ümumdünya Ticarət Təşkilatı

258 Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan “Milli rəftar prinsipi”ndə ... ifadə olunur

- ☐ xarici investora yerli investora göstərilən rəftardan daha güzəştli rəftarın göstərilməsi
- ☐ milli qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi
- ☐ dövlətin hər xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq etməsi
- ☒ yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi

259 İnvestisiya multiplikator əmsalı iqtisadi ədəbiyyatda ... adı ilə xarakterizə olunur.

- ☐ F. Engels
- ☐ K.Marks
- ☐ C.S.Mill
- ☒ C.M. Keyns

260 Yığım (əldə olunan mənfəətin bir hissəsinin ehtiyat kimi toplanması) ilə investisiya ...

- ☐ müəyyənləşdirmək çətindir, vəziyyətə görə fərqlidir

- ☐ arasında əlaqə yoxdur
- ☐ düz mütənasibdir
- ☒ tərs mütənasibdir

261 İnvestisiya xərcləri ilə milli gəlir və məşğulluq arasındakı əlaqə ...

- ☐ müəyyənləşdirmək çətindir, vəziyyətə görə fərqlidir
- ☐ arasında əlaqə yoxdur
- ☐ tərs mütənasibdir
- ☒ düz mütənasibdir

262 Xammal, material və s. istiqamətində yönəldilən vəsaitlər ... aid olunur.

- ☐ texniki səmərənin artırılması fondlarının təkrar istehsalına olan investisiyalara
- ☐ maliyyə aktivlərinə olan investisiyalara
- ☐ əsas fondların geniş təkrar istehsalına olan investisiyalara
- ☒ dövrüyyə fondlarına olan investisiyalara

263 Yeni tikinti xərcləri, montaj xərcləri və s. vəsaitlər ... aid olunur.

- ☐ texniki səmərənin artırılması fondlarının təkrar istehsalına olan investisiyalara
- ☐ maliyyə aktivlərinə olan investisiyalara
- ☐ dövrüyyə fondlarına olan investisiyalara
- ☒ əsas fondların geniş təkrar istehsalına olan investisiyalara

264 Real kapital investisiyaları - ...

- ☐ qiymətli kağız fondlarının artırılmasına yönəldilir
- ☐ maliyyə aktivlərinin artırılmasına yönəldilir
- ☐ pul kapitalının təkrar istehsalına və yeniləşdirilməsinə yönəldilir
- ☒ əsas kapitalın təkrar istehsalına və yeniləşdirilməsinə yönəldilir

265 Hansı regionda birbaşa investisiya axını kəskin azalmışdır?

- ☐ Şimali Amerika
- ☐ Latın Amerikası
- ☐ İnkişaf etməkdə olan Asiya
- ☒ Keçid iqtisadiyyatlı ölkə

266 Xarici investisiya idxalının tempinə görə MDB məkanında birinci ölkə hansıdır?

- ☐ Qazaxıstan
- ☐ Türkmənistan
- ☐ Rusiya
- ☒ Azərbaycan

267 "Production Sharing" müqaviləsinin məğzi nədən ibarətdir?

- ☐ mənfəətin müstəqil şəkildə bölüşdürülməsini nəzərdə tutur
- ☐ mənfəətin yenidən reinvestisiyanı nəzərdə tutur
- ☐ mənfəətin birgə bölüşdürülməsini nəzərdə tutur
- ☒ məhsul bölgüsü üzrə razılaşma müqavilələri

268 Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- ☐ 1960-cı illərin sonlarında
- ☐ dərhal II dünya müharibəsindən sonra
- ☐ 1930-cu illərdə
- ☒ 1950-ci illərin sonlarında

269 “Məhsulun pay bölgüsü” sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nəyədir:

- ☐ Sərmayə qoyulmuş obyektin bütün ərazi və resurslarına
- ☐ Əldə olunan bütün gəlirə
- ☐ Bütün istehsal olunmuş məhsula
- ☒ Gəlirin bir hissəsinə

270 Sənaye məqsədləri üçün iri kreditlərin verilməsi:

- ☐ Səhmlərin alınması deməkdir
- ☐ Portfel investisiyası deməkdir
- ☐ Uzunmüddətli borc deməkdir
- ☒ Layihə maliyyələşdirilməsi deməkdir

271 Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- ☐ Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
- ☐ Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- ☐ Ölkədə həddən artıq kapital yığılımı
- ☒ Pulların yuyulması

272 BXİ qoyuluşlarını tənzimləyən regional iqtisadi inteqrasiya razılaşmaları olan 1) CUSTA; 2) NAFTA; 3) MERCOSUR müvafiq regional inteqrasiya formasını müəyyənləşdirin:

- ☐ 1)Cənub-Cənub inteqrasiyası; 2) Şimal-Şimal inteqrasiyası; 3) Şimal-Cənub inteqrasiyası
- ☐ 1)Şimal-Cənub inteqrasiyası; 2) Cənub-Cənub inteqrasiyası; 3) Şimal-Şimal inteqrasiyası;
- ☐ 1)Şimal-Şimal inteqrasiyası; 2) Cənub-Cənub inteqrasiyası; 3) Şimal-Cənub inteqrasiyası;
- ☒ 1)Şimal-Şimal inteqrasiyası; 2) Şimal-Cənub inteqrasiyası; 3)Cənub-Cənub inteqrasiyası

273 BXİ qoyuluşlarını tənzimləyən regional iqtisadi inteqrasiya razılaşmalarını aşağıdakı regional inteqrasiya formalarına əsasən qruplaşdırın: 1) Şimal-Şimal inteqrasiyası; 2) Şimal-Cənub inteqrasiyası; və 3)Cənub-Cənub inteqrasiyası

- ☐ 1)CUSTA; 2) MERCOSUR; 3) NAFTA
- ☒ 1)CUSTA; 2) NAFTA; 3) MERCOSUR
- ☐ 1)NAFTA; 2) CUSTA; 3) MERCOSUR
- ☐ 1)MERCOSUR; 2) NAFTA; 3) CUSTA

274 Dünya iqtisadiyatı üçün investisiyaların əhəmiyyəti?

- ☐ Milli iqtisadi imkanlardan istifadəni məhdudlaşdırır
- ☐ Asılılığı dərinləşdirir
- ☐ Maliyyə bazarlarının inteqrasiyasını təmin etmir
- ☒ Ölkələrin rəqabət qabiliyyətini artırır

275 Birbaşa və portfel investisiyalarının arasında fərqlər hansılarla izah oluna bilər:

- ☐ ABŞ hökumətinin investisiya siyasətinə görə (3)
- ☐ BVF-nin metodikasına görə (2)
- ☐ Ölkələrin qanunvericiliyinə görə (1)
- ☒ 1 və 2

276 TMK birləşməsinə və udulmasını əks etdirən qəbul olunmuş abreviatura

- ☐ S&A
- ☐ M&E
- ☐ P&A
- ☒ M&A

277 “Kraysler” və “Daimler Bens” birləşmiş şirkət neçənci ildə “Mitsubişi motorsı” udub?

- ☐ 1998-ci ildə
- ☐ 1973-cü ildə
- ☐ 2000-cü ildə
- ☒ 1999-cü ildə

278 “Kraysler” və “Daimler Bens” şirkətləri neçənci ildə birləşib?

- ☐ 1973-cü ildə
- ☐ 1999-cü ildə
- ☐ 2000-cü ildə
- ☒ 1998-ci ildə

279 “Ekson” və “Mobil” şirkətləri neçənci ildə birləşib

- ☐ 1960-ci ildə
- ☐ 1973-cü ildə
- ☐ 1930-cü ildə
- ☒ 1999-cü ildə

280 “Şevron” və “Teksano” şirkətləri neçənci ildə birləşib

- ☐ 1960-ci ildə
- ☐ 1973-cü ildə
- ☐ 1999-cü ildə
- ☒ 2000-cü ildə

281 Şirkətin transmilləşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 900 mln. Doll., xarici aktivləri – 90 mln. Doll., ümumi satış – 300 mln doll, filialların satışı – 150 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
- ☐ 6.7
- ☐ 3.6
- ☒ 30.0

282 Şirkətin transmilləşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 200 mln. Doll., xarici aktivləri – 100 mln. Doll., ümumi satış – 100 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 200 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
- ☐ 2.4
- ☐ 3.6
- ☒ 48.3

283 İlk maliyyə TMK-ın adı:

- ☐ The Danish East India Company
- ☐ The Dutch East India Company
- ☐ The English East India Company
- ☒ The Hudson’s Bay Company

284 İlk TMK-ın adı:

- ☐ The Hudson’s Bay Company
- ☐ The Danish East India Company
- ☐ The Dutch East India Company
- ☒ The English East India Company

285 TMK qərərgahı yerləşdiyi ölkə necə adlanır:

- ☐ “first” country
- ☐ “localization” country
- ☐ “home” country
- ☒ “main” country

286 Diversifikasiyalı TMK nə deməkdir:

- ☐ Heç bir cavab düz deyil
- ☐ TMK-larin birləşməsi nəticəsində eyni məhsul istehsal olur
- ☐ TMK-nin daxilində idarəetmə strukturların arasında sıx əlaqə mövcuddur və müxtəlif çeşidli məhsullar istehsal olunur
- ☒ TMK-nin daxilində istehsal strukturların arasında zəif əlaqə mövcuddur və müxtəlif çeşidli məhsullar istehsal olunur

287 Üfüqi integrasiya TMK necə olur

- ☐ Heç bir cavab düz deyil
- ☐ TMK, idarə bölmələri analogi məmulatlar istehsal edir və müxtəlif ölkələrdə satır
- ☐ TMK-nin daxilində idarəetmə strukturların arasında sıx əlaqə mövcuddur və müxtəlif çeşidli məhsullar istehsal olunur
- ☒ TMK-larin birləşməsi nəticəsində eyni məhsul istehsal olur

288 Şaquli integrasiya TMK necə olunur:

- ☐ Heç bir cavab düz deyil
- ☐ TMK, idarə bölmələri analogi məmulatlar istehsal edir və müxtəlif ölkələrdə satır
- ☐ TMK, idarə bölmələri istehsal və digər ölkələrdə bölmələrinə ixrac edir
- ☒ TMK, idarə bölmələri ilə bağlı olmayan müxtəlif ölkələrində yerləşən filiallarından xammal alır

289 2009-ci ildə Exxon Mobil TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 7.0
- ☐ 1.0
- ☐ 5.0
- ☒ 6.0

290 2009-ci ildə Vodafone TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 7.0
- ☐ 6.0
- ☐ 1.0
- ☒ 2.0

291 2009-ci ildə Total TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 5.0
- ☐ 1.0
- ☐ 4.0
- ☒ 9.0

292 2009-ci ildə Toyota Motor TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 4.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 8.0

293 2009-ci ildə Royal Dutch/Shell Group TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 1.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 7.0

294 2009-ci ildə BP TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 7.0
- ☐ 9.0
- ☐ 4.0
- ☒ 5.0

295 2009-ci ildə General Motors TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 5.0
- ☐ 1.0
- ☐ 3.0
- ☒ 4.0

296 Malayziyanın TMK göstərin?

- ☐ Companhia Cervejaria Brahma
- ☐ Agility Public Warehousing Company
- ☐ Souza Cruz
- ☒ Sime Darby Berhad

297 CAR-nın TMK göstərin?

- ☐ Companhia Cervejaria Brahma
- ☒ Naspers Limited
- ☐ SABIC
- ☐ Agility Public Warehousing Company

298 Rusiyanın TMK göstərin?

- ☐ Companhia Cervejaria Brahma
- ☐ SABIC
- ☐ Agility Public Warehousing Company
- ☒ VimpelCom

299 Saudi Ərəbistanın TMK göstərin?

- ☐ Companhia Cervejaria Brahma
- ☐ Petroleo Brasileiro
- ☒ SABIC
- ☐ Souza Cruz

300 Malayziyanın ən iri TMK-ri aşağıdakı sahələrdə əsasən çıxış edirlər:

- ☐ Telekomunikasiya
- ☒ Neft
- ☐ Elektrik
- ☐ Ərzaq

301 TMK-rin xaricdə fəaliyyət göstərilməsinin struktur formalarına aid deyil:

- ☐ Xarici və yerli şöbələr
- ☒ inzibati idarələr
- ☐ Assosiasiya Kompaniyası

- ☐ Birbaşa distrubutorlar və birgə şirkətlər

302 TMK-rinqə rəğəbuledilməsinə təsiredən xərclər:

- ☐ Qeyri-relevant
☒ relevant
☐ Dolayı xərclər
☐ Daimi xərclər

303 Dünyanın ən iri iqtisadiyyatlarında neçə TMK var

- ☒ 50 çox
☐ 20 çox
☐ 40 çox
☐ 10 çox

304 Exxon Mobil neçə ölkədə filialları var

- ☐ 180 nations
☒ 100 nations
☐ 20 nations
☐ 50 nations

305 Dünyanın ən iri şirkəti

- ☐ Wal-Mart
☐ Exxon Mobil
☐ AOL
☒ Microsoft

306 2009-ci ildə Wolkswagen Group TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☒ 57.6
☐ 45.7
☐ 45.3
☐ 50.1

307 2009-ci ildə Nestle S.A TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 45.7
☐ 41.0
☒ 86.8
☐ 50.1

308 2009-ci ildə Ford Motor TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☐ 5.0
☒ 3.0
☐ 4.0
☐ 7.0

309 2009-ci ildə General Electric TMK-nın xarici aktivlərinə görə rangı göstərin

- ☒ 1.0
☐ 4.0
☐ 3.0
☐ 5.0

310 Ən yüksək Transmillələşmə indeksinə görə ölkə hansıdır?

- ☐ Fransa
- ☒ Böyük Britaniya
- ☐ ABŞ
- ☐ Yaponiya

311 2009-ci ildə Exxon Mobil TMK-nın transmilləşmə indeksi olub...

- ☒ 66.1
- ☐ 45.7
- ☐ 41.0
- ☐ 50.1

312 2009-ci ildə Vodafone TMK-nın transmilləşmə indeksi olub...

- ☐ 45.7
- ☒ 85.1
- ☐ 50.1
- ☐ 47.6

313 2009-ci ildə Total TMK-nın transmilləşmə indeksi olub...

- ☐ 45.3
- ☒ 72.5
- ☐ 45.7
- ☐ 41.0

314 2009-ci ildə Toyota Motor TMK-nın transmilləşmə indeksi olub...

- ☐ 41.0
- ☐ 50.1
- ☒ 51.6
- ☐ 45.3

315 2009-ci ildə Royal Dutch/Shell Group TMK-nın transmilləşmə indeksi olub.

- ☐ 45.7
- ☒ 50.1
- ☐ 45.3
- ☐ 71.1

316 2009-ci ildə General Motors TMK-nın transmilləşmə indeksi olub...

- ☒ 42.9
- ☐ 45.7
- ☐ 41.0
- ☐ 45.3

317 2009-ci ildə Volkswagen Group TMK-nın transmilləşmə indeksi olub...

- ☐ 45.7
- ☒ 57.6
- ☐ 50.1
- ☐ 45.3

318 2009-ci ildə Nestle S.A TMK-nın transmilləşmə indeksi olub...

- ☐ 50.1
- ☒ 86.8
- ☐ 41.0

☐ 45.7

319 2009-ci ildə Ford Motor TMK-nın transmillələşmə indeksi olub...

- ☐ 45.7
☒ 47.6
☐ 50.1
☐ 45.3

320 2009-ci ildə General Electric TMK-nın transmillələşmə indeksi olub...

- ☐ 45.7
☐ 41.0
☐ 45.3
☒ 50.1

321 Təqdim olunmuş göstəricilərə görə ölkənin transmillələşmə indeksini müəyyən edin: Birbaşa xarici investisiyalar (BXİ) - 3000 Xarici şirkətlərin ümumi məhsulu - 5000 X\$ ixracı - 1000 X\$-də məşqulluğ, min. nəf - 3000 Ümumi beynəlxalq məhsulu - 45000 Əsas kapitalla ümumi kapital qoyuluşu - 3000 Dünyanın ixrac həcmi - 2000 Dünyada məşqulluğ - 15000

- ☐ 55.7
☐ 41.0
☐ 7.4
☒ 45.3

322 Təqdim olunmuş göstəricilərə görə ölkənin transmillələşmə indeksini müəyyən edin: Birbaşa xarici investisiyalar (BXİ) - 200 Xarici şirkətlərin ümumi məhsulu - 2000 X\$ ixracı - 100 X\$-də məşqulluğ, min. nəf - 200 Ümumi beynəlxalq məhsulu - 45000 Əsas kapitalla ümumi kapital qoyuluşu - 1000 Dünyanın ixrac həcmi - 2500 Dünyada məşqulluğ - 15000

- ☐ 45.7
☐ 41.0
☐ 6.7
☒ 7.4

323 Təqdim olunmuş göstəricilərə görə ölkənin transmillələşmə indeksini müəyyən edin: Birbaşa xarici investisiyalar (BXİ) - 500 Xarici şirkətlərin ümumi məhsulu - 4000 X\$ ixracı - 200 X\$-də məşqulluğ, min. nəf - 500 Ümumi beynəlxalq məhsulu - 40000 Əsas kapitalla ümumi kapital qoyuluşu - 2000 Dünyanın ixrac həcmi - 2000 Dünyada məşqulluğ - 10000

- ☐ 45.7
☐ 41.0
☐ 36.0
☒ 12.5

324 Təqdim olunmuş göstəricilərə görə ölkənin transmillələşmə indeksini müəyyən edin: Birbaşa xarici investisiyalar (BXİ) - 20000 Xarici şirkətlərin ümumi məhsulu - 6000 X\$ ixracı - 500 X\$-də məşqulluğ, min. nəf - 2500 Ümumi beynəlxalq məhsulu - 45000 Əsas kapitalla ümumi kapital qoyuluşu - 2000 Dünyanın ixrac həcmi - 2000 Dünyada məşqulluğ - 10000

- ☐ 45.7
☐ 6.7
☐ 36.0
☒ 41.0

325 Təqdim olunmuş göstəricilərə görə ölkənin transmillələşmə indeksini müəyyən edin: Birbaşa xarici investisiyalar (BXİ) - 1000 Xarici şirkətlərin ümumi məhsulu - 5000 X\$ ixracı - 450 X\$-də məşqulluğ, min.

nəf - 2000 Ümumi beynəlxalq məhsulu - 40000 Əsas kapitala ümumi kapital qoyuluşu - 1500 Dünyanın ixrac həcmi - 1000 Dünyada məşqulluğ - 10000

- ☐ 45.7
☐ 41.1
☐ 6.7
☒ 36.0

326 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 800 mln. Doll., xarici aktivləri – 80 mln. Doll., ümumi satış – 300 mln doll, filialların satışı – 250 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
☐ 6.7
☐ 3.6
☒ 41.1

327 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 300 mln. Doll., xarici aktivləri – 80 mln. Doll., ümumi satış – 90 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
☐ 2.4
☐ 6.7
☒ 37.4

328 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 300 mln. Doll., xarici aktivləri – 80 mln. Doll., ümumi satış – 300 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
☐ 6.7
☐ 3.6
☒ 24.7

329 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 100 mln. Doll., xarici aktivləri – 80 mln. Doll., ümumi satış – 90 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 100 min nəf., xarici filiallarında – 50 min nəf.

- ☐ 45.7
☐ 6.7
☐ 53.6
☒ 62.0

330 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 50 mln. Doll., xarici aktivləri – 40 mln. Doll., ümumi satış – 30 mln doll, filialların satışı – 25 mln. Doll, işçilərin sayı – 30 min nəf., xarici filiallarında – 20 min nəf.

- ☐ 45.7
☐ 82.4
☐ 3.6
☒ 76.5

331 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 100 mln. Doll., xarici aktivləri – 10 mln. Doll., ümumi satış – 30 mln doll, filialların satışı – 2 mln. Doll, işçilərin sayı – 100 min nəf., xarici filiallarında – 1 min nəf.

- ☐ 4.7
☐ 2.4

- ☐ 33.6
☒ 6.0

332 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 900 mln. Doll., xarici aktivləri – 600 mln. Doll., ümumi satış – 300 mln doll, filialların satışı – 150 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 2.4
☐ 56.7
☐ 73.6
☒ 49.0

333 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 100 mln. Doll., xarici aktivləri – 50 mln. Doll., ümumi satış – 30 mln doll, filialların satışı – 20 mln. Doll, işçilərin sayı – 100 min nəf., xarici personal – 20 min nəf.

- ☐ 35.7
☐ 82.4
☐ 3.6
☒ 46.0

334 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 300 mln. Doll., xarici aktivləri – 100 mln. Doll., ümumi satış – 120 mln doll, filialların satışı – 90 mln. Doll, işçilərin sayı – 100 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
☐ 52.4
☐ 6.7
☒ 66.0

335 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 300 mln. Doll., xarici aktivləri – 80 mln. Doll., ümumi satış – 90 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 100 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
☐ 76.7
☐ 3.6
☒ 58.0

336 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 600 mln. Doll., xarici aktivləri – 180 mln. Doll., ümumi satış – 300 mln doll, filialların satışı – 100 mln. Doll, işçilərin sayı – 200 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
☐ 28.4
☐ 56.7
☒ 36.0

337 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 400 mln. Doll., xarici aktivləri – 100 mln. Doll., ümumi satış – 90 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 50 min nəf.

- ☐ 45.7
☐ 2.4
☐ 6.7
☒ 32.6

338 Şirkətin transmillələşmə indeksini hesablıyın, əgər şirkətin ümumi aktivləri – 40 mln. Doll., xarici aktivləri – 10 mln. Doll., ümumi satış – 30 mln doll, filialların satışı – 5 mln. Doll, işçilərin sayı – 50 min

nəf., xarici filiallarında – 3 min nəf.

- ☐ 45.7
- ☐ 2.4
- ☐ 6.7
- ☒ 16.0

339 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin aktivləri – 500 mln. Doll., xarici aktivləri – 200 mln. Doll., satış – 100 mln doll, filialların satışı – 60 mln. Doll, işçilərin sayı – 300 min nəf., xaricdə personal – 150 min nəf.

- ☐ 45.7
- ☐ 2.4
- ☐ 26.7
- ☒ 50.0

340 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 200 mln. Doll., xarici aktivləri – 80 mln. Doll., ümumi satış – 90 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 90 min nəf.

- ☐ 45.7
- ☐ 6.7
- ☐ 3.6
- ☒ 42.0

341 İnvestorların əsas əlamətlər üzrə təsnifatına aid edilir:

- ☐ Portfel investor
- ☐ Xarici investor
- ☐ Strateji investor
- ☒ Hər biri

342 Birbaşa investisiyalara aiddir:

- ☐ Gəlirlərin yenidən qoyuluşu
- ☐ Fəaliyyətdə olan müəssisələrə investisiyalar
- ☐ Xaricdə yeni müəssisələrin yaradılması
- ☒ Hər biri

343 İnvestor tərəfindən qoyulan vəsaitin itirilməsi və ya arzuolunmaz nəticələrlə üzləşməsi ehtimalı ... anlayışı ilə ifadə olunur.

- ☐ Dövlətin investisiya siyasəti
- ☐ Biznes infrastruktur
- ☐ İnvestisiya mühiti
- ☒ İnvestisiya riski

344 Hazırda dünya miqyasında mövcud olan ... əksər hissəsi məhz TMK-lar tərəfindən həyata keçirilir.

- ☐ dövriyyə fondlarına qoyulan investisiyaların
- ☐ maliyyə aktivlərinə qoyulan investisiyaların
- ☐ portfel investisiyalarının
- ☒ birbaşa xarici investisiyaların

345 Hazırda dünya miqyasında mövcud olan birbaşa xarici investisiyaların əksər hissəsi məhz ... payına düşür.

- ☐ İnstitusional investorların
- ☐ İndividual investorların

- ☐ Dövlətlərin
- ☒ TMK-ların

346 Dövlətlər ilə digər dövlətlərin investorları arasındakı investisiya mübahisələrinin həllinə ... nəzarət edir.

- ☐ Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA
- ☐ Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən MIGA
- ☐ Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən ICSID
- ☒ Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən ICSID

347 Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin həyata keçirilməsinə nəzarət edən Agentlik (MIGA) hansı beynəlxalq iqtisadi təşkilat tərkibində fəaliyyət göstərir:

- ☐ Ümumdünya Ticarət Təşkilatı
- ☐ Birləşmiş Millətlər Təşkilatı
- ☐ Beynəlxalq Valyuta Fondu
- ☒ Dünya Bankı Qrupu

348 Son illərdə birbaşa xarici investisiya qoyuluşu hansı regionda üstünlük təşkil etmişdir

- ☐ Afrika
- ☐ Latin Amerikası
- ☐ Avropa
- ☒ İnkişaf etməkdə olan Asiya

349 Birbaşa xarici investisiyaların TMK üçün əsas üstünlüklərinə aid deyil

- ☐ Siyasi məqsədlər
- ☐ Risklərin minimum səviyyəyə endirilməsi
- ☐ Satışların artırılması
- ☒ İqtisadi məqsədlər

350 Birbaşa xarici investisiyaların neçə faizi TMK-lar tərəfindən reallaşdırılır?

- ☐ 0.8
- ☐ 0.7
- ☐ 0.4
- ☒ 0.5

351 Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

- ☐ İqtisadi kömək
- ☐ Borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- ☐ birbaşa investisiyalar
- ☒ injiniring xidmətləri

352 İnvestisiya mühitinin əsas tərkib hissəsinə daxildir:

- ☐ İnfrastruktur
- ☐ İstehsal potensialı
- ☐ Xammal resurs bazası
- ☒ Göstərilənlərin hər biri

353 İnvestisiya fəaliyyətində daha çox itkilərlə üzləşir:

- ☐ Hər biri
- ☐ Qəbul edən şirkətlər
- ☐ Portfel investor
- ☒ Strateji investor

354 Birbaşa və portfel investisiyalarının fərqləndirici xüsusiyyəti hansılarla izah edilə bilər:

- ☐ Hər biri
- ☐ Yeni müəssisələrlə əməkdaşlıq
- ☐ Gəlirlərin əldə edilməsi
- ☒ Müəssisə fəaliyyəti üzərində nəzarət hüququ

355 Azərbaycan Respublikasında xarici investisiya sayılır:

- ☐ torpaq
- ☐ idarəetmə təcrübəsi
- ☐ əmək
- ☒ sahibkarlıq fəaliyyəti obyektinə qoyulan xarici kapital

356 Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir:

- ☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi
- ☐ 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
- ☐ Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər
- ☒ Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi

357 İnvestisiyanın likvidliyi dedikdə başa düşülür:

- ☐ investisiya qoyulmuş obyektin xarici banklarda girov qoyularaq kredit götürmə qabiliyyəti;
- ☐ investisiya qoyulmuş obyektin digər sahibkarlıq obyektləri ilə mübadilə edilməsi qabiliyyəti;
- ☐ investisiya qoyulmuş obyektin banka girov kimi qoyularaq kredit götürmə qabiliyyəti;
- ☒ qısa zaman kəsiyi ərzində investisiya qoyulmuş obyektin dəyərinin çox az itgi ilə reallaşdırılması qabiliyyəti

358 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Chevron Corporation
- ☐ General Electric Co;
- ☐ Wal-Mart Stores Inc
- ☒ Vodapone Group Plc

359 Bir sahə kimi maşınqayırma sənayesi harada və nə vaxt formalaşmışdır?

- ☒ XIX əsrin I yarısında İngiltərədə
- ☐ XIX əsrin birinci yarısında Almaniya
- ☐ XIX əsrdə Fransada
- ☐ XIX əsrin II yarısında İngiltərədə

360 ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- ☐ Güclü hakimiyyət
- ☐ Qlobal milli maraqların mövcudluğu
- ☐ Güclü hərbi-sənaye kompleksi
- ☒ Daxili bazarın miqyası və elmi-texniki potensial

361 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı «batan günəş» ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi:

- ☐ iyananın məzənnəsinin aşağı düşməsi ilə
- ☐ cinayətkarlığın çoxalması ilə
- ☐ işsizliyin artması ilə
- ☒ məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə

362 2008- ci ildə Hyundai Motor Company şirkətinin transmilli indeksini göstərin

- ☐ 45.7

- ☐ 2.4
☐ 26.7
☒ 36.5

363 Bu gün üçün dünyada ən çox danışılan mövzu olan, istehsalın və satın almanın Çin Xalq Respublikasına "outsource" edilməsi fəaliyyətini gerçək mənada başlatmış olan şirkət.....

- ☐ D&R-dır
☐ Tesco-dur.
☐ Asda-dır.
☒ Wal-Mart-dır.

364 Aşağıda göstərilən şirkətlərdən hansı ABŞ-ın TMK-na aid deyil?

- ☐ Home Depot Inc.
☐ Exxon Mobil Co.
☐ General Elektrik Co
☒ Total SA

365 Aşağıda göstərilənlərdən hansı motiv biznesin beynəlmilləşməsinə təsir etmir

- ☐ Transmilləşməni və ixrac fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi
☐ Ölkənin tədiyyə balansının kəsirli olması
☐ Daxili bazarın doyurulması
☒ Ölkənin xarici borcunun xidmət edilməsi

366 TMK-ın birbaşa xarici investisiya qoyuluşunda sektor bölgüsündə hansı sahə üstünlük təşkil edir

- ☐ Kənd təsərrüfatı
☐ Real sektor
☐ Emal sənayesi
☒ Xidmətlər

367 Hansı ölkələrdə TMK-ın xaricdəki filial şəbəkələri üzrə yayılması indeksi böyükdür?

- ☐ Ərazicə nəhəng dövlətlərdə
☐ Keçid iqtisadiyyatlı ölkələrdə
☐ Sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə
☒ Ərazicə o qədər böyük olmayan ölkələrdə

368 Beynəlxalq biznesin formalarına aid deyil?

- ☐ Firmalararası əməkdaşlıq
☐ Lisenziya
☐ Birbaşa xarici investisiyalar
☒ Portfel investisiyalar

369 Beynəlxalq biznes fəaliyyəti üçün proaktiv motivasiyalara aid deyil?

- ☐ Miqyas iqtisadiyyatı
☐ Unikal məhsul
☐ Gəlir üstünlüyü
☒ Doymuş yerli bazarlar

370 Beynəlxalq fəaliyyət üçün reaktiv motivasiyalara aid deyil?

- ☐ Yerli satışların azalması
☐ Məhsul istehsalında həddən artıq yüklənmə
☐ Rəqabət təzyiqi

☒ Eksklyuziv informasiya

371 İstehsalın beynəlxalq kooperasiyası nədir?

- ☐ Məhsul istehsalının birgə müəssisələrdə təşkilidir
- ☐ Müəyyən növ məhsul istehsalının müəyyən ölkənin bir sahə və ya müəssisəsində cəmləşdirilməsidir
- ☐ Ayrıca məhsul istehsalına biri-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsidir.
- ☒ Hissələrin bir ölkədən gətirilərək digər ölkədə hazır məhsulun yığılmasıdır

372 Singapurun TMK göstərin?

- ☐ Agility Public Warehousing Company
- ☐ Souza Cruz
- ☐ SABIC
- ☒ Keppel Corporation Limited

373 Aşağıda göstərilən şirkətlərdən hansı ABŞ-ın TMK-na aid deyil?

- ☐ İBM
- ☐ Ceneral Elektriks
- ☐ Motorola
- ☒ Bayer

374 Xidmət sferasının hansı sahələrinə BXİ az miqdarda yönəldilir?

- ☐ turizm
- ☐ sığorta
- ☐ bank sferası
- ☒ Konsalting

375 Aşağıda göstərilən şirkətlərdən hansı Böyük Britaniyanın TMK-na aid deyil?

- ☐ Elaxo SmithKline Plc.
- ☐ HSBS Holding Plc.
- ☐ BP Plc
- ☒ Eli Lilly And Corp

376 Aşağıda göstərilən şirkətlərdən hansı İsveçrənin TMK-na aid deyil?

- ☐ Eli Lilly And Corp
- ☐ Nestle SA
- ☐ Novartis AG
- ☒ UBS AG

377 TMK-rın qərar gəbul edilməsində xərclərin istigamətlərinə aid edilmir:

- ☐ İstehsalın optimal texnologiyasının seçimi və hansı materialları və ya yarımfabrikatları almaq lazımdır və necə istifadə etmək lazımdır;
- ☐ İstehsal etdiyi məhsulun seçimi və bazarların seçimi;
- ☐ Yeni avadanlıqların alınması və ya istehsalın yerini dəyişilməsi (investisiyalaşma);
- ☒ beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən

378 Hansı TMK CAR-nın deyil?

- ☐ Steinhoff International holdings
- ☐ Gold Fields Limited
- ☐ Medi Clinic Corp. Limited
- ☒ Vitro

379 Ən çox TMK hansı ölkədədir?

- ☐ Canada
- ☐ Japan
- ☐ Denmark
- ☒ USA

380 Hansı ölkədə TMK gərarqəhləri daha da çoxdur?

- ☐ Germany
- ☐ Sweden
- ☐ Denmark
- ☒ USA

381 TMK-nın qerəgahı olmayan, lakin fəaliyyət göstərdiyi ölkələr necə adlanır

- ☐ “acceptance” country
- ☒ “host” country
- ☐ “guest” country
- ☐ “second” country

382 M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil:

- ☐ istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi
- ☐ əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
- ☐ fəaliyyətin təşkilinin yeni üsul və metodları
- ☒ əldə edilə bilən təbii resursların mövcudluğu

383 Xarici investisiyaların əldə olunması forması kimi göstərmək olar:

- ☐ Heç biri
- ☐ Müəssisələrin rekonstruksiyası (2)
- ☐ Səhmlərin satışı (1)
- ☒ 1 və 2

384 Dünya investisiyaları qəbul edən 10 əsas ölkələrə aiddir:

- ☐ Çin
- ☐ Hindistan
- ☐ Belçika
- ☒ Hər biri

385 Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir.

- ☐ iqtisadi
- ☐ sosial-mədəni
- ☐ siyasi
- ☒ qlobal

386 “Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi” beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur:

- ☐ Milli rəftar prinsipi
- ☐ Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi
- ☐ Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi
- ☒ Ən çox himayə edilən ölkə prinsipi

387 Beynəlxalq fəaliyyət üçün reaktiv motivasiyalara aid deyil

- ☐ Yerli satışların azalması

- ☐ Məhsul istehsalında həddən artıq yüklənmə
- ☐ Rəqabət təzyiqi
- ☒ Unikal məhsul

388 Beynəlxalq fəaliyyət üçün proaktiv motivasiyalara aid deyil

- ☐ Miqyas effekti
- ☐ Texnoloji üstünlüklər
- ☐ Eksklyuziv informasiya
- ☒ Artıq istehsal həcmi

389 2009-ci ildə BP TMK-nın transmilləşmə indeksi olub...

- ☐ 45.7
- ☐ 45.3
- ☐ 50.1
- ☒ 79.4

390 Hal hazırda neçə TMK mövcuddur?

- ☐ 1000 çox
- ☐ 40 000 çox
- ☐ 10 000 çox
- ☒ 70 000 çox

391 TMK ekspansiyasının əsas metodu:

- ☐ məqsədli fondler vasitəsilə
- ☐ ssuda kapitalı
- ☐ Portfel investisiya
- ☒ BXİ

392 TMK-rin nəzarətin aparılmasının əsas metodu:

- ☐ gömrük siyasəti
- ☐ antiinhisar siyasəti
- ☐ migrasiya siyasəti
- ☒ investisiya siyasəti

393 “Ingress” gəbul edən ölkələrdə nəyi əks etdirir:

- ☐ TMK-ra qərantıya verilir
- ☐ TMK-dan tələb olunur ki o giriş üçün vəsait ödəsin
- ☐ Gəbul edən ölkə heçnə tələb etmir
- ☒ Daxili bazarın qoruması üçün xüsusi tələblə irəli sürür

394 TMK gəbul edən ölkəyə mənfi təsiri:

- ☐ həyat səviyyəsinin enməsi
- ☐ İşsizliyin artması
- ☐ ÜDM enməsi
- ☒ yerli istehsalçıların rəqabətgəbilliyətin enməsi

395 TMK-rin inkişafından sonra hansı stukturlar yaranıb:

- ☐ Integration Unions
- ☐ Customs Unions
- ☐ Free Economic Zones
- ☒ Transnational Banks

396 TMK –rin tərəfindən ən çox istifadə olunmuş fəaliyyət:

- ☐ Heç biri
- ☐ Services export
- ☐ Products export
- ☒ Capital export

397 TMK qəbul edən ölkəyə müsbət təsiri:

- ☐ Siyasi şərtlərin yaxşılaşması
- ☐ İqtisadi şərtlərin yaxşılaşması
- ☐ İnhisar qiymətlər
- ☒ Ölkədə iqtisadi proseslərin inkişafı

398 Transnationalization Index:

- ☐ $IT = 1/2 (AI / RI + R/S + SI/S) \times 100 \%$
- ☐ $IT = 1/3 (AI / RI + A/R + SI/S) \times 100 \%$
- ☐ $IT = 1/2 (AI / A + RI/R + SI/S) \times 100 \%$
- ☒ $IT = 1/3 (AI / A + RI/R + SI/S) \times 100 \%$

399 Aşağıdakı TMK-lardan hansı Fransa mənsubiyyətli deyil?

- ☐ Vivendi SA
- ☐ Laparde SA
- ☐ Pernod-Ricard SA
- ☒ Caterpillar Inc

400 Aşağıdakı TMK-lardan hansı Fransa mənsubiyyətli deyil?

- ☐ Pernod-Ricard SA
- ☐ Laparde SA
- ☐ Sanafi
- ☒ Marubeni Corporation

401 Aşağıdakı TMK-lardan hansı Fransa mənsubiyyətli deyil?

- ☐ EDF SA
- ☐ Pernod-Ricard SA
- ☐ Carrefour SA
- ☒ Linde Ag

402 Aşağıdakı TMK-lardan hansı Fransa mənsubiyyətli deyil?

- ☐ Vivendi SA
- ☐ Schneider Elektrik SA
- ☐ Laparde SA
- ☒ CITIC Group

403 Aşağıdakı TMK-lardan hansı Fransa mənsubiyyətli deyil?

- ☐ EDF SA
- ☐ GDF Suez
- ☐ Total SA
- ☒ Eni Spa

404 Aşağıdakı TMK-lardan hansı Almaniya 1 (alman) mənsubiyyətli deyil?

- ☐ RWE AG
- ☐ Linde AG

- ☐ E.ON AG
☒ Rio Tinto Plc

405 Aşağıdakı TMK-lardan hansı Almaniya 1 (alman) mənsubiyyətli deyil?

- ☐ BASF SE
☒ Telefonika SA
☐ RWE AG
☐ E.OnaG

406 Aşağıdakı TMK-lardan hansı Almaniya 1 (alman) mənsubiyyətli deyil?

- ☐ BASF SE
☒ EDF SA
☐ E.ONAG
☐ RWEAG

407 Aşağıdakı TMK-lardan hansı Almaniya 1 (alman) mənsubiyyətli deyil?

- ☒ Eni SPA
☐ BMW AG
☐ Linde AG
☐ BASF SE

408 Aşağıdakı TMK-lardan hansı Almaniya 1 (alman) mənsubiyyətli deyil?

- ☐ Linde AG
☒ Total SA
☐ Volkswagen Group
☐ E/OPNAG

409 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☒ Vattenpall AB
☐ Astra Zeneca PLC
☐ Rio Tinto Plc
☐ National Grid Plc

410 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Unilever PLC
☐ British American Tobaccoi Plc
☒ Repsol VPFSA
☐ WPP PLC

411 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Anglo American plc
☒ Statoin ASA
☐ BG Group plc
☐ BP plc

412 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☒ Eni SpA
☐ British American Tobacco Plc
☐ Astra Zeneca PLC
☐ Tesco Plc

413 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Astra Zeneca Phc
- ☒ Arcelor Mittal
- ☐ British American Tobacco Phc
- ☐ National Grid Plc

414 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ BP plc
- ☒ Telefonica SA
- ☐ Vodafone Group Plc
- ☐ Anglo american plc

415 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Anglo American Plc
- ☒ Carrefour SA
- ☐ National Grid Plc
- ☐ Unilever Plc

416 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətlidə deyil?

- ☐ Tesco Plc
- ☐ National Grid Plc
- ☐ British American Tobacco PLC
- ☒ Vale SA

417 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətlidə deyil?

- ☐ Glaxo Smithkline Plc
- ☐ SAB Miller Phc
- ☐ BG Group plc
- ☒ Anheuser-Busch InBev NV

418 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ AngloAmerican plc
- ☐ Vodafone Group Plc
- ☐ BP plc
- ☒ Enel Spa

419 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətlidə deyil?

- ☐ Dow Chemical Company
- ☐ Merck Co
- ☐ Alcoa Inc
- ☒ Roche Group

420 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətlidə deyil?

- ☐ Johnson Johnson
- ☐ Wal-Mart Stores Inc
- ☐ Conoco Phillips
- ☒ Barrick Gold Corporation

421 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Dow Chemical Company
- ☐ Merck Co
- ☐ Schlumberger Ltd

☒ ABB Ltd

422 Aşağıdakı TMK-lardan hansı ABŞ deyil?

- ☐ Chevron Corporation
- ☐ Liberty Global Inc
- ☐ Ford Motor Company
- ☒ Tewa Pharmaceutical Limited

423 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Liberty Global Inc
- ☐ Jonson Ronson
- ☐ Alcoa Inc
- ☒ Pernod-Ricard SA

424 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ The Coca-Cola Company
- ☐ Dow Chemical Company
- ☐ Alcon Inc
- ☒ Marubeni Corporation

425 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Liberty Global Inc
- ☐ Schlumberger Ltd
- ☐ Abbot laboratories
- ☒ Vovendi SA

426 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətlideyil?

- ☐ Hewlett-Packard Co
- ☐ Johnson Johnson
- ☐ Total SA
- ☒ International Business Machines

427 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Conoco Phillips
- ☐ General Electric Co
- ☐ Ford Motor Company
- ☒ Royal Dutch Shell plc

428 Aşağıdakı TMK-lardan hansı ABŞ mənsubiyyətli deyil?

- ☐ Chevron Corporation
- ☐ Exxon Mobil Corporation
- ☐ General Electric Co;
- ☒ Vodafone Group Plc

429 2012-ci ildə Norveçə qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 146.4
- ☐ 102.5
- ☐ 465.0
- ☒ 197.5

430 2012-ci ildə İspaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 1464.0
- ☐ 1025.0
- ☐ 465.0
- ☒ 739.2

431 2012-ci ildə ÇXR-na qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 1793.0
- ☐ 1464.0
- ☐ 1025.0
- ☒ 465.0

432 2012-ci ildə Rusiyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 4768.0
- ☐ 1793.0
- ☐ 1464.0
- ☒ 487.4

433 2012-ci ildə Yaponiyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 1464.0
- ☐ 4768.0
- ☐ 1793.0
- ☒ 1025.0

434 2012-ci ildə İsveçrəyə qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☒ 1063.0
- ☐ 4768.0
- ☐ 1793.0
- ☐ 1464.0

435 2012-ci ildə Almaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 1063.0
- ☐ 4768.0
- ☒ 1464.0
- ☐ 1793.0

436 2012-ci ildə Böyük Britaniyaya qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 4768.0
- ☒ 1793.0
- ☐ 1063.0
- ☐ 1464.0

437 Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir.

- ☒ siyasi
- ☐ iqtisadi
- ☐ sosial-mədəni
- ☐ qlobal

438 Hansı ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi getdikcə azalır:

- ☐ Azərbaycan
- ☒ Efiopiya

- ☐ İtaliya
- ☐ Çexiya

439 Ekoloji pessimizm tərəfdarı?

- ☐ Judenelə
- ☒ Medouz.
- ☐ Bell.
- ☐ Kan.

440 «Kioto protokolu» nəyi məhdudlaşdırır?

- ☒ Karbon qazı emmisiyası.
- ☐ Hidroenerjidən istifadəni
- ☐ Nüvə energetikasını.
- ☐ Flora və faunadan istifadəsənin.

441 İri şirkətin mövcud fəaliyyət sahəsi ilə birbaşa istehsal əlaqəsi olmaya sahələrə daxil olması necə adlanır:

- ☐ İxtisaslaşma
- ☒ Diversifikasiya
- ☐ İnhisarlaşma
- ☐ Şaquli integrasiya

442 Beynəlxalq biznesin əsas obyektinə daxil deyil

- ☐ Məhsullar
- ☒ Lisenziya
- ☐ İntellektual mülkiyyət
- ☐ Xidmətlər

443 Vestel - 1975-ci ildə Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış

- ☐ Alman texnoloji şirkətidir
- ☐ Türk kompyuter şirkətidir.
- ☐ Alman kompyuter şirkətidir.
- ☒ Türk texnoloji şirkətidir.

444Tata şirkəti 1954-cü ildə ticari vasitə istehsalı üçünilə ortaqlıq qurmuş, 2004-cü ildə isə Cənubi Koreyada olan Daewoo şirkətinin ağır vasitə hissəsini bünyəsinə qatmışdır.

- ☐ İngitərənin; Fransanın PSA Peugeot Citroën
- ☐ Hindistanın; Fransanın PSA Peugeot Citroën
- ☐ İngitərənin; Alman Daimler-Benz
- ☒ Hindistanın ; Alman Daimler-Benz

445 Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə.....Yokohama şəhərində yaradılmışdır.

- ☐ Malayziyanın
- ☐ Şimali Koreyanın
- ☐ Cənubi Koreyanın
- ☒ Yaponiyanın

446 Nəhəng sənayemaliyyə kompleksinə malik olan "LUKOYL" neft şirkəti 1993-cü ildə hökumətinin qərarı ilə yaradılmış olmaqla Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur.

- ☐ Türkmənistan
- ☐ Qazaxstan
- ☐ Ukrayna
- ☒ Rusiya Federasiyası

447 2006-cı ilin iyununda Nokia və özlərinin telekommunikasiya avadanlığı istehsalı üzrə bölmələrini yeni şirkətdə birləşdirmək qərarına gəldilər. Yeni şirkət "Nokia Networks" adını aldı.

- ☐ Sony-Ericson; Sony-Ericson
- ☐ Sony; Sony
- ☐ Ericsson ; Ericsson
- ☒ Siemens; Siemens

448 Kodak şirkəti — fototexnika və kinoməhsullar istehsal edən məşhurşirkəti.

- ☐ Almaniya
- ☐ Cənubi Koreya
- ☐ Yaponiya
- ☒ ABŞ

449 C.Keyns fərz edirdi ki, investisiyaların miqdarı hər şeydən əvvəl növbətidən asılıdır:

- ☐ gəlirin ölçüsü;
- ☐ sərəncamda olan gəlirin miqdarı;
- ☐ qiymətlərin səviyyəsi;
- ☒ faiz qoyuluşu

450 İnkişaf etməkdə olan ölkələrin xarici maliyyələşmə mənbələrindəki dəyişikliklər növbətilə əlaqədar olmuşdur:

- ☐ TMB kreditlərinin kəskin artımı.
- ☐ İƏİT-nın inkişafına yardım Komitəsi üzvləri – ölkələri tərəfindən inkişafa ikitərəfli rəsmi yardım rolunun artması;
- ☐ özəl birbaşa kapital qoyuluşlarının rolunun artması
- ☒ TMK arasında udulmaların artması

451 Beynəlxalq maliyyələşdirmə sisteminə aid deyil:

- ☐ maliyyə vəsaitlərinin və işçi qüvvəsinin beynəlxalq hərəkəti;
- ☐ bütün maddi və maliyyə vəsaitlərinin beynəlxalq hərəkətidir;
- ☐ xarici aktivlərlə əməliyyatlar sistemidir;
- ☒ şirkətin maliyyə sistemini planlaşdırılmasıdır

452 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 2000 mln. Doll., xarici aktivləri – 800 mln. Doll., ümumi satış – 900 mln doll, filialların satışı – 500 mln. Doll, işçilərin sayı – 600 min nəf., xarici filiallarında – 300 min nəf.

- ☐ 28.4
- ☐ 56.7
- ☐ 36.0
- ☒ 48.5

453 Şirkətin transmilləşmə indeksini hesablayın, əgər şirkətin ümumi aktivləri – 700 mln. Doll., xarici aktivləri – 100 mln. Doll., ümumi satış – 300 mln doll, filialların satışı – 50 mln. Doll, işçilərin sayı – 300 min nəf., xarici filiallarında – 50 min nəf.

- ☐ 45.7
- ☐ 2.4
- ☐ 6.7
- ☒ 16.0

454 Beynəlxalq iqtisadi təhlükəsizlik dedikdə nə başa düşülür?

- ☐ digər ölkələrin əvvəlcədən nəzərdə tutduğu fəaliyyətləri ilə bu və ya digər ölkəyə ziyanın vurulması.
- ☐ bütün milli iqtisadiyyatların rəqabət qabiliyyətinin müəyyən səviyyədə saxlanılması;
- ☐ beynəlxalq bazarlarda ölkələrin rəqabət qabiliyyətinin artırılması üzrə kollektiv tədbirlər;
- ☒ TMK-rin təsirin artması

455 Təsərrüfat fəaliyyətinin qloballaşması prosesi dünya miqyasında istehsal amillərinin yerdəyişməsi sərbəstliyinin genişləndirilməsilə əlaqədardır. Bu proseslər müqayisəli üstünlüklərə malik olmayan milli təsərrüfatlara necə təsir göstərir?

- ☐ texnologiyaların transferi artır
- ☐ iqtisadi inkişafı gecikdirir;
- ☐ iqtisadi inkişafın səviyyəsinin qalxmasına səbəb olur;
- ☒ aparıcı ölkələrin TMK-nın istehsal zəncirinə qoşulması zamanı ölkələrin iqtisadi inkişafına kömək edir.

456 “Miqyasın iqtisadiyyatı” növbətilərə xarakterikdir:

- ☐ yüksək texnoloji sahələr;
- ☐ dağ-mədən sənayesi;
- ☐ dar ixtisaslı sahələr;
- ☒ kütləvi tələbli sənaye sahələri və istehsallar.

457 TMK-ın fəaliyyəti üçün daha çox cəlbəedici olan ölkələrin adını çəkin:

- ☐ Bütün cavablar düzdür
- ☐ inkişaf etməkdə olan ölkələr.
- ☐ inkişaf etmiş ölkələr;
- ☒ YSÖ

458 Beynəlxalq istehsal nədir?

- ☐ idxal tədarüklərinə əsaslanan milli istehsaldır.
- ☐ xarici kapitalın iştirakı ilə müəssisələrin istehsalıdır;
- ☐ ixraca yönəlmiş milli istehsaldır;
- ☒ bütün cavablar düzdür

459 İmperializm nəzəriyyəsi növbəti müddəalardan ibarətdir:

- ☐ dünyanın beynəlxalq trestlərlə bölünməsi;
- ☐ kapitalın daşınmasının böyük əhəmiyyəti;
- ☐ inhisarlığın və maliyyə kapitalının hakimliyi;
- ☒ Yer kürəsinin bütün ərazisinin iri kapiatlist ölkələr tərəfindən bölünməsi.

460 Keyns modelinə uyğun olaraq, investisiyanın ən vacib amili:

- ☐ düzgün cavab yoxdur.
- ☐ sərvətin miqdarı;
- ☐ investorların əhval-ruhiyyəsi və ümidləri;
- ☒ milli gəlirin səviyyəsi;

461 Yeni texnologiyanın meydana gəlməsi növbəti hərəkətə gətirib çıxarır:

- ☐ cəmi tələb əyrisini sağa, cəmi təklif əyrisini sola.
- ☐ yalnız cəmi təklif əyrisinin sağına;
- ☐ yalnız cəmi tələb əyrisinin sağına;
- ☒ həm cəmi tələb əyrisinin, həm də cəmi təklif əyrisinin sağına;

462 İnvestisiya məsrəflərinə təsir edir:

- ☐ istehsal avadanlıqlarının yüklənmə dərəcəsi;
- ☐ sahibkarların optimist və ya pessimist ümidləri;
- ☐ faiz qoyuluşu səviyyəsi;
- ☒ bütün cavablar düzgündür.

463 Səhmlərə tələbin artımı nəticəsində fond birjasında səhmlərin məzənnəsinin qalxması növbəti effekte nümunədir:

- ☐ düzgün cavab yoxdur.
- ☐ Fişer;
- ☐ Piqu;
- ☒ Mandella – Fleminq;

464 Sadalanan TMK hansı sahəyə aiddir: National Industries Group Holdings SAK, Beijing Enterprises Holdings Ltd. Keppel Corporation Limited?

- ☐ Telekommunikasiya
- ☐ Ərzəg, yeyinti
- ☐ Neft-Gaz
- ☒ Diversifikasiyalı

465 Sadalanan TMK hansı sahəyə aiddir: Zain, VimpelCom, Telefonos De Mexico S.A. De C.V., JSFC Sistema?

- ☐ Ərzəg, yeyinti
- ☐ Maliyyə
- ☐ Neft-Gaz
- ☒ Telekommunikasiya

466 Sadalanan TMK hansı sahəyə aiddir: Citigroup Inc, BNP Paribas, Allianz SE, Generali Spa, Societe Generale?

- ☐ Diversifikasiyalı
- ☐ Ərzəg, yeyinti
- ☐ Neft-Gaz
- ☒ Maliyyə

467 Hong Kongun TMK göstərin?

- ☐ Agility Public Warehousing Company
- ☐ Cemex S.A.
- ☐ Abu Dhabi National Energy Company
- ☒ New World Development Co., Ltd

468 BƏE TMK göstərin?

- ☐ Tata Motors Ltd
- ☐ Agility Public Warehousing Company
- ☐ Cemex S.A.
- ☒ Abu Dhabi National Energy Company

469 Patentlərin və franşayzingin əsasında fəaliyyət göstərən TMK və milli şirkətlər əsasən hansı ölkələrdə daha da çoxdur?

- ☐ ABŞ, Fransa, Meksika, Braziliya, Columbiya
- ☐ ABŞ, Fransa, Meksika
- ☐ ABŞ, Rusiya, Qərbi Avropa
- ☒ Çin, Hindistan, Türkiyə, C. Koreya

470 Kim TMK-rin və onların filialların arasında əmtəədövriyyəsinə qiymətin yaradılmasında nəzarətin qoyulmasını təklif etmişdir?

- ☐ C.Damning
- ☐ E.Xekşer
- ☐ V.Leontyev
- ☒ S. Lol

471 TMK-lar hansı dövrdə daha da inkişaf etməyə başladılar

- ☐ SSSR-in dağılmasından sonra
- ☐ Böyük depressiyadan sonar
- ☐ 1-ci Dünya müharibəsindən sonar
- ☒ 2-ci Dünya müharibəsindən sonra

472 Hansı əsas amillər investisiyaların istifadəsinə təsir edir?

- ☐ yeni məhsulların istehsalı üçün həttin yaradılması
- ☐ investorların optimist və pessimist gözləntiləri
- ☐ mənfəət normasının səviyyəsi
- ☒ bütün sadalanlar düzdür

473 Tayvanın TMK göstərin?

- ☐ New World Development Co., Ltd.
- ☐ Agility Public Warehousing Company
- ☐ Cemex S.A.
- ☒ Hon Hai Precision Industries

474 TMK düzgün idarəetməsi üçün əsas şərt deyil ?

- ☐ dəyişkən şəraitə adaptasiyası
- ☐ dəyişkən şəraitdə təhlükəli amillərin təsirlərin endirilməsi
- ☐ TMK-nin müəyyən vəziyyətdə fəaliyyətin proqnozlaşdırılması imkanı
- ☒ dövlətin regionların social-iqtisadi inkişafı

475 Hansı TMK Singapurun deyil

- ☐ Fraser & Neave, Limited
- ☐ Keppel Corporation, Limited
- ☐ San Miguel Corp
- ☒ Want Want Holdings

476 Reliance Industries Limited TMK ixtisaslaşmış:

- ☐ Electronics
- ☐ selluloza-kağız
- ☐ Turizm və otelçilik
- ☒ Kimiya və farmaseftika

477 Saudi Basic Industries Corp ixtisaslaşması:

- ☐ Electronics
- ☐ selluloza-kağız
- ☐ Turizm və otelçilik
- ☒ Kimiya və polimerlər

478 Meksikanın TMK göstərin?

- ☐ Tata Motors Ltd

- ☐ Agility Public Warehousing Company
- ☐ SABIC
- ☒ Cemex S.A.

479 Argentinanın TMK göstərin?

- ☐ Companhia Cervejaria Brahma
- ☐ Agility Public Warehousing Company
- ☐ Sime Darby Berhad
- ☒ Temium SA

480 Aşağıdagöstərilənhansı transmillibankaktivlərininhəcminə görə ilkbeşliyə daxiləyildir?

- ☐ P.Morgan Chase&Co
- ☐ Sitigroup
- ☐ Miruho Financial Group
- ☒ Sumitomo Bank

481 Kodak şirkəti — fototexnika və kinoməhsullar istehsal edən məşhurşirkətidir.

- ☐ Almaniya
- ☐ Koreya
- ☐ Yapon
- ☒ ABŞ

482 Cadillac Amerikan lüks avtomobil istehsalçısıdır vəparçasıdır

- ☐ Porsche konseminin
- ☐ Mercedes-Benz konseminin
- ☐ Rolls-Royce konseminin
- ☒ General Motors konseminin

483 Bentley 18 yanvar 1919-cu ildə Walter Owen Bentley tərəfindən qurulmuşdur.

- ☐ Fransada
- ☐ Almaniya
- ☐ İtaliya
- ☒ İngiltərədə

484 Audi - Alman avtomobil şirkəti olmaqla. bir markasıdır

- ☐ General Motors qrupunun
- ☐ Porche qrupunun
- ☐ Mercedes qrupunun
- ☒ Volkswagen qrupunun

485 Lexus - Yapon avtomobil nəhəngi tərəfindən çıxarılan lüks avtomobil markasıdır.

- ☐ Mitsubishi
- ☐ Mazda
- ☐ Honda
- ☒ Toyota

486 Dodge, Jeep və Chrysler, 2000 İyununda Daimler-Benzin satın almasıylaparçası halına gəlmişlər.

- ☐ Daimler - Subaru avtomobil qrupunun
- ☐ Daimler - Mercedes avtomobil qrupunun
- ☐ Daimler - Jeep avtomobil qrupunun
- ☒ Daimler - Chrysler avtomobil qrupunun

487 Chevrolet 1918-ci ildə səhmlərinin 54.6%-ni satın alan şirkətinin tərkibinə keçmişdir.

- ☐ Porsche AG
- ☐ Range Rover
- ☐ Toyota
- ☒ General Motors

488 Chevrolet, 1911-ci ildə qurulmuş bir avtomobil markasıdır.

- ☐ Almaniya
- ☐ Cənubi Koreya
- ☐ Yaponiya
- ☒ ABŞ

489 Boxster, Cayman, Cayenne 911, Panamera modellərişirkəti tərəfindən istehsal edilir.

- ☐ Peugeot
- ☐ Chrysler
- ☐ Toyota
- ☒ Porsche AG

490 Porsche AG — "Porsche" markası altında maşınlar buraxan maşın istehsalat şirkətidir.

- ☐ Fransa
- ☐ ABŞ
- ☐ Yaponiya
- ☒ Alman

491 KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində əsasında ilk restoranı yaradılmışdır.

- ☐ Forfeytinq
- ☐ Lizing
- ☐ Faktoring
- ☒ Françayzing

492 IBM-in fəaliyyətinin maliyyə əsasları onun nəzdində fəaliyyət göstərən tərəfindən həyata keçirilir

- ☐ IBM Global Management
- ☐ IBM Global Marketing
- ☐ IBM Global Accounting
- ☒ IBM Global Financing

493 İnternet nəhəngi Google şirkəti reklam strategiyasını inkişaf etdirmək məqsədilə korporasiyasından xeyli patent alıb.

- ☐ Gearbox Software
- ☐ Dell
- ☐ Apple
- ☒ IBM

494 IBM 13 ildir ki, ən çox patenti olan şirkətidir.

- ☐ Hindistan
- ☐ Almaniya
- ☐ Yaponiya
- ☒ ABŞ

495 1980-1981 kompyuterlərin kütləvi istehsalı tarixişirkətinin adıyla bağlıdır.

- ☐ Gearbox Software
- ☐ Nexus
- ☐ Apple
- ☒ IBM

496 IBM - (International Business Machines) — texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli şirkətidir.

- ☐ Kanada
- ☐ Cənubi Koreya
- ☐ Yaponiya
- ☒ ABŞ

497 Jaguar, 26 Mart 2008 tarixindəən böyük avtomobil markası Tataya satıldı.

- ☐ ABŞ-ın
- ☐ Almaniyanın
- ☐ İngiltərənin
- ☒ Hindistanın

498 Fiat, Alfa Romeo, Lancia, Ferrari, Maseratti, Subaru, Isuzu, Suzuki kimi şirkətlər üçün avtomobil mühərriki istehsal edir.

- ☐ Subaru
- ☒ General Motors
- ☐ Toyota
- ☐ Ford

499 Cadillac, Chevrolet, Buick, Hammer, Holden, Pontiac, Saab, Saturn, Vauxhall, Wuling və s. əsas brendləridir.

- ☐ Ford şirkətinin
- ☐ Subaru şirkətinin
- ☒ General Motors şirkətinin
- ☐ Toyota şirkətinin

500 öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində bu axtarış motorunu hazırlayıblar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir.

- ☐ Opera
- ☐ Twitter
- ☒ Google
- ☐ Facebook

501 Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; ulduz guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi. Söhbət hansı şirkətdən gedir?

- ☐ Lamborghini
- ☒ Daimler-Benz AG
- ☐ Porsche
- ☐ Bentley

502 Mercedes-Benz — əsası 1926-cı ildə qoyulan avtomobil şirkəti

- ☐ Yaponiyada
- ☐ Fransada

- ☒ Almaniyada
☐ ABŞ-da

503 Nokia TMK-ların ilk yüzlüyündə təmsil etməyən yeganə şirkətdir.

- ☐ Macarıstanı
☐ Almaniyanı
☐ İsveçi
☒ Finlandiyanı

504 2008-ci ildə isə Nokia Blackberry ilə rəqabət aparmaq üçün modelini buraxır. Həmin model Blackberrydə olan əksər funksiyalara malik olmaqla yanaşı daha ucuz qiymətə satılırdı

- ☐ Nokia E70
☐ Nokia E68
☒ Nokia E71
☐ Nokia E60

505 1994-cü ildə Nokia şirkətinin prezidenti Yorma Ollila şirkətin yeni strategiyasını müəyyənləşdirdi —fokuslaşma. Bu strategiya tezliklə öz müsbət nəticələrini verdi.

- ☐ əvvəlki biznesdən imtina və elektron avadanlıq istehsalı üzərində
☒ əvvəlki biznesdən imtina və telekommunikasiya texnologiyaları üzərində
☐ əvvəlki biznesin davam etdirilməsi və telekommunikasiya texnologiyaları üzərində
☐ əvvəlki biznesin davam etdirilməsi və elektron avadanlıq istehsalı üzərində

506 1980-ci illərin sonlarında Nokia şirkətinin məlumat sistemləri hissəsini satın alaraq Skandinaviyada ən böyük informasiya texnologiyası şirkəti halına gəldi

- ☐ Sony-Ericson
☐ Sony
☒ Ericsson
☐ Siemens

507 1980-ci illərin əvvəlində Nokia Mobira, Salora, Televa Luxor şirkətlərini alaraq telekommunikasiya və elektron avadanlıqlar bazarındakı mövqeyini gücləndirdi.

- ☐ Danimarkanın
☐ İngiltərənin
☒ İsveçin
☐ Norveçin

508 1967-ci ildə Nokia,Rubber Works vəCable Works şirkətləri birləşərək Nokia Korporasiyası adı altında fəaliyyətini davam etdirir.

- ☐ Finnish; Irish;
☐ Irish; Irish
☒ Finnish; Finnish
☐ Irish; Finnish

509 Nokianın əsası 1865-ci ildə ixtisaslaşmış mühəndis olan Fredrik İdestam tərəfindən qoyulub. Başlanğıcda şirkət məşğul olurdu.

- ☐ ağac məhsulları istehsalı ilə
☒ kağız istehsalı ilə
☐ elektrik biznesi ilə
☐ hidroelektronika istehsalı ilə

510 İlk TMK hansı ölkədə yaradılmışdır?

- ☐ İsveçrədə
- ☐ Almaniyada
- ☒ Böyük Britaniyada
- ☐ ABŞ-da

511 Beynəlxalq korporasiyaların növlərinə aid deyil

- ☐ qlobal korporasiyalar
- ☐ çox milli korporasiyalar
- ☐ transmilli banklar
- ☒ regional korporasiyalar

512 Beynəlxalq iqtisadi münasibətlər sistemində TMK-r hansı parametrdə iştirak edirlər

- ☐ tənzimləmə mexanizmi kimi
- ☐ forma kimi
- ☒ subyekt kimi
- ☐ element kimi

513 TMK-rın hansı istiqamətində istehsal-ticarət siyasəti həyata keçirilir?

- ☐ Dövlət çərçivəsində müəyyənləşir və TMK ra yayılır
- ☒ Ana şirkətinin çərçivəsində və törəmə firmalarına yayılması ilə
- ☐ Törəmə firmalarından ana kompaniyası tərəfə istiqamətlənir
- ☐ Yuxarıda qeyd olunan variantlar hamısı düzdür

514 TMK-rın dördüncü nəsilin meydana gəlməsi hansı amillərlə bağlıdır?

- ☐ elmi-texnoloji tərəqqinin inkişafı
- ☒ qlobal amillər
- ☐ müstəmləkə imperiyaların mövjudluğu
- ☐ birinci və ikinci müharibələrin olması

515 TMK-rın ikinci nəsilin meydana gəlməsi hansı amillərlə bağlıdır?

- ☐ müstəmləkə imperiyaların mövjudluğu
- ☐ iqtisadi vasitələrin vahid bazarın yaradılması amili
- ☐ elmi-texnoloji tərəqqinin inkişafı
- ☒ birinci və ikinci müharibələrin olması

516 XXI-ci əsrin əvvəllərində neçə beynəlxalq korporasiya fəaliyyət qöstərirdi?

- ☐ 17 min çox
- ☐ 74 min çox
- ☒ 83 min. çox
- ☐ 100 min çox

517 TMK-rın birinci nəsilin meydana gəlməsi hansı amillərlə bağlıdır?

- ☐ birinci və ikinci müharibələrin olması
- ☒ müstəmləkə imperiyaların mövjudluğu
- ☐ qlobal amillər
- ☐ elmi-texnoloji tərəqqinin inkişafı

518 TMK-rın əsas fəaliyyət xüsusiyyəti hansıdır?

- ☐ Udulma
- ☒ Diversifikasiya
- ☐ İnteqrasiya

- ☐ Opsiyalasma

519 TMK-rın yaradılmasında hansı amil təsir etmir?

- ☐ Ölkədə bazar iqtisadiyyatı sisteminin mövcudluğu
☒ işsizlik və yoxsulluq səviyyəsinin az olması
☐ Dünya bazarına çıxmaq məqsədilə dövlət tərəfindən dəstək olması
☐ Ölkənin normativ hüquqi bazası demokratik prinsiplərə uyğun olan mexanizmləri olarsa

520 Müasir zamanədə birbaşa xarici investisiyalar hansı sahəyə daha çox cəlb olunur?

- ☒ xidmət sferası
☐ sənaye
☐ kənt təsərrüfatı
☐ sosial sahə

521 Korporasiya daxili nəzarət neçə adlanır?

- ☐ ofset
☐ Klirinq
☒ Ofşorinq
☐ Tender

522 Dövlət tərəfindən TMK-rın yaradılmasında həvəsləndirmə tədbirləri həyata keçirilir. Aşağıda göstərilən hansı variant düz deyil?

- ☐ təmənnasız subsidiyalar və dotasiyalar
☐ dövlət kommersiya kreditləri
☐ inkişafa yönəldilən uzunmüddətli dövlət kreditləri
☒ sosial təminatının gücləndirilməsi

523 TMK-rın mənfi cəhətlərinə aid deyil

- ☐ inhisar qiymətlərin qoyulması
☐ qəbul edən dövlətlərin qanunlarını pozulması
☒ iqtisadiyyatın bir tərəfli inkişaf etdirilməsi
☐ qəbul edən dövlətlərin iqtisadi siyasətlərinə təsir edilməsi

524 Aşağıda göstərilən hansı forma kapitalın beynəlxalq hərəkətinə aid deyil

- ☐ Birbaşa investisiyalar
☒ dövlət investisiyaları
☐ sair investisiyalar, aktivlər və passivlər
☐ portfel investisiyaları

525 Hansı göstəricilərin əsasında şirkətləri TMK səviyyəsinə aid edirlər?

- ☐ malların idxal strukturunda yüsusi çəkisi və 3-dən çox TMK-rın filialların mövcudluğu
☒ illik dövriyyəsi 50 mln. doll. çox, 3 ölkədən çox filialların yerləşdirilməsi və ayrı ölkələrdə xarici TMK-rın sayı
☐ illik dövriyyəsi 100 mln. doll. çox, 6 ölkədən çox filialların yerləşdirilməsi və ayrı ölkələrdə realizə olunmuş malların satış faizinin miqdarı
☐ illik dövriyyəsi 100 mln. doll. çox, ölkənin ixrajında malların xüsusi çəkisi

526 Qeyd olunanlardan hansı fəaliyyət sferası TMK aid deyil?

- ☐ Maliyyə-sənaye
☒ investisiya-struktur
☐ Nəqliyyat-loqistika
☐ elmi-texniki

527 TMK tərəfindən kapital ixracı hansı əsas formada həyata keçirilir?

- ☒ Birbaşa kapital qoyuluşu
- ☐ İqtisadi köməklər
- ☐ Portfel kapital qoyuluşları
- ☐ Beynəlxalq kreditlər

528 TMS-lər əsasən harada olur?

- ☐ Çin, Hindistan, Cənubi Koreya
- ☐ ABŞ, Fransa, Meksika
- ☐ ABŞ, Rusiya, Böyük Britaniya
- ☒ ABŞ, Al, Yaponiya

529 Beynəlxalq ixtisaslaşmaya aid deyil?

- ☐ Bir ölkə daxilində müəyyən növ məhsul istehsalının bir sahə və ya bir müəssisədə cəmləşdirilməsidir.
- ☐ Ölkənin təbii sərvətlərinin hasilatı üzrə ixtisaslaşmasıdır
- ☐ Ayrıca məhsul istehsalında biri-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsidir.
- ☒ Ölkənin kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı üzrə ixtisaslaşmasıdır

530 Kreditor-dövlət hökumətlərinin və beynəlxalq təşkilatların beynəlxalq borc probleminin həlli ilə əlaqədar siyasəti növbətilə əlaqədar olmuşdur:

- ☐ TMB-nin maliyyə vəsaitlərinin bir hissəsinin normasının artması;
- ☐ kreditor-ölkələrin maliyyə qrupları tərəfindən hökumətə təzyiq;
- ☐ inkişaf etməkdə olan ölkələrin gerililiyinin dərinləşməsi;
- ☒ onların inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsindəki kəskin fərqlərinin gələcək qayğısı ilə məşğulluğun dəstəyi;

531 1970-ci illərdə inkişaf etməkdə olan ölkələrin xammal məhsulunun qiymətlərinin hərəkəti:

- ☐ OPEK-in yaradılması
- ☐ inkişaf etməkdə olan ölkələrin - ixracçıların maliyyə ehtiyatlarının cəlb edilməsi üzrə imkanlarının artırılması
- ☐ bu ölkələrin xarici borclarının ödənilməsi işində çətinliklər yaratmışdı;
- ☒ Standart oil comp. TMK-nin dağılması

532 İstehsalın beynəlxalq kooperasiyası nədir?

- ☐ Məhsul istehsalının birgə müəssisələrdə təşkilidir
- ☐ Müəyyən növ məhsul istehsalının müəyyən ölkənin bir sahə və ya müəssisəsində cəmləşdirilməsidir
- ☐ Ayrıca məhsul istehsalına biri-birini tamamlayan ixtisaslaşdırılmış istehsalın qarşılıqlı əlaqəsidir
- ☒ Hissələrin bir ölkədən gətirilərək digər ölkədə hazır məhsulun yığılmasıdır

533 İnkişaf etmiş ölkələrdəki TMB inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitlərini növbəti səbəbə ona görə təqdim edirdi:

- ☐ yüksək faiz qoyuluşları.
- ☐ borc alan ölkələrin dayanıqlı iqtisadi inkişafı;
- ☐ inkişaf etmiş ölkələrin işgüzar aktivliyinin zəifləməsinə;
- ☒ yanacaq və xammal əmtəələri qiymətlərinin artımı nəticəsində inkişaf etməkdə olan ölkələrin ödəmə qabiliyyətinin güclənməsi;

534 TMK-lar dünya sənaye məhsulunun neçə faizini istehsal edir?

- ☐ 80%-ni
- ☐ 30%-ni
- ☐ 25%-ni
- ☒ 70%-ni

535 TMK-ın baş şirkətinin əsas funksiyasına aid deyil

- ☐ Məqsədə çatma üsullarının müəyyən edilməsi
- ☐ Bütün bölmələrə maliyyə fəaliyyətinə nəzarət
- ☐ Transmilli şirkətin inkişaf və fəaliyyətin ümumi istiqamətlərini işləyib hazırlamaq
- ☒ Şirkətin fəaliyyətinə müstəqillik verilməsi

536 Beynəlxalq biznesdə xarici mühit amillərini açıqlayın

- ☐ Yarış effekti
- ☐ Daha səmərəli istehsal şərtləri axtarışı
- ☐ Zəruri xammal axtarışı
- ☒ Dövlət tənzimlənməsi və xarici rəqabət

537 Maliyyə menecmenti sahəsində rəqabət üstünlüyünə malik TMKlar

- ☐ BP, P&G
- ☐ Samsung
- ☐ IBM
- ☒ EXXON Mobile, GE

538 Birbaşa investisiyalar stimullaşdırılması tədbirlərinə aid olunur:

- ☐ Gömrük ittifaqı (3)
- ☐ Ticarət və sahibkarlıq zonaları (2)
- ☐ Vergi güzəştləri (1)
- ☒ 1 və 2

539 Aşağıdakı TMK tiplərindən hansı geosentrik korporasiyalar üçün xarakterikdir

- ☐ Qəbul edilən qərarların mərkəzləşməsi
- ☐ TMK-lar region bazarlarına istiqamətlənir
- ☐ İdarəetmə qərarlarının ana şirkət tərəfindən həyata keçirilməsi
- ☒ TMK-ın fəaliyyət arenası bütün dünya olur

540 Polisentrik tipin əsas xüsusiyyəti

- ☐ Baş şirkəti zəmanətlə xammalla təmin etməsi
- ☐ Qərarların yüksək səviyyədə mərkəzləşməsi
- ☐ İdarəetmə qərarlarının baş şirkət tərəfindən verilməsi
- ☒ Xarici filialların bazar tələbatlarına uyğunlaşdırılması və iri həcmli olması

541 TMK-ın etnosentrik tipinə aiddir

- ☐ Filialla TMK-ı xarici satış bazarları ilə təmin edir
- ☐ Baş şirkətin daxili bazarının davamçısı kimi çıxış edir
- ☐ Xarici filiallar bütün regiona istiqamətlənir
- ☒ Qərarların qəbulunda yüksək mərkəzləşmə

542 Assosiasiyalı şirkətlərin fəaliyyətinə daxil deyil

- ☐ TMK-la çoxpilləli əlaqəli komplekslər yaradır
- ☐ TMK-ın nəzarət sahəsi paketinə malik deyil
- ☐ Təsnifat hüquqi cəhətdən müstəqildir
- ☒ TMK tərəfindən nəzarət edilir

543 Beynəlxalq biznesi şərtləndirən firmadaxili amillər hansıdır?

- ☐ Yeni satış bazarlarının axtarışı
- ☐ Milli iqtisadiyyatda nailiyyət

- ☐ Şirkətin fəaliyyətin motivləri
- ☒ Deyilənlərin hamısı doğrudur

544 2012-ci ildə ABŞ qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 1063.0
- ☐ 1464.0
- ☐ 1793.0
- ☒ 4768.0

545 Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həjminə görə ilk beşliyə daxil deyildir?

- ☐ Deutsjhe Bank
- ☐ Sitigroup
- ☐ Miruho Financial Group
- ☒ Sumitomo Bank

546 Aşağıda göstərilən hansı transmilli bank kapitalın həcmi göstəricisinə görə ilk beşliyə daxil deyildir?

- ☐ P.Morgan Chase&Co
- ☐ Miruho Financial Group
- ☐ Sitigroup
- ☒ Bank of China

547 Jeneral Motors Jorparation kompaniyasının əsası nə vaxt qoyulmuşdur?

- ☐ II dünya müharibəsindən sonra
- ☐ 1930-cu illərdə
- ☐ XIX əsrin sonlarında
- ☒ I dünya müharibəsi illərində

548 Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

- ☐ Sumitomo
- ☐ Jeneral-Elektriks
- ☐ Bayer
- ☒ Wail-Mart-Stores

549 Aşağıdakı TMK-dan hansı Almaniya məxsus deyildir?

- ☐ Bayer
- ☒ Yunilever
- ☐ Basf
- ☐ Siemens

550 TMK-ın səmərəli idarəedilməsinin xüsusi şərtlərinə aid deyil

- ☐ Qloballaşma
- ☒ Baza təşkilatı strukturlar
- ☐ TMK-nı iqtisadi sistemlərinin açıqlığı
- ☐ Modelləşmə

551 İstehsalın texniki-iqtisadi xüsusiyyətlərinə maşınqayırma növlərinə hansılar daxil deyildir?
1. metaltutumlu, 2. əməktutumlu, 3. kapitaltutumlu, 4. elmtutumlu, 5. elektronika və lektrotexnika maşınqayırması

- ☒ 3.5
- ☐ 3.4
- ☐ 3,4,5

☐ 1.3

552 Aşağıdakılardan biri TMK-nın istehsal sferasında meyl etdikləri əsas sahələr sırasına daxil deyil:

- ☐ kimya sənayesi
☐ avtomobilqayırma sənayesi
☒ metallurgiya sənayesi
☐ elektronika sənayesi

553 TMK tiplərinə aid deyil

- ☐ Geosentrik
☒ Meqosentrik
☐ Regiosentrik
☐ Etnosentrik

554 Beynəlxalq biznesin əsas formalarına aid deyil?

- ☒ Reklamasiya
☐ Françayzinq
☐ İdarəetmə kontraktları
☐ Texnoloji lisenziya

555 Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi hansıdır?

- ☐ Milli iqtisadiyyatın strukturundakı xüsusiyyətlər
☐ Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər
☐ Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər
☒ Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər

556 Dünya maşınqayırma kompleksinə hansı daxil deyildir?

- ☒ Gəmiqayırma
☐ Dəzgahqayırma
☐ Metal məmulatları istehsalı və metal emalı
☐ Nəqliyyat maşınqayırması

557 İstehsalın texniki-iqtisadi xüsusiyyətlərinə maşınqayırma növlərinə hansılar daxil deyildir? 1. metaltutumlu, 2. əməktutumlu, 3. kapitaltutumlu, 4. elmtutumlu, 5. elektroniak və lektrotexnika maşınqayırması

- ☒ 3,5
☐ 1,2,3
☐ 3,4,5
☐ 3,4

558 İnteqrasiya razılaşması ilə BXİ fəaliyyətində edilməsi tələb olunan dəyişiklər ölkənin ... təhlili əsasında müəyyənləşdirilir:

- ☐ İnteqrasiya razılaşmasının effektivliyindəki rolunun
☒ Ticarət və investisiya həcminin;
☐ Lokal xüsusiyyətlərindəki fərqliliklərin;
☐ Regional inteqrasiya dərəcəsinin;

559 Aviasiya və kosmik-raket sənayesi nə üçün məhz İEO-də təşəkkül tapdı?

- ☒ elmi baza və yüksək ixtisaslı kadrlara meylli olduğu üçün
☐ BMT təhlükəsizlik şurasının qərarı olduğu üçün
☐ coğrafi baxımdan əlverişli olduğu üçün

- ☐ əməktutumlu sahə olduğu üçün

560 1926-cı ildə,tərəfindən yaradılan şirkətlər birləşərək brendinin meydana çıxmasına səbəb olmuşdur.

- ☐ Porsche və Benz; Porsche-Benz AG
☒ Daymler və Benz; Daimler-Benz AG
☐ Lamborghini və Benz; Lamborghini-Benz AG
☐ Bentley və Benz; Bentley-Benz AG

561 Satış üçün istehsal olunmuş əmtəələr istehsalçı tərəfindən ölkə hüduqlarında reallaşdırılırsa, bu cür təsərrüfat münasibətlərinin forması hansı sayılır:

- ☐ Xarici bazar
☒ Daxili bazar
☐ Milli ticarət
☐ Milli bazar

56213 ildir ki, ən çox patenti olan ABŞ şirkətidir.

- ☐ Gearbox Software
☒ IBM
☐ Apple
☐ Dell

563 Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır?

- ☐ Philips
☐ Pepsi
☐ Marlboro
☒ Coca-Cola

564 Filialların fəaliyyətinə daxildir

- ☐ Filial hüquq müstəqilliyinə malik deyil
☐ Filial yalnız baş şirkətin müəyyən etdiyi məhsulları istehsal edir
☒ Filial baş şirkətin qərarları əsasında fəaliyyət göstərmir
☐ Filial baş şirkətlərin qərarlarına tabedir

565 Aviasiya və kosmik-raket sənayesi üzrə ən iri TMK sayına görə liderlik hansı ölkəyə məxsusdur?

- ☐ Almaniya
☒ ABŞ
☐ B.Britaniya
☐ İsveçrə

566 Yaponiya gəmiqayırması əsasən nəyin hesabına 30 illik liderliyini qoruyub saxlaya bilib?

- ☐ İxracönlümlüüyü
☒ İstehsalın daimi təkmilləşdirilməsi
☐ Coğrafi mövqeyi
☐ Qiymət siyasəti

567 Maşınqayırma istehsalının müasir inkişaf tendensiyası aşağıdakı hansı proseslə xarakterizə olunmur?

- ☐ Məhsul istehsalına çəkilən xərclərin azaldılması üzrə işlərin aktivləşməsi
☐ Maşınqayırma istehsalatında ixtisaslaşma və kooperasiyalaşma proseslərinin güclənməsi
☒ İxracönlümlüüyün artması ilə
☐ Maşınqayırma kompleksində istehsal prosesinin mürəkkəbləşməsi

568 Maşınqayırmanın sahəvi strukturunun qeyri-bərabər inkişafı ilə xarakterizə olunan ölkələr hansılardır?

- ☐ Danimarka, Yaponiya
- ☐ Almaniya, Fransa
- ☒ Kanada, Braziliya
- ☐ İtaliya, İsveç

569 Dacia 1966-ci ildə hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını torpaqlarının köhnə adı olan Daçya'dan alan, 1999-cü ildə tərkibinə keçən avtomobil istehsalçısı.

- ☐ Polşa ; Polşa ; Sitroenin ; Polşalı
- ☒ Rumıniya ; Rumıniya ; Renaultun ; Rumıniyalı
- ☐ Slovakiya; Slovakiya; Volkswagen;Slovakiya
- ☐ Çex Respublikası ; Çex Respublikası; Peugeot ; Çexiyalı

570 KFC (Kentucky Fried Chicken) - 1930-cu ildə yaradılan fəstfud şəbəkəsi.

- ☐ İtaliyada
- ☐ Fransada
- ☒ ABŞ-da
- ☐ İngiltərədə

571 Aşağıdakılardan yalnız biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aiddir:

- ☐ Ölkənin integrasiyadan faydalanma dərəcəsi regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olmayaraq dəyişir
- ☐ Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklərindən asılı olmayaraq ortaya çıxır;
- ☐ Integrasiya razılaşmasından sonra qısa müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət şəraitində daha effektiv resurs bölgüsü nəticəsində BXİ fəaliyyəti xeyli genişlənir;
- ☒ Hər bir integrasiya razılaşmasının ölkənin investisiya fəaliyyətinə nə dərəcədə səmərəli təsir etdiyi ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklər və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanaraq qiymətləndirilməlidir;

572 Aşağıdakılardan biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aid deyildir:

- ☐ Regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olaraq ölkənin integrasiyadan faydalanma dərəcəsi də dəyişir
- ☐ Integrasiya razılaşmasından sonra qısa müddətdə regiondaxili ticarət və investisiya fəaliyyəti artır; uzun müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət və daha effektiv resurs bölgüsü nəticəsində BXİ axınları xeyli artır;
- ☒ Hər bir integrasiya razılaşması ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərə və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanmadan ölkənin inkişafına töhfələr verir.
- ☐ Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklərindən asılı olaraq ortaya çıxır;

573 Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən Milli rəftar prinsipində nə nəzərdə tutulur?

- ☐ Yerli investora xarici investordan daha güzəştli şərtlərin tətbiqi
- ☒ Xarici investorla yerli investora ən az bərabər şərtlərin tətbiqi
- ☐ Xarici investora yerli investordan daha güzəştli şərtlərin tətbiqi
- ☐ Yerli investora xarici investordan daha az güzəştli şərtlərin tətbiqi

574 Böyük Britaniyanın TMK deyil

- ☐ Prudential PLC
- ☒ ING Groep NV
- ☐ Barclays PLC
- ☐ Aviva PLC

575 ABŞ TMK deyil

- ☐ Bank of America Corporation
- ☐ JPMorgan Chase & Company
- ☐ Berkshire Hathaway Inc
- ☒ Generali Spa

576 Yaponiyanın TMK deyil

- ☐ Nomura Holdings Inc
- ☐ Mitsubishi UFJ Financial Group
- ☐ Mizuho Financial Group Inc
- ☒ Prudential PLC

577 Almaniyanın TMK deyil

- ☐ Muenchener Rueckversicherung AG
- ☐ Deutsche Bank AG
- ☐ Allianz SE
- ☒ Manulife Financial Corp.

578 İsveçrənin TMK deyil

- ☐ Credit Suisse Group AG
- ☐ UBS AG
- ☐ Zurich Financial Services
- ☒ Nomura Holdings Inc

579 Fransanın TMK deyil

- ☐ Credit Agricole SA
- ☐ Axa
- ☐ BNP Paribas
- ☒ Generali Spa

580 Birləşmələrin idarə olunması sahəsində rəqabət üstünlüyü qazanmış TMK

- ☐ Johnson & Johnson
- ☐ Zara, Four Seasons
- ☐ IBM, Samsung
- ☒ Citi group, Cisco

581 Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən ən çox himayə edilən ölkə prinsipində tətbiq olunan “ölkəni himayə etmək” dedikdə nə nəzərdə tutulur?

- ☐ həmin ölkəyə maksimum yardımın göstərilməsi
- ☐ həmin ölkəyə ÜTT-nin HTS (Tənzimlənən Tariflər Sistemi) əsasında güzəştlərin tətbiqi
- ☐ həmin ölkəyə inkişaf səviyyəsinə əsasən güzəştlərin tətbiqi
- ☒ həmin ölkəyə ən güzəştli şərtlərin tətbiqi

582 Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən Ən çox himayə edilən ölkə prinsipində nə nəzərdə tutulur?

- ☐ Ən çox himayə edilən xarici və yerli investorlara eyni şərtlərin tətbiqi
- ☐ Hər yeni investora ən çox himayə edilən yerli investorla eyni şərtlərin tətbiqi
- ☐ Hər yeni investora ən güzəştli şərtləri tətbiq edərək onu himayə etmək
- ☒ Hər yeni investora ən çox himayə edilən investorla eyni şərtlərin tətbiqi

583 İnvestisiya mühitinin formalaşmasına təsir edən qlobal amillərə aşağıdakılar daxildir:

- ☐ Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- ☐ Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s.
- ☐ İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- ☒ Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s.

584 İnvestisiya mühitinin formalaşmasına təsir edən sosial-mədəni amillərə aşağıdakılar daxildir:

- ☐ İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- ☐ Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s.
- ☐ Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s.
- ☒ Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.

585 İnvestisiya mühitinin formalaşmasına təsir edən iqtisadi amillərə aşağıdakılar daxildir:

- ☐ Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s.
- ☐ Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- ☐ Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s.
- ☒ İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.

586 İnvestisiya mühitinin formalaşmasına təsir edən siyasi amillərə aşağıdakılar daxildir:

- ☐ Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s.
- ☐ Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.
- ☐ İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.
- ☒ Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s.

587 Bunlardan biri İEOÖ-in avtomobil sənayesinin inkişaf xüsusiyyətlərinə aid deyildir:

- ☐ İEOÖ-in avtomobil sahələrinə birbaşa investisiyaların artımı
- ☐ İEOÖ-in hökumətlərinin avtosənaye klasterlərinin yaradılması üçün cəhdləri
- ☐ İEOÖ-in yeni "qlobal təchizat zəncirləri"nə inteqrasiyası
- ☒ İEOÖ-in avtomobil sənayesinin daxili bazara istiqamətlənməsi

588 Elmutumlu maşınqayırma sahələrinin zəif inkişaf etdiyi ölkələri göstərin

- ☐ C.Koreya, Yaponiya, Malyziya
- ☐ ABŞ, Kanada, Çin
- ☐ Almaniya, İtaliya, Fransa
- ☒ Qazaxıstan, Özbəkistan, Gürcüstan

589 Hansı Tayvan şirkəti deyildir?

- ☐ Benq Corporation
- ☐ Hon Hai Precision Industrie
- ☐ United Microelectronics
- ☒ Flextronics International Ltd

590 ÜTT-yə daxil olarkən nəzəri olaraq Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar:

- ☐ azalar
- ☐ ilk illərdə artar, sonrakı mərhələlərdə azalar
- ☐ ilk illərdə azalar, sonrakı mərhələlərdə artar
- ☒ artar

591 Birbaşa xarici investisiya axınlarının istiqamətlərinə aid edilmir:

- ☐ Yeni sənaye ölkələrindən tranzitiv ölkələrə
- ☐ İnkişaf etmiş ölkələrdən tranzitiv ölkələrə
- ☐ İnkişaf etmiş ölkələrdən inkişaf etmiş ölkələrə

☒ İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə

592 Aşağıdakılardan biri 2011-ci ildə İtaliyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ Təxminən 22 mlrd.\$
- ☐ 4 mlrd.\$-dan çox
- ☐ 7 mlrd.\$-dan çox
- ☒ 30 mlrd.\$-dan çox

593 Aşağıdakılardan biri 2011-ci ildə İsveçə digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ 600 mlrd.\$-dan az
- ☐ 4 mlrd.\$-dan çox
- ☐ 1 trln.\$-dan az
- ☒ Təxminən 22 mlrd.\$

594 Aşağıdakılardan biri 2011-ci ildə Portuqaliyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ 600 mlrd.\$-dan az
- ☐ Təxminən 14 mlrd.\$
- ☐ 7 mlrd.\$-dan çox
- ☒ 4 mlrd.\$-dan çox

595 Aşağıdakılardan biri 2011-ci ildə İspaniyaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ 600 mlrd.\$-dan az
- ☒ Təxminən 25 mlrd.\$
- ☐ 1 trln.\$-dan az
- ☐ 70 mlrd.\$-dan çox

596 Aşağıdakılardan biri 2011-ci ildə Çinə digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ Təxminən 600 mlrd.\$
- ☐ 600 mlrd.\$-dan az
- ☐ Təxminən 700 mlrd.\$
- ☒ 100 mlrd.\$-dan çox

597 Aşağıdakılardan biri 2011-ci ildə Belçikaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☒ 40 mlrd.\$-dan çox
- ☐ 600 mlrd.\$-dan az
- ☐ 600 mlrd.\$-dan çox
- ☐ 1 trln.\$-dan az

598 Aşağıdakılardan biri 2011-ci ildə Almaniya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ Təxminən 1,14 trln.\$
- ☐ 30 mlrd.\$-dan çox
- ☐ Təxminən 1,1 trln.\$
- ☒ 1 trln.\$-dan az

599 Aşağıdakılardan biri Birləşmiş Krallığa 2011-ci ildə digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ Təxminən 1,2 trln .\$
- ☐ Təxminən 1,1 trln.\$
- ☒ 70 mlrd.\$-dan çox
- ☐ Təxminən 3 mlrd.\$

600 Aşağıdakılardan biri 2011-ci ildə Honq-Konqa digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ 1 trln.\$-a qədər
- ☐ Təxminən 1,14 trln.\$
- ☒ 70 mlrd.\$-dan çox
- ☐ Təxminən 3 mlrd.\$

601 Aşağıdakılardan biri 2011-ci ildə Fransaya digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ Təxminən 1,1 trln .\$
- ☒ Təxminən 40 mlrd .\$
- ☐ 1 trln.\$-a qədər
- ☐ Təxminən 1,14 trln.\$

602 Aşağıdakılardan biri 2011-ci ildə ABŞ-a digər ölkələrin vətəndaşları və şirkətləri tərəfindən qoyulan investisiyaların ümumi həcmi göstərin.

- ☐ 1 trln.\$-a qədər
- ☐ Təxminən 1,14 trln .\$
- ☒ 200 mlrd.\$-dan çox
- ☐ Təxminən 1,2 trln .\$

603 Hər artırılan miqyasda marjinal xərc və marjinal gəlirlərin müqayisə olunaraq layihənin optimal həcminə qərar verilməsi investisiya layihəsinin ilkin texniki-iqtisadi qiymətləndirilməsi çərçivəsində ... aiddir.

- ☐ Layihənin iqtisadi təhlilinə aiddir
- ☐ layihəyə başlanılma tarixinin müəyyənləşdirilməsinə
- ☐ Müxtəlif müddətlərə nəzərdə tutulmuş qarşılıqlı asılı olmayan investisiya layihələrinin eyni dövr ərzində müqayisə olunmasına
- ☒ investisiya layihəsinin miqyasının müəyyənləşdirilməsinə

604 İnvestisiya layihələrinin distributiv təhlilində əlavə iqtisadi təsirlər çərçivəsində nəzərdən keçirilən “cəmiyyətdə qazanc və itkilərin bölüşdürülmə əmsalları” parametrində ...

- ☐ daha yüksək nisbət əmsalları istehlakçı təbəqələrinə, daha aşağı əmsallar isə əhalinin istehsalçı təbəqələrinə tətbiq edilir
- ☐ daha aşağı nisbət əmsalları istehlakçı təbəqələrinə, daha yüksək əmsallar isə əhalinin istehsalçı təbəqələrinə tətbiq edilir
- ☒ daha yüksək nisbət əmsalları əhalinin yoxsul və daha az üstünlüyə malik olan təbəqələrinə, daha aşağı əmsallar isə əhalinin daha zəngin təbəqələrinə tətbiq edilir
- ☐ daha yüksək nisbət əmsalları əhalinin zəngin təbəqələrinə, daha aşağı əmsallar isə əhalinin daha yoxsul və daha az üstünlüyə malik olan təbəqələrinə tətbiq edilir

605 Bunlardan hansı General Motors şirkətinin avtomobil markalarına aid deyil? 1. Cadillac, 2. Hummer, 3. Merkuri, 4. Lexus, 5. Chevrolet

- ☐ 1,2,3
- ☒ 3,4
- ☐ 2,3,4
- ☐ 1,3,5

606 Aşağıda adı çəkilən TMK-dan hansı dünya «foreks» bazarında lider bank kimi sayılır?

- ☐ Goldman Sachs
- ☐ Sibank
- ☒ Nikoyl
- ☐ Jhase Munhattan

607 Honda başlıca məhsulları avtomobil, yük maşını, motosiklet və robotlar olan bir avtomobil markasıdır.

- ☐ Almaniya
- ☐ Amerika
- ☒ Yapon
- ☐ Koreya

608 Türkiyənin ilk GSM, 2G və 3G operatorudur.

- ☐ Cellphone
- ☐ Vodofone
- ☒ Turkcell
- ☐ Avea

609 Bu ölkələrdən hansının avtomobil sənayesi daxili bazara istiqamətlənib?

- ☐ Almaniya
- ☒ ABŞ
- ☐ C.Koreya
- ☐ Yaponiya

610 Hansı şirkətlər Yaponiyaya məxsusdur?

- ☐ 3,4,5
- ☐ 1,3,4
- ☒ 1,2,3
- ☐ 1,3,5

611 Hansı şirkətlər Almaniya məxsusdur? 1.Philips Electronics, 2. Daimler Chrysler, 3. Siemens AG, 4. General Electric, 5. Volkswagen AG

- ☐ 1,2,4
- ☐ 2,4,5
- ☐ 1,3,5
- ☒ 2,3,5

612 Bu ölkə qruplarının hansında gəmiqayırma sənayesi mərkəzi olaraq səhv göstərilmişdir?

- ☐ Çin, Finlandiya, Yaponiya
- ☐ Almaniya, İtaliya, Danimarka
- ☒ Polşa, Çin, İsrail
- ☐ Yaponiya, C.Koreya, Fransa

613 «ABŞ-ın Jeneral Motors» şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- ☐ pərakəndə satış
- ☒ avtomobil və raket istehsalı
- ☐ neft emalı
- ☐ energetika

614 “İstehsal amillərinin eynijinsli, texnikanın eyni olduğu, ideal rəqabət şəraitində və məhsulların tam hərəkətli vəziyyətdə olduğu halda beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini tarazlaşdırır” ifadəsi aiddir:

- ☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinə
- ☐ Lyeontyev “Paradoksu”-na
- ☐ İstehsal amilləri nəzəriyyəsinə
- ☒ E.Hekşer B.Olin-Samuelson teoreminə

615 Layihənin maraqlı tərəflərinin müəyyənləşdirilməsi, kimlərin xərcləri qarşılaşdığı və kimlərin layihədən faydalandığı, arzu olunan ictimai iqtisadi səmərəni əldə etmək üçün hansı alternativ yollar mövcuddur? məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- ☐ Maliyyə Modulu
- ☐ İqtisadi Modul
- ☐ Texniki Modul
- ☒ Maraqlı tərəflərin təhlili Modulu

616 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir:

- ☐ maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- ☐ hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- ☐ pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- ☒ dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi

617 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir:

- ☐ müsbət iqtisadi rentabelliğin yaranma ehtimalı
- ☐ dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi
- ☐ gözlənilən xalis iqtisadi mənfəətin dəyəri
- ☒ maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi

618 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir:

- ☐ dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi
- ☐ gözlənilən xalis iqtisadi mənfəətin dəyəri
- ☐ müsbət iqtisadi rentabelliğin yaranma ehtimalı
- ☒ hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?

619 Dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlər; gözlənilən xalis iqtisadi mənfəətin dəyəri; müsbət iqtisadi rentabelliğin yaranma ehtimalı məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- ☐ Texniki Modul
- ☐ Maliyyə Modulu
- ☐ Maraqlı tərəflərin təhlili Modulu
- ☒ İqtisadi Modul

620 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir:

- ☐ pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- ☐ hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?
- ☐ maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi
- ☒ dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi

621 Layihə üzrə pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması; iqtisadi və ictimai təhlil aparmaq üçün əsas dəyişənlərin müəyyənləşdirilməsi; maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi; hər bir maraqlı tərəfi razı salmaq üçün nələrlə düzəlişlər edilə bilər? məsələləri investisiya layihələrinin kompleks qiymətləndirilməsinin hansı modulu çərçivəsində nəzərdən keçirilir?

- ☐ Texniki Modul
- ☐ Maraqlı tərəflərin təhlili Modulu
- ☐ İqtisadi Modul
- ☒ Maliyyə Modulu

622 Yaponiya və C.Koreya gəmiqayırma şirkətlərinin ortaq cəhəti hansıdır?

- ☐ Ortaq qiymət siyasəti
- ☐ Hərbi gəmiqayırma üzrə ixtisaslaşmaları
- ☐ İstehsalat proqramında tankerlər, qalaqvaran gəmilər, konteyner daşıyıcıları və refrigatorlar (buzxanalı paraxod) üstünlük təşkil etməsi
- ☒ Digər gəmiqayırma şirkətləri, daşıyıcıları və sifarişçiləri ilə sıx üfqi və şaquli tərsənə kooperasiyalarına malik çoxprofilli strukturların tərkibinə daxil olmaları

623 Alıcı satıcının bankında müxbir hesab açırsa və oradan ödənişlər yalnız alıcının göstərişi ilə köçürülsə bu ödəniş növü hansıdır?

- ☐ Teleqraf köçürməsi
- ☐ Çeklə ödəniş
- ☐ Bank köçürməsi
- ☒ Akkreditiv

624 AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin:

- ☐ İnkişaf etmiş işgüzar və sosial infrastruktur
- ☐ Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
- ☐ İşçi qüvvəsi ilə təminat
- ☒ Beynəlxalq hava limanlarının mövcudluğu

625 Milli iqtisadiyyatın müxtəlif iştirakçı qruplarının qazanc və xərclərinin bölüşdürülmə nisbətləri hansı əlavə iqtisadi təsir parametri çərçivəsində nəzərdən keçirilir?

- ☐ Mənfəət-xərc əmsalları parametri
- ☐ Təməl ehtiyacların ödənilməsi parametri
- ☐ Bütçə vəsaitlərinin kölgə qiyməti parametri
- ☒ Cəmiyyətdə qazanc və itkilərin bölüşdürülmə əmsalları parametri

626 İnvestisiya layihələrinin distributiv təhlilində əlavə iqtisadi təsirlər çərçivəsində qiymətləndirilən bütçə vəsaitlərinin görünməyən (kölgə) qiymətləri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- ☐ Bütçə vəsaitlərinin artan XCD hesabına maliyyələşdirilməsi
- ☐ Bütçə vəsaitlərinin layihədən əldə olunan iqtisadi səmərə hesabına maliyyələşdirilməsi
- ☐ Bütçə vəsaitlərinin layihə gəlirləri hesabına maliyyələşdirilməsi
- ☒ Bütçə vəsaitlərinin əhalidən toplanılan vergilər hesabına maliyyələşdirilməsi

627 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsi zamanı əlavə iqtisadi təsirlərin professional təhlilə daxil edilməsi məsələsi ... çərçivəsində həll edilir.

- ☐ layihənin risk təhlili
- ☐ layihənin iqtisadi təhlili
- ☐ layihənin maliyyə təhlili
- ☒ layihənin distributiv təhlili

628 “Distributiv təhlil” zamanı hansı məbləğ layihənin müxtəlif tərəfləri arasında bölüşdürülür?

- ☐ Layihənin maksimum xalis cari dəyərini ifadə edən məbləğ
- ☐ Layihədən əldə oluna biləcək maksimum iqtisadi səmərəni ifadə edən məbləğ
- ☐ Layihənin gələcək və cari dəyərləri arasındakı fərqi ifadə edən məbləğ
- ☒ Layihənin iqtisadi və maliyyə dəyərləri arasındakı fərqi ifadə edən məbləğ

629 İnvestisiya layihəsi nəticəsində “kim və hansı dəyərdə faydalanacaqdır?”, “Layihənin xərci kimə aiddir və kim nə qədər ödəyir?” suallarına hansı təhlil çərçivəsində baxılır?

- ☐ “risk təhlili”
- ☐ “iqtisadi təhlil”
- ☐ “maliyyə təhlili”
- ☒ “distributiv təhlili”

630 İnvestisiya layihələrinin “distributiv təhlili” dedikdə ... nəzərdə tutulur.

- ☐ Kreditin qaytarılma dövrü ərzində borc ödənişinin bölüşdürülməsi
- ☐ layihənin maliyyə və iqtisadi dəyərlərinin bölüşdürülməsi
- ☐ layihənin həyat dövrü ərzində gəlir və xərclərinin bölüşdürülməsi
- ☒ layihə gəlirlərinin bölüşdürülməsinin təhlili

631 İnvestisiya layihələrinin maraqlı tərəflərin təhlili çərçivəsində layihə gəlirlərinin bölüşdürülməsinin təhlili üçün aşağıdakı terminlərdən hansı işlənir?

- ☐ “risk təhlili”
- ☐ “iqtisadi təhlil”
- ☐ “maliyyə təhlili”
- ☒ “distributiv təhlili”

632 İnvestisiya layihələrinin iqtisadi təhlili çərçivəsində hesablanan “məcmu iqtisadi qazanc” aşağıdakılardan hansı cavabda daha düzgün əks olunmuşdur?

- ☐ Məcmu iqtisadi qazanc = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi
- ☐ Məcmu iqtisadi qazanc = istehsalçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- ☐ Məcmu iqtisadi qazanc = istehlakçının istehlakçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- ☒ Məcmu iqtisadi qazanc = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi

633 İnvestisiya layihələrinin iqtisadi təhlili çərçivəsində hesablanan “istehlakçı üçün iqtisadi dəyər” aşağıdakılardan hansı cavabda daha düzgün əks olunmuşdur?

- ☐ İstehlakçı üçün iqtisadi dəyər = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi
- ☐ İstehlakçı üçün iqtisadi dəyər = istehsalçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- ☐ İstehlakçı üçün iqtisadi dəyər = istehlakçının istehlakçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə
- ☒ İstehlakçı üçün iqtisadi dəyər = İstehlakçı üçün maliyyə dəyəri ilə ifadə olunan faydalılıq + iqtisadi səmərə

634 İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehsalçı artıqlığı (producer surplus):

- ☐ İstehsalçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- ☐ İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- ☐ İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşdığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- ☒ İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləğlə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

635 İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehlakçı artıqlığı (consumer surplus):

- ☐ İstehsalçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- ☐ İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləğlə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- ☐ İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir
- ☒ İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşdığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

636 İqtisadi rifahın hesablanması (istehlakçı üçün iqtisadi dəyər, istehsalçı üçün resurs xərcinin iqtisadi dəyəri və məcmu qazancın müəyyənləşdirilməsi) fundamental konsepsiyası kompleks qiymətləndirmənin hansı mərhələsindəki təhlildə tətbiq olunur?

- ☐ İnvestisiya layihələrinin risk təhlili
- ☐ İnvestisiya layihələrinin maraqlı tərəflərin təhlili
- ☐ İnvestisiya layihələrinin maliyyə təhlili
- ☒ İnvestisiya layihələrinin iqtisadi təhlili

637 Əməliyyat dövründəki pul vəsaitlərinin hərəkəti hesabatı ... əhatə edir.

- ☐ İnvestisiya dövründə maliyyə vasitələri və onların qarşılınması qrafiki
- ☐ İnvestisiya planının tərtibi
- ☐ Layihədə əməliyyata başlamaq üçün hazır olanadək çəkilməli olan bütün xərclər
- ☒ Layihənin işə düşməsi ilə əldə olunan bütün pul vəsaiti gəlirlərini və əməliyyat xərclərini

638 ... layihənin maliyyə təhlilinin əsasını təşkil edir.

- ☐ gözlənilən xalis iqtisadi mənfəətin dəyərinin hesablanması
- ☐ iqtisadi rentabelliğin müəyyənləşdirilməsi
- ☐ dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi
- ☒ İnvestisiya layihələrinin pul vəsaitlərinin hesablanması

639 Layihənin davamlılığının qiymətləndirilməsi dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- ☐ Mənfi xalis iqtisadi mənfəət dərəcəsinə malik olan layihələrin qəbul olunmaması
- ☐ Layihənin ilkin investisiya qoyuluşu mərhələsindən başlayaraq bütün əməliyyat dövrü ərzində sərəncamda olan maliyyələşdirmə fondlarının yetərli olub-olmayacağına qiymətləndirilməsi
- ☐ Layihənin ölkənin iqtisadi rifahına təsir gücünün müəyyənləşdirilməsi
- ☒ Layihənin həyat dövrü ərzində yarana biləcək maliyyə çətinlikləri mənbələrinin müəyyənləşdirilməsi və lazımı vəsaitlərin tədarükünün təmini

640 Layihənin maliyyə uyğunluğu dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- ☐ Layihənin ölkənin iqtisadi rifahına təsir gücünün müəyyənləşdirilməsi
- ☐ Mənfi xalis iqtisadi mənfəət dərəcəsinə malik olan layihələrin qəbul olunmaması
- ☐ Layihənin həyat dövrü ərzində yarana biləcək maliyyə çətinlikləri mənbələrinin müəyyənləşdirilməsi və lazımı vəsaitlərin tədarükünün təmini
- ☒ Layihənin ilkin investisiya qoyuluşu mərhələsindən başlayaraq bütün əməliyyat dövrü ərzində sərəncamda olan maliyyələşdirmə fondlarının yetərli olub-olmayacağına qiymətləndirilməsi

641 Layihənin ... qiymətləndirilməsi – layihənin maliyyə uyğunluğu və davamlılığının müəyyənləşdirilməsində mühüm rol oynayır.

- ☐ Maraqlı tərəflər aspektindən
- ☐ Risk
- ☐ İqtisadi
- ☒ Maliyyə

642 Boşluqları müvafiq şəkildə doldurun: ... = ... + Vergi dərəcəsidəki dəyişikliyin təsiri + İstehlakçının xalis mənfəəti + Xalis əmək mənfəəti

- ☐ İqtisadi Dəyər; Rentabellik Norması
- ☐ Rentabellik Norması; Maliyyə Dəyəri
- ☐ Maliyyə Dəyəri; İqtisadi Dəyər
- ☒ İqtisadi Dəyər ; Maliyyə Dəyəri

643 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir:

- ☐ arzu olunan ictimai iqtisadi səmərəni əldə etmək üçün alternativ yolların müəyyənləşdirilməsi
- ☐ kimlərin xərcləri qarşılaşdığı və kimlərin layihədən faydalandığının müəyyənləşdirilməsi
- ☐ layihənin maraqlı tərəflərinin müəyyənləşdirilməsi,
- ☒ müsbət iqtisadi rentabelliğin yaranma ehtimalı

644 İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maraqlı tərəflərin təhlili modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir:

- ☐ pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması
- ☐ müsbət iqtisadi rentabelliğin yaranma ehtimalı
- ☐ dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi
- ☒ kimlərin xərcləri qarşılaşdığı və kimlərin layihədən faydalandığının müəyyənləşdirilməsi

645 Koç holding şirkətlər qrupunun hansı formasına aiddir?

- ☐ Konsern
- ☐ Sindikat
- ☐ Kartel
- ☒ Konqlomerat

646 Sahibkarlıq kapitalına aşağıdakılar aiddir:

- ☐ fərdi kreditlər
- ☒ birbaşa investisiyalar
- ☐ dövlət investisiyaları
- ☐ ssudalar

647 Kağız sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmış ölkələr hansıdır?

- ☐ 2.4
- ☐ 1.5
- ☐ 1,3,5
- ☒ 3.5

648 Dünya ümumi maşınqayırma sahəsinin dördüdə üçü 6 ölkənin payına düşür. Aşağıdakılardan hansı həmin ölkələrin sırasında deyil?

- ☐ İtaliya
- ☐ Fransa
- ☐ İsveçrə
- ☒ B.Britaniya

649 Bu gün dünya elmtutumluməhsul istehsalının (aviakosmik sistem, avtomobil, elektron cihazlar, gəmiqayırma və s.) yarısından çoxu 5 TMK-nın payına düşür. Üç TMK dünya telekommunikasiya sistemində nəzarət edir. Əsas səbəb?

- ☐ ETT
- ☐ İxtisaslaşma
- ☐ Kompyuterləşmə
- ☒ Təmərküzləşmə

650 Bir sahə kimi maşınqayırma sənayesi harada və nə vaxt formalaşmışdır?

- ☐ XIX əsrdə Fransada
- ☐ XIX əsrin II yarısında İngiltərədə
- ☐ XIX əsrin birinci yarısında Almaniyaada
- ☒ XIX əsrin I yarısında İngiltərədə

651 Opelin 30%- i-a məxsusdur.

- ☐ Subaru
- ☐ Ford
- ☐ Toyota
- ☒ General Motors

652 İnvestisiya layihələrinin qiymətləndirilməsi üçün istifadə olunan meyarlardan hansına layihənin bank perspektivindən qiymətləndirilməsi zamanı üstünlük verilir?

- ☐ Mənfəət-Xərc Nisbəti meyarı
- ☐ Daxili Rentabellik Norması meyarı
- ☐ Xalis Cari Dəyər meyarı
- ☒ Kreditin ödənilmə dövrü meyarı

653 İnvestisiya layihələrinin qiymətləndirilməsi üçün istifadə olunan meyarlardan ... maliyyəçilər, iqtisadçılar və mühasiblər tərəfindən istifadə olunan əsas və ən mühüm meyardır.

- ☐ Kreditin ödənilmə dövrü meyarı
- ☐ Mənfəət-Xərc Nisbəti meyarı
- ☐ Daxili Rentabellik Norması meyarı
- ☒ Xalis Cari Dəyər meyarı

654 Layihə, ölkə perspektivindən qiymətləndirildikdə:

- ☐ layihə qazancının həm investisiya, həm əməliyyat dövrünün xərclərini, o cümlədən bütün borcları qarşılamaq üçün yetərli olması ön plana çıxır
- ☐ layihənin, büdcə vəsaitləri hesabına bütün öhdəliklərin qarşılınması üçün yetərliliyinin qiymətləndirilməsi ön plana çıxır
- ☐ həm investisiya, həm əməliyyat dövrünün xərclərinin qarşılınmasından çox ən gəlirli layihənin seçilməsi ön plana çıxır
- ☒ cəmiyyət üçün layihənin iqtisadi dəyərinin hesablanması ön plana çıxır

655 Layihə, dövlət büdcəsi perspektivindən qiymətləndirildikdə:

- ☐ həm investisiya, həm əməliyyat dövrünün xərclərinin qarşılınmasından çox ən gəlirli layihənin seçilməsi ön plana çıxır
- ☐ layihə qazancının həm investisiya, həm əməliyyat dövrünün xərclərini, o cümlədən bütün borcları qarşılamaq üçün yetərli olması ön plana çıxır
- ☐ cəmiyyət üçün layihənin iqtisadi dəyərinin hesablanması ön plana çıxır
- ☒ layihənin, büdcə vəsaitləri hesabına bütün öhdəliklərin qarşılınması üçün yetərliliyinin qiymətləndirilməsi ön plana çıxır

656 Layihə, bank perspektivindən qiymətləndirildikdə:

- ☐ həm investisiya, həm əməliyyat dövrünün xərclərinin qarşılınmasından çox ən gəlirli layihənin seçilməsi ön plana çıxır
- ☐ cəmiyyət üçün layihənin iqtisadi dəyərinin hesablanması ön plana çıxır
- ☐ layihənin, büdcə vəsaitləri hesabına bütün öhdəliklərin qarşılınması üçün yetərliliyinin qiymətləndirilməsi ön plana çıxır
- ☒ layihə qazancının həm investisiya, həm əməliyyat dövrünün xərclərini, o cümlədən bütün borcları qarşılamaq üçün yetərli olması ön plana çıxır

657 Layihə, layihə sahibi perspektivindən qiymətləndirildikdə:

- ☐ layihənin, büdcə vəsaitləri hesabına bütün öhdəliklərin qarşılınması üçün yetərliliyinin qiymətləndirilməsi ön plana çıxır
- ☐ cəmiyyət üçün layihənin iqtisadi dəyərinin hesablanması ön plana çıxır
- ☐ layihə qazancının həm investisiya, həm əməliyyat dövrünün xərclərini, o cümlədən bütün borcları qarşılamaq üçün yetərli olması ön plana çıxır
- ☒ həm investisiya, həm əməliyyat dövrünün xərclərinin qarşılınmasından çox ən gəlirli layihənin seçilməsi ön plana çıxır

658 Layihədə kifayət məbləğdə qazanc olacaqmı və bu qazanc həm investisiya, həm əməliyyat dövrünün xərclərini, o cümlədən bütün borcları qarşılamaq üçün yetərli olacaqmı? sualları investisiya qərarlarının hansı perspektivdən qiymətləndirilməsinə aid edilir?

- ☐ investisiya qərarlarının ölkə perspektivindən qiymətləndirilməsi
- ☐ investisiya qərarlarının dövlət büdcəsi perspektivindən qiymətləndirilməsi
- ☐ investisiya qərarlarının layihə sahibi perspektivindən qiymətləndirilməsi
- ☒ investisiya qərarlarının bank perspektivindən qiymətləndirilməsi

659 İnvestisiya qərarlarının alternativ perspektivlərdən qiymətləndirilməsi dedikdə nə nəzərdə tutulur?

- ☐ Layihənin investisiya dövrü və əməliyyat dövründə nəzərdə tutulmuş gəlir və xərclərinin təsnifinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi
- ☐ Layihənin maliyyələşmə mənbələrinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi
- ☐ Layihənin, investisiya planında nəzərdə tutulan xərclərin təsnifinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi
- ☒ Layihənin, layihədə iştirak edən çoxsaylı iştirakçıların perspektivindən qiymətləndirilməsi

660 Pul vəsaitləri hərəkəti hesabatı ... qiymətlərdə tərtib olunur, çünki ... pul vəsaiti axınlarını təhlil edərkən ... qiymətlərdəki dəyişmələri və inflyasiyadakı dəyişiklikləri eyni zamanda nəzərə almaq çətin olar.

- ☐ Nominal; Nominal; Real
- ☐ Real; Real; Nominal
- ☐ Nominal; Real; Nominal
- ☒ Real ; Nominal; Real

661 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Agility Public Warehousing Company, China Railway Construction Corporation Ltd China Communications Construction Co. Enka İnşaat ve Sanayi?

- ☐ Telekommunikasiya
- ☐ Metallurgiya
- ☐ Ərzəg, yeyinti
- ☒ Tikinti

662 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Fraser & Neave Limited, FEMSA-Fomento Economico Mexicano, San Miguel Corporation?

- ☐ Telekommunikasiya
- ☐ Metallurgiya
- ☐ Elektronika
- ☒ Yeyinti

663 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Genting Berhad, Steinhoff International holdings?

- ☐ Telekommunikasiya
- ☐ Ərzəg, yeyinti
- ☒ Xidmət sektoru
- ☐ Elektronika

664 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Sasol Limited Formosa Plastics Group?

- ☐ Telekommunikasiya

- ☐ Ərzag, yeyinti
- ☐ Elektronika
- ☒ Kimiya

665 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: Ternium SA Evraz Metalurgica Gerdau S.A. Tata Steel Ltd. Severstal?

- ☐ Ərzag, yeyinti
- ☐ Elektronika
- ☐ Neft-Gaz
- ☒ Metallurgiya

666 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir United Microelectronics Corporation, Inventec Company, Lenovo Group LG Corp.: ?

- ☐ Diversifikasiyalı
- ☐ Ərzag, yeyinti
- ☐ Neft-Gaz
- ☒ Elektronika

667 Sadalanan TMK hansı sahədə fəaliyyət göstərir: BNP Paribas Societe Generale Generali Spa Allianz SE?

- ☐ Diversifikasiyalı
- ☐ Ərzag, yeyinti
- ☐ Neft-Gaz
- ☒ Maliyyə

668 Brend menecmenti sahəsində rəqabət üstünlüyünə malik TMK

- ☐ MTV, L'Oreal
- ☐ Apple, 3 M
- ☐ Pepsi Co, Pfizer
- ☒ P&G, LVMH

669 Keyfiyyət imici sahəsində rəqabət üstünlüyünə malik TMK

- ☒ Johnson & Johnson
- ☐ BP, P&G
- ☐ EXXON Mobile, GE
- ☐ Apple, 3 M

670 Çeviklik sahəsində rəqabət üstünlüyünə malik TMK

- ☐ Pepsi Co, Pfizer
- ☐ MTV, L'Oreal
- ☒ Zara, Four Seasons
- ☐ Apple, Nokia

671 Müştəri xidmətləri sahəsində rəqabət üstünlüyünə malik TMK

- ☐ LL Bean, Dell
- ☒ Singapore Airlines, Caterpillar
- ☐ BP, P&G
- ☐ EXXON Mobile, GE

672 Sürətli informasiya axını sahəsində rəqabət üstünlüyünə malik TMK

- ☒ Wal-Mart, Dell

- ☐ Capital One
- ☐ LL Bean, Dell
- ☐ Apple, 3M

673 Dizayn potensialına görə rəqabət üstünlüyünə malik TMK

- ☐ Citi group, Cisco
- ☒ Apple, Nokia
- ☐ MTV, L'Oreal
- ☐ Merck, IBM

674 İnnovativ yeni məhsullar istehsalına görə rəqabət üstünlüyünə malik TMK

- ☐ Johnson & Johnson
- ☒ Apple, 3 M
- ☐ EXXON Mobile, GE
- ☐ BP, P&G

675 Tədqiqat potensialına görə rəqabət üstünlüyünə malik TMK

- ☒ Merck, IBM
- ☐ Nucor, Harley-D
- ☐ Wal-Mart, Dell
- ☐ Capital One

676 Biznes vahidlərinin tənzimlənməsi sahəsində rəqabət üstünlüyü qazanmış TMK-lar

- ☐ EXXON Mobile, GE
- ☒ BP, P&G
- ☐ Wal-Mart, Dell
- ☐ Capital One

677 Strateji nəzarət sahəsində rəqabət üstünlüyünə malik TMK

- ☐ EXXON Mobile, GE
- ☒ IBM, Samsung
- ☐ Apple, Nokia
- ☐ Citi group, Cisco

678 Layihələrin düzgün zamanlamasının müəyyənəşdirilməsi ... əsasında aparılır.

- ☐ marjinal XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
- ☒ cari xərc, cari gəlir və gələcək gəlir, kapitalın alternativ xərc dəyərlərinin müqayisəsini təklif edən funksiya
- ☐ layihənin həyat dövrü ərzində illər üzrə daxili rentabellik norması əmsallarının dəyərlərinin müqayisəsini təklif edən funksiya
- ☐ layihənin həyat dövrü ərzində illər üzrə XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya

679 Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisi yoxdursa

- ☒ layihənin mali və iqtisadi dəyərləri arasında fərq olmayacaqdır
- ☐ layihənin mali dəyəri iqtisadi dəyərindən yüksək olacaqdır
- ☐ layihənin XCD-si 0-ra bərabər olacaqdır
- ☐ layihənin iqtisadi dəyəri mali dəyərindən yüksək olacaqdır

680 İnvestisiya layihəsinə doğru zamanda başlanılması qərarı ... əsaslanır.

- ☐ Layihə gəlir-xərclərinin layihənin rəşional uyğunluğu ilə müqayisəsi
- ☐ Layihə gəlir-xərclərinin layihənin marjinal XCD-si ilə müqayisəsi
- ☒ Layihə gəlir-xərclərinin kapital qoyuluşunun itirilən alternativ gəlirləri ilə müqayisəsi
- ☐ Layihə gəlir-xərclərinin iqtisadi səmərə ilə müqayisəsi

681 Aşağıdakı amillərdən hansı layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsi zamanı nəzərə alınan amillərə aid deyildir:

- ☐ İnvestisiya layihəsinin optimal həcmi
- ☒ İnvestisiya layihəsinin iqtisadi dəyəri
- ☐ İnvestisiya layihəsinin tərkib elementləri arasındakı qarşılıqlı asılılıq amillərinin təhlili
- ☐ İnvestisiya layihəsinə başlanılma tarixi

682 Aşağıdakılardan hansı layihəyə başlamaq qərarı üçün nəzərdən keçirilən meyar – Mənfəət-Xərc nisbəti meyarının hesablanması əks etdirir?

- ☒ Mənfəət-Xərc nisbəti meyarı nağd pul gəlirlərinin cari dəyəri ilə nağd pul xərclərinin cari dəyəri arasındakı korrelyasiyaya bərabərdir
- ☐ Mənfəət-Xərc nisbəti meyarı layihənin bütün həyat dövrü ərzində gözlənilən bütün pul vəsaitlərinin cari dəyərlərinin cəbri cəminə bərabərdir
- ☐ Mənfəət-Xərc nisbəti meyarı layihədə cari dəyərlərin hesablanması üçün istifadə olunan diskont dərəcəsinə bərabərdir
- ☐ Mənfəət-Xərc nisbəti meyarı illik xalis mənfəətin illik borc ödəmələrinə olan nisbətinə bərabərdir

683 Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində beynəlmilləşmədən faydalanan əsas dünya iqtisadiyyatı subyektləri:

- ☐ İqtisadi integrasiya birlikləri
- ☒ Trans Milli Korporasiyalar
- ☐ Dövlətlər
- ☐ Beynəlxalq iqtisadi təşkilatlar

684 Statoil 60% ümumdaxil məhsul göstəricisi ilə Şimal dənizinin kontinental şelfində fəaliyyət göstərən ən böyük əməliyyat şirkətidir.

- ☐ Şotlandiyanın
- ☐ İngiltərənin
- ☒ Norveçin
- ☐ İsveçin

685 Jaguar, 2008-ə qədər PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martin kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi.

- ☐ Renault-nun
- ☐ Peugeot-nun Citroën
- ☒ Fordun
- ☐ General Motorsun

686 Rolls Royce şirkətinin məqsədiistehsal etməkdir.

- ☐ idman avtomobilləri
- ☒ qabaqcıl texnologiyalı lüks avtomobil
- ☐ ən lüks və prestijli marka avtomobillər
- ☐ ən dayanıqlı və möhkəm avtomobil

687 Peugeot - istehsal olunan avtomobil, velosiped və motorsiklet markası, indiki vaxtdabir parçasıdır.

- ☐ İtaliyada ; PSA Peugeot Citroënun
- ☐ Fransada ; PSA Renault Citroënun
- ☒ Fransada ; PSA Peugeot Citroënun
- ☐ İtaliyada ; PSA Renault Citroënun

688 Hummer tərkibinə daxil olan ABŞ şirkətidir.

- ☐ Rolls-Royce konseminin
- ☐ Chevrolet konseminin
- ☐ Land Rover konseminin
- ☒ General Motors konseminin

689 Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həcminə görə ilk beşliyə daxil deyildir?

- ☐ Deutsche Bank
- ☐ Sitigroup
- ☒ Sumitomo Bank
- ☐ Miruho Financial Group

690 Spot-bazar dedikdə nə başa düşülür?

- ☐ valyutanın nəqliyyatla çatdırılması bazarı
- ☒ valyutanın birbaşa çatdırılması bazarı
- ☐ Aİ ölkələrinin valyuta bazarları
- ☐ ABŞ dolları və yapon ienası satılan bazar

691 AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin:

- ☐ İnkişaf etmiş işgüzar və sosial infrastruktur
- ☐ Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
- ☒ Beynəlxalq hava limanlarının mövcudluğu
- ☐ Yüksək ixtisaslı və təhsilli işçi qüvvəsinin mövcudluğu

692 “Məhsulun pay bölgüsü” sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu:

- ☐ Aksiz rüsumudur
- ☐ İstehsal olunmuş məhsula vergidir
- ☒ Bonusdur
- ☐ ƏDV-dir

693 “Məhsulun pay bölgüsü” sövdələşməsində, bu sövdələşmə üzrə görülən işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir:

- ☐ Bərabərlik prinsipi ilə dövlətə və sərmayəçiyə
- ☐ Mədənlərin sahibinə
- ☒ Dövlətə
- ☐ Sərmayəçinin özünə

694 Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan xidmət növünü qeyd edin:

- ☐ Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər
- ☒ Məhsulun satışı ilə bağlı xidmətlər
- ☐ Yeni avadanlıqlarda işləmək üçün mütəxəssislərin hazırlanması ilə bağlı xidmətlər
- ☐ Obyektlərin tikintisinin layihələşdirməsi xidməti

695 Lisenziya və royaltə ödənişləri edilən xidmətləri qeyd edin.

- ☐ Poçt rabitəsi xidməti
- ☐ Xaricdə obyektlərin tikintisi
- ☒ Ticarət markasından istifadə
- ☐ Telefon əlaqəsi xidməti

696 Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil:

- ☐ birgə müəssisələr

- ☐ hökumət təşkilatları
- ☐ kommersiya bankları
- ☒ ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər

697 Xarici bazara çıxış formasını təşkil edir

- ☐ Məhsul ixracı
- ☐ Portfel investisiyalar
- ☒ Hər biri
- ☐ Birbaşa investisiyalar

698 Ən iri aviasiya və kosmik-raket TMK-na malik ölkələrə bunlar daxil deyildir:

- ☐ Hollandiya, ABŞ
- ☒ İsveçrə, Rusiya
- ☐ Fransa, İtaliya
- ☐ ABŞ, Britaniya

699 2012-ci ildə Azərbaycana qoyulmuş xarici investisiyaların dəyəri, mlrd. doll.:

- ☐ 10.4
- ☒ 6.9
- ☐ 7.8
- ☐ 23.5

700 Birbaşa investisiyaların sürətinin və qlobal iqtisadi artım sürətinin müqayisəsi:

- ☐ 2-ci 1-cini qabaqlayır
- ☐ İkisi tənəzzüldədir
- ☐ Bərabərləşməkdədir
- ☒ 1-ci 2-cini qabaqlayır